

ULDUZ

Nº03 (598)

WWW.AZYB.AZ
WWW.AYB.AZ

AYLIQ ƏDƏBİYYAT DƏRGİSİ MART 2019



- ✓ Pərvanə Məmmədlinin ekspertizası
- ✓ Qan Turalının özüylə söhbəti və hekayəsi
- ✓ Poeziyamızın sevgi qanadları
- ✓ 100 ilin kişişi

- ✓ Ətəyində namaz qılanan Savalan
- ✓ XVI əsr Bağdad ədəbi mühiti
- ✓ Böyükdən uşağa
- ✓ Dərgidə kitab

BU SAYIMIZDA

3

Pərvanə MƏMMƏDLİ
Sabaha açılan
pəncərələr



5

Qan TURALI
özüylə söhbəti
və hekayəsi



8

Emil RASİMOĞLU
Fəsillərin çöl
tərəfidi həyat



10

Günay
SƏMA ŞİRVAN
Milli mentalitetin
ifadəsi



13

Aysel SƏFƏRLİ
Çaydanın gözündən
ağlayar Qadın



15

Vaqif YUSİFLİ
Poeziyamızın sevgi
qanadları



27

Qısa fikirlər xəzinəsi



32

Könül ARİF
"Yoxluğun çərçivəsiz
şəkilləri"

33

Şəhla ASLAN
Fışqırıq çalmayan
oğlanlar



35

Süleyman
ABDULLA
Qürub vaxtının
şerisi



37

Fərid HÜSEYN
Siqaret
qutusundakı
tale yazısı



Nemət MƏTİN
Uğura aparan yol

46




47

Aynur NURLU
Ölmüş heykəl



51

Qulu Ağsəs
Ətəyində namaz
qılınan Savalan



Təsisçilər:

Azərbaycan Yazarlar Birliyi və
«Ulduz» jurnalının kollektivi

Baş redaktor
Qulu Ağsəs

Redaksiya heyəti

Tərana Vahid
(Baş redaktor müavini)

Həyat Şəmi

Elçin Mirzəbəyli

Xəyal Rza

Səhər

Xanəmir

Rəsmiyə Sabir

Elxan Yurdoglu

Nuranə Nur

Anar Amin

Elmar Vüqarlı

Ələmdar Cabbarlı

Qılman İman

Hafiz Hacıxalı

Nisəbəyim

Fərid Hüseyn

Məshəti Musa

Elşən Əzim

Seyfəddin Altayı

(Türkiyə)

Xaqqani Qayıblı

(Estoniya)

Baloglan Cəlil

(Başqırdıstan)

Saadat Muxammadova

(Özbəkistan)

Nilufər Şixli

(Moskva)

Günay Səma Şirvan

(Voronej)

Bədii redaktor

Ədalət Həsən

Ünvanı: AZ1000, Bakı,

Xaqqani küçəsi, 25

ulduz_dergisi@mail.ru

dursul@mail.ru

www/ayb.az

Telefon: 498-72-43

Çapa imzalanıb: 14.03.2019

«Ulduz» jurnalı redaksiyasında

yığılıb səhifələnib.

«Təhsil Nəşriyyat-Poliqrafiya»

MMC-də çap olunub.

Sifariş №23, Tiraj: 300

Qiyməti: 2 man.

1967-ci ildən çıxır

Şəhadətnamə № 238

Nömrənin eksperti:

İslam SADIQ

53

Əbülfət MƏDƏTOĞLU
Gələn deyil daha kimsə

55

Murad KÖHNƏQALA
Çox yaşa, Barış Manço!



59

Tamilla ABBASXANLI
“Arazbarı” şeirinin
təhlili

63

İnqilab İSAQ
Böyükdən uşağa

65

Həyat ŞƏMI
Ürəkdaşı adlı qardaş

68

Mahmud ALLAHMANLI
XVI əsr Bağdad ədəbi
mühiti

73

Nərmin FƏRZƏLİ
Başqaları

75

Təranə VAHİD
Günəşə oxşayan

76

Rəfail TAĞIZADƏ
Zəng etmək istəyirəm

79

NARGİS
Dərgidə kitab



**«AZƏRMƏTBUATYAYIMI»
AÇIQ SƏHMDAR
CƏMIYYƏTİ**

«Ulduz» jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon «Mətbuatyayımı» şöbələrinə müraciət etməyiniz kifayətdir.

**«QAYA»
MƏTBUAT YAYIMI**

«Ulduz» jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon «QAYA» mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

**«EKSPRESS»
MƏTBUAT YAYIMI**

«Ulduz» jurnalına abunə olmaq üçün respublikanın bütün şəhər və rayon «EKSPRESS» mətbuat yayımı şöbələrinə müraciət etməyiniz kifayətdir.

Jurnalın

1 aylıq abunə qiyməti – 2.00 man.

6 aylıq abunə qiyməti – 12.00 man.

Bakı şəhərində abunə yazılməq istəyənlər:

**440 – 27 – 85
440 – 39 – 83
440 – 46 – 94**

**564 – 63 – 45
598 – 35 – 22
556 – 67 – 13
564 – 48 – 96**

**437 – 28 – 10
408 – 17 – 51**

nömrəli telefonlara zəng edə bilərlər.

ISSN 0134-522 İNDEKS AZ 1000 2 AZN

SABAHA AÇILAN PƏNCƏRƏLƏR...

(“Ulduz”un 2019-cu il ikinci
nömrəsi haqqında bəzi qeydlər)

“Ulduz” jurnalının 2019-cu il fevral sayı çağdaş ədəbi hərəkatdakı proseslər haqqında öz ədəbi imkanları hüdudunda təsəvvür yarada bilir. Poeziya, nəşr, tənqid, publisistika, tərcümə nümunələri, müasir gəncliyin yaradıcılıq axtarışları, yaşadığımız zamana verdikləri bədii yozumun uğurlu tərəfləri ilə zəif məqamları da əhatə edir. Jurnalın ikinci sayında gedən poetik nümunələr eyni səviyyədə təəssürat yaratır, əslində, bu mümkün də deyildir. Əkbər Qoşalı, Nigar Arif, Fəridə İlk Can, Vasif Zöhraboglu, Ramil Mərzili, Dilşad Zülfüqarova, Elnur Uğur, Əlizadə Nuri, Aydin Cavad kimi imzalar poeziya bölməsini təmsil edirlər.

Bu imzalar içində özünü ədəbi aləmdə təsdiq etmişlər də var, poeziyada kövrək addımlarını atanlar da. Bunu mövzu seçimi, poetik deyim səriştəsi təsdiq edir.

Bizə maraq dairəmizlə bağlı daha yaxından tanış olan Güney Azərbaycan, müasir Türkiyə və Kərkük mənzərəsi fonunda bu nümunələr, eləcə də son ildəki poetik axtarışlar belə bir qənaət yaradır ki, şeirdə yeniləşməyə, müasirləşməyə meyil güclüdür. Bunun ortaq tərəfləri, qəlibləşmiş poetik leksikondan uzaqlaşmaq cəhdləri olduğu kimi, ifadə sistemindəki sərbəstlikdə ifratlar da vardır. Bu, xüsusu araşdırmanın mövzusudur. Dərgidəki şeirlər dediyimiz axtarışlardan uzaq deyil. Lakin oxucuya elə gəlir ki, müəlliflər mövzu sıxıntısı çəkirlər. Elə bil hamı dariixir. Taplığı ilə itirdiyi bir olur. Həyat haqqında düşüncələr, uğursuz bir sevginin nahamvar bir dildə deyilişi hüdudlarında baş verir. Oxucu nə istəyir? Poetik üfüqlərin genişliyini, yeni deyim tərzini. Axı bizim poeziyamızın böyük təcrübəsi var. Əkbər Qoşalının poetik yaddaş vərdişləri ilə müşahidə vərdişləri çox zaman bir-birini tamamlayırlar.

Yağışlar, yağışlar yağırdı nazla
Çiçəklər, çiçəklər sığallanırdı;
Nə gözəl, nə gözəl əsirdi yellər,
Çöllər beşiyində yırğalanırdı...

Expert



PƏRVANƏ MƏMMƏDLİ

Nigar Arifin təqdim olunan şeirlərində poetik deyim yeniliyi ilə seçilir. “İtirdim”, “Qanadlar köçmək üçündür” adlı yazınlarda obrazlı düşüncələr bütöv deyim, bütöv ovqat yarada bilmir. “Çətin ki”, “Niyə ağlayırsan” kimi nümunələrdə isə Nigar xanımın öz yaşıntılarının gözlənilməz, yerində işlənmiş təzadlarının şahidiyyik:

Daha bu yolları tikan, kol basıb,
Keçən günlərim sə ayaqyalındı.
Sənli arzularım quru xəzəltək,
Sənli xəyalların tozu qalındı.

“Niyə ağlayırsan” Nigar Arifin poetik uğurudur. Gecəyə verilən onlarca poetik yozum var. Klassiklərdən tutmuş, müasir şairlərimizə qədər gecə ilə poetik söhbətin məzmunu, mahiyyəti fərqli olduğu kimi, onun bədii ifadəsində də poetik kəşf səviyyəsinə yüksələn nümunələr yaddaşlara həkk olunub. Aşağıdakı misralardakı ovqat, poetik təzad yaratmaq cəhdli uğurludur, müəllifin orijinal düşüncə fərdiliyinin bəhrəsidir:

Hər künkdən, bucaqdan gizli keçmisən,
Əyninə zamanı belə biçmisən.
Əzəldən donunu qara seçmisən,
Niyə ağlayırsan, söylə, ay gecə?

Buna yaxın poetik ifadə yeniliyinə müəllifin “Yol” şeirində də rastlaşırıq. “Dərzinin yolunu biçdiyi” şairin yoluna nisgil, ağrı aşıllayan nədir? Bizcə, bu yola müəllifin verdiyi poetik məna düşündürücüdür.

Haradan düşüb ki bəxtimə bu yol
Bəlkə, ciblərimdən sürüşüb elə?
Üzünü-gözünü tapdalamişam,
İndi də üzümə qayıdır belə.

Ramil Mərzili ilə Əlizadə Nurinin təqdim olunan şeirlərində yaradıcılıq təcrübəsi hiss olunur və bu müəlliflərin şeirlərində forma qüsurları nəzərə çarpmır.

Aydın Cavad, Dilşad Zülfüqarova və Fəridə İlk Can kimi nisbətən az tanınmış müəlliflərin də yazılarında yeni söz demək istəyi ilə poeitik təcrübə, poeitik dilə məhrəmlik zəifdir.

Əlbəttə, janrda yeni biçimdə deyim əleyhinə deyilik. Ancaq söz, ifadə, poetik tutum qazanırsa, demək, yerində deyil, daha doğrusu, poetik fikir daşıyıcısından adı, publisist mühakimə təsiri bağışlayır.

İkinci sayda gedən şeirlər, şübhəsiz, ədəbi prosesi izləyən, poeziya dünyasının özəlliklərinə fərqli səviyyədə bələd olan müəlliflər tərəfindən yazılıb. Poeziyanı sevən, onu Türk dünyasının ədəbi gedisatında izləyən bir oxucu, tədqiqatçı kimi bizi aşağıdakı məsələlər çox qayğılandırır:

1.Müasir yazarların çoxu (həm də şairlər) elə bil yaşadığımız günlərin şahidi deyillər. Axi ədəbiyyat öz dövrünün vacib mətləblərini ortaya qoymaqla yaşamaq haqqı qazanıb.

2.Şairlər sanki öz poetik dünya duyumundakı məhdudluğunu dil səlisliyi, poetik leksikonun vulqarlaşdırılması ilə ört-basdır etməyə çalışırlar.

3.Hər xalq öz bədii zövq, poetik yaddaş, bədii dil özəlliyyi ilə dünyani fəth edib və indi də belədir, gələcəkdə də belə olacaq. Klassik bədii tərəqqinin qazandıqlarına heç nə əlavə etmədən çətin ki, çox-sayılı adlar içərisində seçilib yaddaşlarda qalasan.

Nəsr bölməsində Elşad Barat, İlhamə Nasir, Lalə Ümid və Mübariz Cəfərlinin hekayələri nəşr olunub. Bu müəlliflərin (Lalə Ümidin hekayəsi rus dilindən tərcümədir) yazılı kimi ədəbi aləmdə mövqə qazanmaq, inkişaf etmək, daha çox tanınmaq üçün potensial imkanları var. Onların bir təhkiyə fərdilikləri ilə yanaşı, müasir nəsr üçün səciyyəvi olan mövzu məhdudluqları da gözə dəyir. Mübariz Cəfərli "Su", "Oyuncaq", "Uzaqgörən şir" hekayələrində ürəyəyatılmış bir təsvir forması seçilir. Adı əhvalat özünün formalasdırığı iibrətamız yekunla qurtardığı əhvalatlara müasir yozum aşılamaq istəyir.

Bütün ədəbi prosesdə tarix, əfsanə, rəvayət üstündə müasir ovqata yüklenmək meyli bu hekayələrdə əsas yer tutur. Oxucu bu günün adamlarını, onların xarakterini əks etdirən əsərlər soragındadır.

Fərid Hüseynin görkəmli şairimiz Musa Yaqub haqqında fikirləri, Fərqanə Mehdiyevanın şairə Ofeliya Babayeva ilə müsahibəsi yerindədir və ədəbiyyat adamının psixologiyasını oxucuya çatdırmaq yönümüzdə xeyirxah bir missiyani yerinə yetirir.

Fərid Hüseyn istedadlı şairdir, təvazökar qələm əhlidir. Ədəbiyyatımızın təbliği yolunda səmərəli fəaliyyət göstərir. Onun gələn sayda davam edəcək bu müləhizələri Musa Yaqub poeziyasını, ümumən sənəti, onun mahiyyətini gözəl bilən bir qələm sahibinin tutarlı yazısıdır. M. Yaqub haqda çox yazılıb və yazılıcaq da. Fərid Hüseynin yazısı standart, qəlibləşmiş yazı deyil, şairin yaradıcılıq psixologiyasını açmağa yardımçı olan bədii-estetik düşüncələrdir. Bu tipli yazılar sənət adamının yaradıcılıq yolunu, onun ədəbi gedisatda mövqeyini doğru, dürüst təyin etməyə əsas verir.

Ötən sayda professor Buludxan Xəlilovun "Millətə və dilə sevgi nümunəsi", Firudin Qurbansoyun "İmadəddin Nəsimi Şirvani", Qəşəm Nəcəfzadənin "Gənc yazarlara 11 məsləhətim...", Cəlal Məmmədovun çevirib tərtib etdiyi "Qısa fikirlər xəzinəsi", Nicat Həşimzadənin "Əgər sənət olmasaydı..." və Ramilə Qurbanlinin "Bizim film" başlıqlı yazılarının hər birində özlüyündə ədəbiyyat və dil tarixinin, kino sənətinin yaradıcılıq prosesinin çağdaş oxucu üçün faydalı, aktual problemləri müxtəlif mövqedən, fərqli anlamdan öyrənilir. Nəsimi haqqında mətnin təhlilinə, poetik incəliklərinə əsaslanan tədqiqat işi yenidir. Bununla yanaşı, Şirvani sözünün Nəsimiyə aidiyyətinin tarixi mənbələrdə olduğu, bizcə, mübahisəlidir və bu, Nəsimi ırsinin milli intibahının məhz Azərbaycan olduğunu bir daha təsdiq etmək üçün xeyirxah niyyət daşıyır.

Şübhəsiz, kiçik bir yazıda müxtəlif nəsilləri təmsil edən yazı əhlinin qələmindən çıxanları tam əhatə etməyin öz çətinlikləri vardır. Ümumilikdə, "Ulduz" jurnalının bu sayı onun yaradıcı kollektivinin seçim və məsuliyyət öhdəliklərinin yerində olduğunu bir daha təsdiq edir.



QAN TURALI

Özüylə söhbəti...

Yazdığım hekayələrin hamısı mənimdir.
Çoxunun qəhrəmanı mən olmasam belə...
Nə fərqi var ki?

Mən qəhrəmanlarımın iztirab və sevinclərini,
məhzunluqlarını və fərəhini, bütün dramlarını
iliklərimə qədər yaşamışam.

Yazıçılıq hər şeydən qabaq bir daxili dünya
məsələsidir.

Mənim üçün ədəbiyyat hər şeydən çox dinə
bənzəyir.

Bir zamanlar insanlar səhralara, mağaralara
gedib özlərini axtarardılar.

İndi o insanlar yoxdurmu?

Əlbəttə, var, sadəcə bütün o dinlər, bütün o
müqəddəs təlimlər və yaşantılar ədəbiyyata
çevrilib.

Ədəbiyyat XX əsrin dinidir.

Və yaşadığımız, yaşatdığımız, gördükümüz,
damarlarımızda axan qan kimi hiss etdiyimiz
bütün bu hekayələr hər nə qədər fərqli məkan
və zamanlarda cərəyan etsə də, onların bizə
piçildadığı bircə cümlə var: "İnsan olmayı unutma".

Necə deyirdi şair, bəzi insanlar çiçəklərin
adın əzbər bilir, mən ayrılıqların...

Elə insan var, gözləri çox iti görür, eləsi var,
çox yaxşı qoxu alır.

Yazıçılar isə əzabları, arzu, ümid və ehtirasları
hamidan yaxşı seçə bilirlər.

Və bütün bu çalpaşlı hislər, ziddiyyətli
duyğular gəlib yazılının daxili dünyasında,
yaddaşının qara qutusunda yazıya çevrilir və
bütün bu yazılar da küll halında bir məqsədə,
bir məramət xidmət edir: "**İnsan olmayı unutma!**"

...və hekayəsi

BANAN

Emrah Serbesə

Mağazadan çıxanda gördüm onu. Mənə baxıbgülümsəyirdi. Aramızda bir neçə addım vardi. Bu addımların çoxunu da o atdı. Bir-birimizə bir neçə addım qalmış dayandıq. Üstü-başı töküldü. Geyimi çox yoxsul idi. Qırıq yaşlarında olardı. Mən bir az heyrət, bir az da təəccüb içində idim, amma o gülümsəyirdi. Təbəssümündə nəsə yaziq bir ifadə vardi. Xəstə uşağın içindəki ağrını boğub anasına gülümsəməsi kimi bir şey. Mən də gülümsədim. Amma mərhəmətlə yox. Çünkü onun təbəssümü mərhəmət dilənmirdi, sadəcə, ötüb-keçənləri unutmaq istəyi vardi. Bir az təbəssüm etmək istəyirdi. Dünyanın ən məsum istəyi... Vəssəlam!

Üz-üzə dayandıq. Hətta çox romantik alındığını bilməsəydim, güclü küləyin saçlarını üzümə toxundurduğunu da təsvir edərdim. Di gəl ki, XXI əsrə təbiət təsvirləri dəbdən düşüb. Kişi olduğum üçün ilk sözü mən deməli idim.

– Bağışlayın, biz tanışiq?

O elə "yox" dedi ki, heç min ilin tanışı da bu cür səmimiyyətlə danışa bilməzdi. İnsanlar ya tanış olar, ya da nə zaman və harda tanış oldularını yada salmağa çalışırlar. "Biz tanış deyilik"lə başlayan bir dialoq çox uzana bilməz. Uzandı amma...

– Bəs indi biz nə edək?

– Bilmirəm.

– Onda ayrılaq.

– Bəlkə, nə zamansa görüşmişük?

– Yox, mən dəqiq bilirəm.

Bu qəribə görüşü bitirib qaynar çay içmək üçün yaxınlıqdakı kafeyə girdim. Çayımı içəndən sonra saatə baxdım. Gec idi, evə getmək lazım idi. Pulu stolun üstünə qoyub kafedən çıxdım. Kafe ilə üzbüüz marketdə bir anda hay-küy qopmuşdu. Bir oğlanı oğurluq üstündə tutmuşdular, mağazanın işçiləri onu dövrəyə almışdı. Oğlan oğurluq etmədiyini deyirdi, amma onu danişmağa qoymurdular. "Oğru"nun, ya da oğrunun qolundan tutub ətrafdakılara nəsə başa salmaq istəyən bir cə adam vardi. O da o idi. Oğlanın yaxasın buraxdılara, o da sürətli addımlarla mənə tərəf gəldi. Yenə gülümsəyirdi. Bu dəfə də suali mən verdim:

– Adın nədir sənin?

– Neynirsən?

– Sənə nə deyim bəs?

– Nə istəyirsən, de.

– Aişə necədir? Olar?

– Olar...

Bunu deyib çay içdiyim kafenin vitrininə baxdı.

– Bəlkə, bir çay içək? İstəyirsən?

"Əlbətta" dedi, arxamca düşüb kafeyə girdi. Girişdə qapını bizim üçün açan oğlan ona sanki bir az qəribə gəldi. Sanki indiyə kimi heç kim onun üçün qapı açmamışdı. Qarşımızdakı menyuya gözünün ucuya da baxmadı. Ona görə soruşası oldum:

– Bəlkə,acsan?

– Yox, çay istəyirəm.

– Böyük stəkanda?

– Fərqi yoxdur. Sən hansından istəyirsənsə, ondan olsun.

Başımızın üstündə dayanan ofisiantdan iki stəkan çay istədim. Ofisiant çayları gətirib qarşımıza qoyana qədər o, uzun-uzun mənə baxdı. Çaylar gələn kimi ilk qurtumu içib dedi:

– Bilirsən, burda yaxında bir market var. Mermeyvəni çox ucuz satırlar.

– Hardadı?

– Elə bir az qabağa gedib sola dönürsən. Göstərərəm sənə...

– Göstərərsən.

– Həmişə ordan alver edirəm.

– Bəs harda yaşayırsan?

– Qara Qarayevdə.

– Burdan meyvə alıb sonra o boyda yol gedirsən?

– Hə, burda ucuzdur.

Bu söhbəti dava etdirmək üçün nə bir sual, nə də söz tapıb deyə bilirdim. Düzdür, bir dəfə sərxoş ikən kafenin barmeninə ölkədə pambıqçılığın inkişafı haqqında uzun bir mühazirə oxumuşdum. Pambıq sahəsini ancaq televizorda, AzTV-nin "Torpaq 97" verilişində görməyimin söhbətə heç bir dəxli yox idi. Sonralar dövlət bu sahəyə diqqət ayırdı, lakin nəticə çox da ürəkaçan olmadı. O zamandan bu yana qədər kənd təsərrüfatı mövzularına qoşulmuram. İndi meyvənin qiyməti də məni qətiyyən maraqlandırmırıdı. Cün-

ki hər meyvədən iki dənə, uzağı üç dənə alırdım. Amma onun fikri sanki uzaqlara getmişdi. Sanki piçildiyirdi: "Bir dəfə anam iki banan almışdı, doqquz yerə bölüb yedik".

Nə vaxtsa, meyvəni kilo ilə aldığım zamanlarda "Banan qabığındakı kədər" adlı bir kitab oxumuşdum. Xəyalım o kitabın yanına getsə də, orda çox ləngimədi.

- Doqquz yerə niyə bölürdünüz ki?
- Yeddi uşaq idik.
- Hə, belə de...
- Elə o banan yeməyimizdən bir neçə gün sonra anam öldü.
- Allah rəhmət eləsin.
- Sonra atam təzədən evləndi.
- İndi harda qalırsan?
- Atamla qalıram artıq.
- Artıq niyə?

O susdu, ilk dəfə gözündə hüzn gördüm. Kədərinin mənə sirayət edəcəyindən qorxdu elə bil. Yenidən gülümsədi. Danışmağa söz axtaranda ağılıma bu sual gəldi:

- Tutaq ki, butulkə tapmışan. İçindən cin çıxb. Nə arzulayarsan ondan?

- Necə yəni cin?
- Butulkadan cin çıxmır? Elə də...
- Hə, qızıl balıq kimi?
- Ay sağ ol. Elə.

- İstəyərəm ki, anam, bacılarım geri qayıtsın. Sonra bir ev olsun, bir yerdə yaşayaq. Bir də... Bir də...

Tərəddüd və utancaqlıqla əlavə etdi:

- Müğənni olmaq istəyirdim. 42 nömrəli müsiqi məktəbinə gedirdim. Kazım müəllimin sinfinə. Bir dəfə də AzTV-yə çıxmışdım.

- Sonra necə oldu?

Öz həyatının qısa məzmununa oxşayan acıqli bir baxışla uzaqlara baxdı. Hara toxunurdumsa, ağrıyırkı qadın. Di gəl ki, barışmışdı bütün bunlarla. Bəlkə də, buna görə həvəslə danışmağa davam elədi:

- Evi bilirsən, niyə isteyirəm? Çünkü atam üçüncü dəfə evlənib. Bacılarım ərdədir. Qardaşlarım Rusiyada. Ona görə isteyirəm ki, anamla bacılarım geri qayıtsa, qalmağa yerimiz olsun. Mən müğənni olmasam da, olar.

- Bəs atan səni niyə evdə saxlamır?

- Dünən getmişdim, dedi, gəl bizimlə qal. Evə qeydiyyata da saldıracaq. "Pasport stol" a getmişdim. Orda yaxşı bir insanla tanış oldum. Mən otağa girəndə musiqiyə qulaq asırdı. Hansı sənədlər lazım olduğunu kağıza yazıb verdi. Burdur, üstümdədir.

Əlini cibinə atub bir parça kağız göstərdi. Kağızda üç şahid sözünə gözüm ilişidi.

- Şahid nədir?

- Qonşulardan üçü gəlib deməlidir ki, mən həqiqətən o evdə yaşamışam.

- Başa düşdüm.
- Danışmışam. Gələcəklər.
- Cox gözəl.

Saata baxdım, metronun bağlanmasına az qalmışdı. "Duraq" dedim, "yaxşı" dedi. Tez ayaga qalxb gödəkcəsini məndən qabaq geyindi. Kafenin qarşısında sağollaşdıq. Lakin o, metro tərəfə getmirdi. Soruşdum. "Mer-meyvə almalıyam" dedi. "Bir yerdə gedək onda, mənim də yolum o tərəfədir". Birgə addımlamağa başladıq. Birgə dükana girdik. O, əli ilə sayıb doqquz banan aldı. Mağazanın qarşısında Aişə ilə köhnə tanışlar kimi sağollaşdıq.





EMİL RASİMOĞLU

Bakırə otaqların üz tutduğu adamlarda tənhalıq,
bütün qovuşanlar ayrılmağı bacarmayanlardı...
Çünki hələ də hamı ölürlər,
hələ də
fəsillərin çöl tərəfidi həyat...

...Əllərinin bətnindən hər gün ölü doğuluram
islanmış ağaclarla balıqlar aldandıqca.

Daha qorxma,
tək adamlar qarımız ki, dostum,
çək gözlərini saatdan,
bax qollarına bükülən küçələrə...

...Sən demə,
bağışlamaq da xəyanət imiş,
qadın olmaq da,
elə azadlıq da...
Qəbirlər də diş çıxartdı görüş yerimizdə,
axı şəkillərimizin arxasından başladı uzaqlar...

...Bağışla,
bağışla qara paltarlı kibrət dənələrini!
İndi sənə qədər kim varsa- itkin payızdı...
...Səndən o yana bir qanad göy üzü də yox,
tərk etməyə vətən də,
geçələməyə bir kirayə adam da...

Vətənə söykənən saat
və
qıpqırmızı əqrəbləri...
...Əvvəl
içində süd dişi itkin düşdü,
sonra bir evin otaqları,
sonra da özü.

...ağaclar böyüdükcə məzarlara tərəf
uzaqlarda
bir qız qarımıağ sevdidi,

bir güzgü özünə tamaşa etməyi,
 bir Allahsa unudulmağı...
 ...Hələ
 kağızların məktub kimi ölməyini demirəm,
 hələ
 sobadakı buludların azadlığından danışmırıam...
 ...bir tərəfdə
 heykəllər qapıları döydükçə
 bayraqlar quşların qanadını tanıdı,
 balıqlar diləncilərin ovcunu,
 analarsa öz bədənini.
 Bilirsənmi,
 adam öz bədənini tanıdığı gündən başlayar qış
 fəsli...

...və bir gün
 Vətənə söykənən saatın
 qıpçırmızı əqrəbləri
 bağışladı səngərlərin günahını...

...və
 saatın içindən
 nə süd dişi tapıldı,
 nə də evin otaqları.
 Bircə
 özü tapıldı həmin adamın,
 amma,
 amma
 ayaqlarına qədər...
 Dedi:
 Unudun gözlərinizi, bir azdan səhər açılacaq
 və
 bir azdan darıxacaq göy üzünə atılmış siqaret
 kötükləri...

Bir güzgü yanır üzü balıqlara sarı...
 və
 dənizdə boğulan kim varsa, əl uzadır səhra rəsmi-
 lərinə.
 Göz dəyir pianinodakı barmaqlara azan səsində...
 Hamı bu şəhərdə saçları ağarmış heykəl ömrüdü,
 yarıyüxulu siqaret qucağıdı...

Baxdım quşların qanadına,
 bütün müharibələrdə göy üzü sağ qalıb.
 ...axı günəş üçün nə fərqi, hansı fəsildi,
 hansı ağaclarla vurulur hansı yuvalar,
 hansı yağışlar qarıyıır hansı küçələrdə,
 hansı günahlar böyükür maestronun qollarında...

Uzaqda bir kişi tabutundan hər gün özünə
 yürürməkdə qadın,
 həm də
 hər gün özünü doğmaqdı edam səhnələrində.
 Hər adamın alnından bir divar ucar unutduğu
 birisinin ömrünü...
 ...Sevgi – payızın ayaqlarını qucaqlayan
 yarpaqlarmış, dostum!
 Ört qapını, gözləri böyükür şəkillərin...
 Boş otaqlar qadın məzarıdisa,
 ən gözəl Vətən pəncərələrin arxası...





MİLLİ MENTALİTETİN İFADƏSİ

Ötən əsrin 80-ci illərində ümumazərbaycan ədəbiyyatında özünüdərk, özünəqayıdış, özünü-ifadə yönümlü əsərlər meydana çıxdı. Müəyyən "yumşalmalar"la hələ əsrin ortalarından rast gəlinən bu yeniləşmə ruhu 80-ci illərdə "üsyan kar" bir nəşr formalaşdırıldı ki, burada da torpağı, xalqa, onun adət-ənənəsinə bağlılıq, özünü xalqın zərrəsi hesab etmək, lazım gələndə varlığını unudaraq onun yolunda fəda etmək və s. kimi keyfiyyətlər xüsusi yer tuturdu.

Bələ keyfiyyətləri hələ 60-ci illərdən yaradıcılığında əks etdirən görkəmli Xalq yazıçısı İsmayıllı Şixli ədəbi - mədəni həyatımızda, ictimai-bədii fikir tariximizdə özünəməxsus mövqeyi, orijinal dəst-xətti ilə seçilir.

Nəşrin ən müxtəlif janrlarında yazıcı-yaradan, Azərbaycan ədəbiyyatını ən yeni bədii

keyfiyyətlər, təkrarsız milli obrazlar və xarakterlərlə zənginləşdirən İsmayıllı Şixli, tədqiqatçılara görə də, "sənətkarlıqla yazılmış gözəl və dolğun romanlar müəllifi olduğu kimi, kiçik bədii formanın da mahir ustası sayılır" (Y.İsmayılov).

Yaratdığı xarakter qəhrəmanlarla vəhdətləşən, obrazlarında əriyərək heykəlləşən ölməz sənətkarın ümumi yaradıcılığında müasirlik ruhu, təbii süjeti, sadə kompozisiyası, rəvan dili, aydın və şirin təhkiyəsi ilə seçilən hekayələr həmişə rəğbətlə qarşılanıb. Onların içərisində isə mərdlik, kişilik, haqq-salam təəssübü, düşməncilikdə aqayanlıq, elin-obanın namusunu uca tutmaq, mərdlik-mərdanlıq qanunları ilə yaşamaq kimi keyfiyyətlərlə süslənmiş hekayələr ədəbiyyatımızda özünəməxsus yeri ilə seçilir.

Ədibin bütün bu xüsusiyyətləri özündə əks etdirən, obrazları, hadisələri milli-mənəvi- psixoloji aspektə canlandıran bitkin hekayələrindən biri "Namus qaçağı"dır. İ. Şıxlı qələminin sehrini, təbii möcüzəsini əks etdirən "Namus qaçağı" müasir Azərbaycan ədəbiyyatının hekayəçilik tarixində milli özünüdərk yönümlü ən güclü hekayələrdəndir.

Hekayə kəndin epik təsviri ilə başlayır. Qısa bir təqdimatda ilmə-ilmə, naxış-naxış toxunub, bir rəssam fırçası ilə rənglənən kənd tablosu gözümüz önündə canlanır. Sanki qar altında qalmış yasti-yapalaq evləri görür, yol-izi tutan bəyaz qarın soyuğunu duyar, havada laylanaraq şəffaf maviyə çalan tüstünü seyr edirik. Kəndin dolğun təsəvvür verən epik təsvirindən sonra təhkiyə xüsusi ustalıqla toy mağarına keçirilir.

Süpürülüb, ot döşənib, üstünə kilim sərilmış samanlıq – mağar, buradakı otuzluq lampadan tutmuş, zurnaçılara qədər hər şey halal bir toydan xəbər verir. Yaziçi burada etnoqrafik planı önə çəkir: qız-gəlinlər boğcadakı paltarlarını çıxarıb ora-burasını sığallayıb, donlarının, qoftalarının qırışlarını açır, bəzənib-düzənir, qaşlarına-göz-lərinə siğal verib tellərini bururlar. Oxucu bu zaman bir kəndin simasında bir bölgənin, bir regionun toy adətləri ilə üz-üzə qalır. Məlum olur ki, səhərəcən toyda qoşa oynamaq, fişəng atıb, lopa işığında gəlin gətirmək bu yerlərin qədim adətlərindəndir.

Folklor poetikasından bəllidir ki, iki cavanın bir ailədə birləşmə aktı olan toy birdən-birə baş vermir. Bunun üçün müəyyən başlangıç mərhələləri vardır. Qəhrəmanı İlyası bu mərhələlərdən birər-birər keçirən yazıçı, həm də həmin mərhələlərin spesifik xüsusiyyətlərini xalqın dünya-görüşü, məişət tarixi, milli adət-ənənələri, həmçinin etik-etnoqrafik baxımdan hərtərəfli işləmişdir.

Yazıçı, bəyin – İlyasın barəsində bir söz deməzdən əvvəl onun psixoloji durumunu nəzərə çatdırır: "O sevinirdi". Və dərhal da sulamağa apardığı atın da altında oyur-oyur oynadığını, sahibinin yügenini çəkməsinə baxmayaraq, yelini saxlamayıb özünü buzlu suya salmasını təsvir edən yazıçı psixoloji paraleлизm yaratmaqla yanaşı, qədim Oğuz tayfalarından gələn "At igidin qardaşdır", "At işlər, ər öyünər", "At qanaddır" fikirlərini qabardır. İlyasın atının adam kimi dil bilməsi Cahandar ağanın Qəmərini xaturladır. Düşməni uzaqdan tanıyan Qəmər kimi, bu at da təhlükəni

hiss edir. İlyasın koxaların Rəşidi ilə üzbeüz qaldığı epizodda bu anlama, həmin dramatik vəziyyətə xüsusi hal verir:

"... – Deyəsən, toy eləyirsən?

– Bəli.

– Mənim qabağıma keçirsən?

İlyas diksindi. Elə bil gullə kimi açılan bu sərt sözdən at da diksindi. Başını qaldırıb finxirdi. Onun burnundan fişqiran nəfəs zolaqlanıb havanı yarğı..."

Dilsiz-ağızsız bir heyvanın bu qədər duyumu, qarşısındakının pis niyyətliliyini hiss etməsi oxucunu təsirləndirməyə bilmir.

Hekayədəki əsas hadisələr İlyasın ətrafında cərəyan edir. O, bir yay axşamı bulaq üstə görüb, ürəyi tuttuğu Zöhrə ilə ömür həmdəmi olmaq istəyir. Lakin toy günü "bişirili aşma soyuq su qatmaq" istəyənlər tapılır.

Hər şey də burdan başlayır.

Toy günü "nişanının öz nişanlığının əlindən alınması" faktı dünya folklorunda rast gəlinən süjetlərdəndir. Belə bir problemin "Namus qaçağı" hekayəsində milli xüsusiyyətlərin əhatəsində, dramatik inkişaf və uğurlu sonluqla işlənməsi oxucunu əsərin psixoloji ovqatı ilə yaşamağa məcbur edir. Mentalitetdən köklənən: "Rəşidin arvadıvardı. O, belə bir fikrə düşsə, qan su yerinə axardı. Namusu itə veriblər, it də yeməyib" – təfəkkürünə işiq salan yazıçı, əxlaqi-mənəvi naqışlıyə qarşı çıxır, mənəviyyatsızlığı pisləyir.

"Namus qaçağı" hekayəsində milli xarakter, milli özünüifadə baxımından diqqəti cəlb edən kamil bədii obraz Qaçaq Süleymandır. Hekayənin əsas qəhrəmanı Qaçaq Süleyman fiziki güc ilə yanaşı, milli əxlaq tərzinə sadıq, mənəvi zənginliyə malik obrazlardandır. O, mərdlik-mərdanəlik qanunları ilə yaşamağı "it kimi sürünmək"dən üstün tutur.

Görkəmli ədəbiyyatşunas X.Əlimirzəyev yazırı: "Bədii əsərə yaşamaq hüququnu böyük problemlər deyil, daha çox yüksək sənətkarlıq nümunəsi olan insan obrazları, xarakterləri verir".

Bütövlüyü, kamilliyi ilə Cahandar ağa, Qaçaq Kərəm, Niftali koxa xarakterlər silsiləsində özünəməxsus yer tutan Qaçaq Süleyman, həqiqətən də, yazıçının bu hekayəsinin ölümüslülünü təmin etmişdir.

Ümumiyyətlə, İsmayııl Şıxlı sovet ideologiya maşınını sindiran, ədəbi ab-havani dəyişməyə, dövrün məhdud siyasi ölçü və qəlibini təzələməyə ilk cəhd edən yazarlardandır. Sovet xarakteri

əvəzinə milli xarakter, sovet əxlaq tərzi əvəzinə milli əxlaq tərzini ədəbiyyata gətirən ədibin "Namus qaçağı"nda da bu problemdən yan keçməməsi onun, Y.İsmayılovun sözləri ilə desək, "tarixə bir-dəfəlik və məhdudluqdan uzaq olan ayıq və sağlam baxışını eks etdirirdi". Hekayədə "ideal sovetlər" – el namusunu, qeyrətini itirən Molla Sadığın, Kəlbi Kəhərin mənəvi varisi olan, nümayəndələri Keçəl Xondulunun simasında ifşa edilir, naqislik, mənəvi çürüklük qamçılanır.

Qaçaq Süleyman üçün el namusu əsas kredodur. Elə buna görədir ki, rahat qulluğu, yeni dövlət quruculuğunda xüsusi vəzifəsi olsa da, Xondulunu etdiyi rəzzilliyyə - Əbdürəhman bəyin abırı, həyali qızına göz yetirməyinə görə bağışlamır. Heç fikirləşmədən "naqanı çıxartmağı" ilə tətiyi çəkməyi bir oldu. Şaqqlıtı qopdu. Dalbadal, altı dəfə..."

Hadisələrin sonrakı inkişafı prosesində Qaçaq Süleymanın güclü insan xarakteri üzə çıxır. "Toy gecəsi qızı onun əlindən alacam, sonra istəsə, özünə qaytararam" deyən, daha çox ona arxalanıb, belə ədəb-ərkandan kənar fikrə düşən koxalıların Rəşidini müdrik babalardan qalma bir təmkinlə qarşılayan Namus qaçağı Nemezidaya çevrilir.

Namus qaçağının Ədalət divanı qurulur. Mənəvi zənginliklə mənəvi müflislik üz-üzə dayanır. Bu divanın çıxardığı hökm, verdiyi qərar qətidir.

"... - Çimməklə aran necədir?
- Bu soyuqda?
- Bəli. Deyirlər, soyuq su adəmin belini bərkidir".

Bu zaman "Camaat, - dedi, - yadınızda saxlayın ki, məni çöllərə salan elin namusudur" - sözləri bir daha göy kimi guruldayır, şimşək kimi çıxır. Namusdan kükrəyib-daşan bu od, ildırım günahkarı, xəyanətkarı cəzalandırmadan ötmür. Ədalət divanı növbəti dəfə öz missiyasını yerinə yetirir.

Qaçaq Süleyman təmsil etdiyi xalqın ləyaqətli övladıdır. Ədalət, vicdan, fədakarlıq, mənəvi cəngavərlik onu səciyyələndirən əsas xüsusiyyətlərdir. Buna görə də dara düşəndə, divan-dərəyə əli çatmayanda xalq, camaat onun üstünə gedir. Ədalət divanının köməyinə arxalanır, haqqın qələbəsinə inanır.

Heç bir tərəddüdsüz və mübahisəsiz onu da demək olar ki, "Namus qaçağı", olmuş faktların, hadisələrin ən tipik olanlarının zaman çərçivəsində yazıçı ideyasına bürünmüş bir görünüşü olaraq,

həm də portret hekayəsidir. Burada nəinki ayrı-ayrı obrazların zahiri və psixoloji portretləri, eləcə də dövrün, mühitin, hadisələrin konkret portretləşməsi diqqət çəkir.

Folklorda, klassik və müasir yazarların yaradıcılığında zaman-zaman inkişaf edən portret yaradıcılığı İ.Şıxlı yaradıcılığında bənzərsizliyi ilə seçilir. Onun portretlərində güclü psixologizm, davranış, xüsusi, geyim, sıfət cizgiləri, məişət detalları daha qabarlıq nəzərə çarpır. "Namus qaçağı"nda hələ hekayənin adında bir portretləşmə yaranan görkəmli yazıçı, burada istər qadın zərifliyinin mücəssəməsi olan Zöhrəni təsvir edəndə, "istər kişinin birinci sıfətini namus" sayan hərəkətləri ilə əzəmetləşən Qaçaq Süleymanı təqdim edəndə, istərsə də düşmənləri belə üzbez gətirəndə onların bədii portretini bir rəssam həssaslığıyla bütün ştrixləri ilə rəsm etməyi unutmur.

İ.Şıxlı verdiyi müsahibələrin birində qeyd etmişdi ki, "Mənim rəqibim", "Qızıl ilan", "Görüs", "Namus qaçağı", "Təyyarə gecikir" kimi hekayələr öz həyatı ilə bağlıdır.

Yazıcıının yaradıcılığında adı çəkilən hekayələrin sənətkarlıq xüsusiyyətlərinə baxsaq, onların aktuallığı, həyatla səsləşmə, hadisələrin real təsviri baxımından seçidləkleri aydın görünür. Bu ondan irəli gəlir ki, yazıçı özünü ifadə edəndə, özünü işləyəndə qüdrətli olur, təkrarolunmazlığı ilə ölçü və mizani təzələyirdi.

Vaxtilə M.Qorki yazdı: "Xalqı xalqa hər şəydən asan və hər şeydən yaxşı ədəbiyyat tanıdır".

Böyük fəxr və qürurla deyə bilərik ki, İsmayıllı Şıxlı təkcə yenilməz, sarsılmaz xarakterli qəhrəmanlar yaranan, ibrətamız əfsanə və rəvayətləri ilə folklorlaşan sadəcə yazıçı deyil, milli dünya-görüşü, milli adət-ənənələri, milli ruh və psixologiyası, milli xarakterləri, məişət tarixi, milli mental qanunları və s. ilə xalqı xalqa tanıdan qüdrətli sənətkarlardandır.

Günay SƏMA ŞİRVAN



AYSEL SƏFƏRLİ

ÖLÜM, QUCAQLA MƏNİ

Var qismətdən gileyim,
Qınan, acı taleyim.
Gəl, ey ölüm mələyi,
Bir az da ağla məni.

Qəmlə oynatdın məni,
Üzüm bərkdir deyəmi?
Sən yazdırın hekayəmi,
Həyat, varaqla məni.

Ruhumun taladığı
Ömürlə qopar bağım.
Sinəmdə qaladığın
Od ilə dağla məni.

Həsrət qəlbimdən itmir,
Əlim sevdama yetmir.
Tükəndim, ömür bitmir,
Ölüm, qucaqla məni.

PAYIZ FƏSLİYƏM

Durdum arzularımla üz-üzə.
Öpdü yanağımı
Göz yaşlarım...
Bu yaşam savaşında
Ömrüm hey yenilmiş,
Bitkin,
Ruhum hey yaralı...
Həsrətinə sancılmış
Baxışlarım...
Tutдум
Ümidlərimin
Bumbuz əllərindən,
Küsdü dodaqlarımızda təbəssüm,
Ömür yarpaqlarım saralıb...
Söylə,
Nə deyim
Bu qisməti yazana?
Sevdiyim,
Sənə olan

İlahi sevgimin
Gözlərindən öpüb
Gedirəm xəzana,
Artıq payız fəsliyəm...

YOLLA MƏNƏ

Həsrətin gözlərinin
Çək rəsmən, yolla mənə.
Dərdimin dodaqları
Yenə büzülüb, yenə.

Tumar çək taleyimə,
Hör ölümün saçını.
Çərçivəyə salib qoy
Başım üstə acını.

Ürək yox, saf eşqimdir
Köksüm üstə asdığım.
Kirpiyimlə hicrimin
Rəsmin cızır yastığım.

Xatirən baş ucumda,
Yuxu mənçin darixmir.
Sağ olsun çarəsizlik,
Məni yalnız buraxmir.

Sənsizlik şərab kimi,
Qaldıqca hey tündləşir.
Qarşımıda kətil qoyub,
Ölüm mənlə dərdləşir.

Qalxıb yixılan ruhum
Tozun çırpın üstünün.
Asdım intihar edən
Gözlərimdən büstümü.

Dərdimin əllərini
Poz çəkdiyin rəsmdən.
Həzin bir bəstə yarat
Sənsizliyin səsindən.

QADIN

Otaqda yiğilan köynəklər kimi,
Ütüləyib geyər ümidlərini.
İtirər yataqda bəzən yerini,
Gecə kürəyindən ağrıyar Qadın.
Qurban verər dərdli doğrularını,
Dəyişməz yarasın sarğılarını.
Alar sevdiyinin ağrılarını,
Gizlicə gözündən oğrayar Qadın.

Yuxusun analıq hissiylə bölər,
İllər saçlarının qarasın silər.
Ən son əl uzadar süfrəyə belə,
Övladı doyarsa, bil, doyar Qadın.


Tapdansa hüququ, əyər içini,
Olmaز istəyinin azad seçimi.
Körpə arzuları bir alma kimi,
Bölüb dilimləyər, hey soyar Qadın.

Qovurub içini yeyər dəndləri,
Solar yaddaşında keçmişin yeri.
Üzdündən, gözündən yağan kədəri
Mətbəxdə soğantək doğrayar Qadın.

Ruhdakı təkliyin toplanmaz cəmi,
Olmaز həsrətinin içilməz dəmi.
Qaynayıb dağılan duygular kimi,
Çaydanın gözündən ağlayar Qadın...

YOXLUĞUMDA

Yoxluğumda
Bir "VAĞZALI" çaldırıb
Nikah qıy həsrətimə...
Verəsən soyadını
Qəmli ayrılığima..
Mənsizlik
Barmağında sıxlanda
Dəyişəsən üzükleri Təsəlliylə...
Endirəsən kirpiyini
Yoxluğumun surətinə...
Hər gecə
Bir qədəh göz yaşı
Qaldırasan
Qismətin sağlığına,
Xatirələrin əliylə...
Ölçüsü dar gələndə
Sevginin ağ donuna,
Buluqları geydirərsən
Üstümə.
Bir buket dərd dərəsən
Bir məzarlıq büstümə...
Bu eşqin qəm havasında
Rəqs edəsən qol açıb...
Səpəsən külləri
Bu sevginin başına.
Deyəsən toy günüdür,
Düşüb qəm yağısına,
Sevdiyim dərdlə qaçıb...

**VAQİF YUSİFLİ**

POEZİYAMIZIN SEVGİ QANADLARI

1. Şeirimizin Məhsəti yolu

Minillik Azərbaycan poeziyasında lap başlangıçdan bir Məhsəti yolu var. O yol min ildir ki, şeirimizin zərifliyini, saflığını, ana dilimizin gözəlliyyini qoruyur, qadın qəlbinin sevincini, kədərini, harayını, heyrətini, həyata, gözəlliyyə, dünyaya baxışını elan edir. Şərq ölkələrinin, bəlkə də, dünya xalqlarının heç birində Azərbaycanda olduğu qədər şair qadın tapa bilməzsınız. Bunun səbəbini axtaraqmı? Yalnız onu deyə bilərik ki, Azərbaycan torpağının hər qarışı gül-çiçək bitirdiyi kimi, onun zəngin mənəvi dünyası da şeir-sənət aşığı olan zəriflər yetirib. Mərhum yazıçı, professor, neçə tarixi romanın müəllifi Əzizə Cəfərzadə vaxtilə «Azərbaycanın aşiq və şair qadınları» adlı bir kitab tərtib etmişdi. O kitabda XII əsrən tə XX əsrə qədər yazış-yaradan qadın şairlərimizin yaradıcılığından seçmə nümunələr təqdim edilmişdi. İndinin özündə də bu kitabın dəyəri, necə

deyərlər, heç nə ilə ölçülə bilməz. Azərbaycan qadınının bədii sözlə, şeirlə ifadə olunan mənəvi tarixidir buradakı şeirlər. Həmin kitabın ikinci nəşrinə ön söz yazan Nigar xanım Rəfibəyli, görün, nə yazırı: «Bu kitabıvaraqladıqca düşünür-düm: şairələrimizin çoxunun ömrü-günü əndərunda keçib, həyatlarını qara çadra altında yaşayıblar. Bəs onda nə qəribə bir möcüzədir? Büttün dünyadan təcrid olunmuş, sal daşlarla, kor, pəncərəsiz divarlarla ayrılmış əndəruna Azərbaycan qadınları bayırdakı geniş dünyyanın bütün duyğularını, sevinc və kədərini keçirə biliblər, çadranın zülmət qara pərdəsi altından yer üzünün bütün rənglərini, çalarlarını görə biliblər, seçə biliblər... İnsanın böyüklüyü, barışmazlığı və qüdrəti ondadır ki, o həmişə öz mənliyi, qüruru, fərdiyyəti uğrunda üsyana qalxıb. Bu insanlıq üsyانında qadınlığın da öz payı var». Bəli, şair qadınlarımız qara çadra altında da, zülm, işgəncə şəraitində də susmayıblar. Onların gözləri qan-yaşa dolsa da, gülən gözləri də olub. İlk üsyankar qadın şairə Məhsəti Gəncəvi olub:

Ey ürək, ömrümü vermisən bada,
Gülüb yetməmisən kama, murada,
Kimsə yetişmədi dadıma, heyhat,
Mən sənin əlindən gəldim fəryada.

Xidmətdən qovulmuş bir kəsdir ürək,
Adın-sanın yoxsa, həyatdan əl çek,
Bu dünya elə bir karvansaradır,
Ki, qara pula da dəyməzmiş, gerçək.

Yarın damarını çərtəndə, aman,
Diqqət et, incitmə, sən, ey qanalan!
Qoluna vurdugun hər bir nəştərin
Ucu ürəyimə sancılır, inan!

Ömrün vəfasızlığından, həyatın qəhrindən
şikayət edən Məhsəti, həm də eşqdən, bu eşqin
onun dünyasında sarsılmaz, əbədi qüdrətindən
söz açır. Bir tərəfdən dövrandan, gerçək həyatdan,
qadın hüquqsuzluğundan söz açır, bir tərəfdən
də bütün bunları ona unutdurən eşqdən,
məhəbbətin ülviliyini təsdiq edir və bu tenden-
siya sonraki qadın şairlərimizin də şeirlərində
səslənir. Raziyə Gəncəvinin də, Gülsədin da, Sa-
hib Sultan Dünbülüün də, Fatma xanım Aninin
də, Gülgəzin də... «Əfsus ki, yarım gecə gəldi, gecə
getdi, Heç bilmədim, ömrüm necə gəldi, necə get-
di» deyən Ağabəyim Ağa Ağabacının da.

Məhsəti Gəncəvidən sonra Azərbaycan poeziyasında ikinci bir poetik ulduz parlayır – Xurşidbanu Natəvan öz şeirləri ilə ədəbiyyat tariximizdə yeni bir səhifə açır. Doğrudur, bu səhifə qəmlidir, həm sevgi əzablarından, həm oğlunun vaxtsız ölümündən, həm də yaşıdagı mühitin nadan övladlarından çəkdiyi haqsızlıqlardan yoğrulub. Təbii ki, Natəvan çox mədəni bir qadın idi, Azərbaycanın mədəni və maarifpərvər bir qızı idi, yoxsullara təmənnasız yardım edirdi, xeyriyyəciliyi göz qabağında idi. Qarabağda ədəbi məclislərin yaranması onun adı ilə bağlı idi. Bu məclislər neçə şairin parlaması üçün əsl məktəbə çevrildi. Amma söhbət onun şeirlərindən gedirsə, Natəvan Azərbaycan poeziyasına əsl qadın ruhunu, qadın qəlbinin gözəlliyini gətirdi. XIX əsrədə dahi Füzuli poeziyasının Eşq, Qəm, Dünyaya, Kainata məhz Eşqin pəncərəsindən boyylanmaq heyrətini yaşadan şairlərdən biri də Natəvan idi:

Eşq sultani mənim qətlimə fərman gətirib,
Etmədim tərki-vəfa, taəti-fərman etdim.
Ya təbib, adını tərk eylə, təbabət etmə,
Ya mənim dərdim tap, gör niyə tügyan etdim?
Yoxdu bir kimsə mənim dərdimi bilsin, ya Rəbb,
Ki, mən öz qanım ilə dərdimə dərman etdim.

Əlbəttə, Natəvan tək deyildi. XIX əsr ədəbiyyat tariximizdə Heyran xanım, Aşıq Pəri, Tahirə Qürrətüleyn, Qonçabəyim, Fatma xanım Kəminə, Rəncur Şahnigar xanım, Aşıq Bəsti kimi istedadlı şairlər də yetişdi. Çox təəssüf ki, bu şairlərin yaradıcılığı barədə tədqiqatçılarımız susurlar. «Azərbaycanın aşiq və şair qadınları» kitabı, hər halda, tədqiqatçılar üçün bir üz tutmalı mənbə ola bilər.

2. Çadrasını atmış qadın heykəli qarşısında düşüncələr

XX əsr gəldi və şeirimizdə Məhsəti, Natəvan, Heyran xanım, Fatma xanım Kəminə yolu unudulmağa başladı. Şura inqilabi-yeni quruluş özüylə yeni ab-hava gətirdi. İctimai həyatda, iqtisadiyyatda, bütün sahələrdə olduğu kimi, mədəniyyətdə, ədəbiyyatda da köklü dəyişmələr baş verdi. Otuzuncu illərin əvvəllərində Azərbaycan sovet ədəbiyyatının yaradıcıları sırasına iki gənc şair də qosuldu – Mirvarid Dilbazi və Nigar Rəfi-bəyli. Çox maraqlıdır ki, onların hər ikisi bəy-xan

sülaləsindən çıxmışdır, amma yeni həyat, yeni quruluş istər-istəməz onları Azərbaycan şairlərinin tərənnüm etdiyi DÖVRANA, azad, amma heç də müstəqil olmayan Azərbaycanın gözəl günlərinin şairləri sırasına qatdı. Amma bəzi müddələrin israr etdiklərinə qətiyyən əhəmiyyət vermədən deyə bilərik ki, istər Mirvarid xanım, istərsə də Nigar xanım Azərbaycan qadınının könül duyğularını, yeni cəmiyyətdə, qadına sözün həqiqi mənasında imtiyazlar verən bir cəmiyyətdə öz duyğu və düşüncələrini ifadə edirdilər. Moskvaya, «azad sosializm cəmiyyətinə» şeir qoşmaq... bu, onları könül duyğularından qətiyyən məhrum etmədi. Mirvarid xanım bütün şeirlərində Azərbaycanı, onun ığid oğul və qızlarını, dilini, mədəniyyətini, tarixinin ən işıqlı səhifələrini vəsf etdi, Əlcəzairin qəhrəman qızı Cəmilədən poema yazdı. Nigar xanım isə poeziyamızda gülərin, çiçəklərin, Vətən torpağının, küləkli Bakının, həsrətin, ayrılığın ən gözəl şeirlərini qələmə aldı.

Ömrümün bəzəyi oldu həmişə
Gah dağ çiçəkləri, gah aran gülü.
Ağladım, üşüsə nazlı bənövşə,
Ağladım, görəndə nigaran gülü.

Nigar xanımın bir şair kimi xoşbəxtliyi onda idi ki, o, öz poeziyasının saflığını qoruya bildi. O, çox zaman dünyani şeirimizdə həmişə dar, məhdud çərçivədə anlaşılan kiçik mətbəxdən seyr elədi:

Ürək geniş olarsa,
dərin olarsa,
nə arzular olər,
nə fikir sönər.
Könuldə bir işıq,
bir atəş varsa,
Balaca bir mətbəxdən də
böyük bir dünya
görünər.

Bu iki şairin yaradıcılığı olmadan XX əsr Azərbaycan poeziyasını təsəvvür etmək çətindir. Qırxinci illərin sonlarında Mədinə Gülgün də Mirvarid xanımın, Nigar xanımın təmsil etdiyi zəriflərin sırasına qoşuldu. O, şeirmizdə Təbriz, Cənub həsrətini alovlandırdı. Süleyman Rüstəmdən sonra bu dərdi poeziyanın dərdinə çevirdi. Onun şeirlərinin adlarla təmsil olunan sıralarına

nəzər yetirsək, həsrət, ayrılıq və qürbət sözləriylə yanaşı, Təbriz, Savalan, Səhənd, Ərk qalası kimi doğma məkan adalarına da rast gəlirik. Amma bu sırada Təbriz birincidir. Mədinə xanım elə bir vaxtda dünyadan köçdü ki, Təbrizə gedə bilmədi, Təbriz həsrətini də özüylə apardı:

Sözlə doludur sinəm,
Şam deyiləm, mən sönəm,
Bir dərdli quşa dönəm
Təbrizi görməyincə.

Ölmərəm, ölmərəm mən,
Təbrizi görməyincə.

Bu dünyadan necə köçə bilərəm,
Vətən tozu saçlarımı dəyməmiş

Hökumə Billurini də daxil etməklə yetmişinci illərin ortalarına qədər Azərbaycan poeziyasının qadın bölgəsini, əsasən, bu şairlər təmsil edirdi. Amma yetmişinci illərdən başlayaraq müasir poeziyamızda qadın yazarların sayı da, bu sayla həməhəng olan sanbalı da artmağa başladı.

3. Şeirimizin qadın öncülləri

Şeirimiz qadın şairlərin çox rəngarəng bir bölümüylə daha da zənginləşdi. Bu rəngarəngliyi təkcə onların sayının artmasıyla deyil, həm də Azərbaycan qadının yeni bir təşəkkül mərhələsinə daxil olmasına da izah etmək olar. Yetmişsəksəninci illərin qadın şairləri üçün heç bir mövzu, janr, üslub məhdudiyyəti yox idi. Onlar fərdi, subyektiv duyğularını da şeirdə ifadə edirdilər, heç şübhəsiz, sevgi xətti birinci sıradaydı, Vətən məhəbbəti, Azərbaycan təbiətinin gözəllikləri, dünyada baş verən ictimai-siyasi hadisələr, mənfiliklərə, həyatda baş verən neqativ hadisələrə münasibət və Azərbaycan qadınının mənəvi durumu onların şeirlərinin əsas mövzusu suyu. Yetmişinci illərin ortalarından bizi 40-45 illik bir zaman məsafəsi ayırır. «Azərbaycan yazıçılarının sorğu kitabı»na diqqət yetirdikdə 400-dən artıq qadın şair və nasırın adını görürük. Hələ Yaziçılar Birliyinin üzvü olmayan, amma şeirləri ilə mətbuatda çıxış edən şairələri də buraya əlavə etsək, deyə bilərik ki, şeirimizdə əməlli-başlı bir qadın «hakimiyəti» yaranmaqdadır.

Əgər belə bir sual verilsə ki, qadın şairlərimiz poeziyamızda hansı önəmlü xüsusiyyətləri ilə

seçilirlər, o zaman çox düşünüb-daşınmadan deyərik ki, burada kişi-qadın fərqi aradan qalxmış olur, ən gözəl şeirlərin kişi müəllifləri də var, qadın müəllifləri də. Təfsilata varmadan bəzi misallara keçirəm. Məsələn, Firuzə Məmmədlini Azərbaycan oxucularına və ədəbi ictimaiyyətə tanıtmağa ehtiyac yoxdu. Xalq yazılıcısı Anar yazır: «Firuzə Məmmədlə Azərbaycan poeziyasının zəngin ədəbi ənənələrini davam və inkişaf etdirən şairlərimizdəndir. Onun şeirləri də özünə bənzəyir: bir az kövrəkdi, bir az həzindi, yeri gələndə bir az da sərtdi. Sözə həssaslıqla və məsuliyyətlə yanaşması, dilinin sadəliyi, gündəlik həyatın ən adı və ən müxtəlif faktlarında, hətta dərddə, ölümdə şeiriyyət tapmaq cəhdi də Firuzə Məmmədlə imzasını imzalar içində fərqləndirir. Ən azı bütün bunlara görə onun mənəvi haqqı var ki, desin: mən şairəm».

Hər bir şairin, o cümlədən Firuzə xanımın da müraciət etdiyi ənənəvi, yəni əsrlərdən bəri işlənən mövzular var. Amma ənənəyə yaradıcı şəkildə yanaşanda «köhnə havalarda» təzəlik yaratmaq olur.

Elə ilk şeirlərindən bədii təsvir vasitələri, təşbeh və metaforalar onun şeirlərinə axıb gəldi, özü də bu təşbeh və metaforalar təzə idi, hansı şairinsə şeirlərində işlənməmişdi.

Firuzə Məmmədlinin lirikasında şairin fərdi duyğuları, illər boyu onu düşündürən, narahat edən həyatı problemlər, qayğılar, zamanla, dünyada baş verən ictimai-siyasi hadisələrlə bağlı düşüncələr öz əksini tapır. Amma nədən yazırsa yazısın, onun lirik «mən»i həmişə ön planda olur. Dünya da, zaman da, cəmiyyətdə baş verən hadisə və olaylar da, insanlar da, onların müxtəlif xəsiyyət və xarakteri də onun ürəyindən gələn və poetik sözə, şeirə və şeirdən daha uca poeziyaya çevrilir. Hələ təbiəti demirəm. Sanki Firuzə xanımın içindəki baharla, payızla təbiətdəki bahar və qış birləşir, biri o birini təsdiq edir. Hələ sevgi şeirlərini demirəm. İllər keçir, aylar ötür, amma içində yaşatdığı o sevgi hisləri heç bir vaxt sönmür, solmur, çünkü təmiz, saf hislərdir.

“Böyük poeziyaya böyük kədər, dünyəvi kədər, bəşəriyyətin taleyi haqqında narahatlıqdan doğan kədər lazımdır (Aydın Məmmədov)» - bu fikri heç bir tərəddüd eləmədən Firuzə Məmmədlinin poeziyasına şamil eləmək olar. Onun müxtəlif mövzulara həsr olunmuş şeirlərində, doğrudan da, kədərə, qəmə ürcəh olursan, amma bu kədərli duyğular səni ağlatmır, sizildat-

mır, bu hislər bir fərdin bu qarışiq, xaotik zamana qarşı etirazları kimi səslənir.

«Vaxtin kələyində çəşib qalmışq» – bu, çağdaş bir şairin səmimi etirafıdır. Bu günün şairi bu günün həqiqətlərini yazmalıdı, içindən keçən fərdi, subyektiv duygulardan tutmuş, yaşıdığı məmləkətin ağrı-acılara qədər hər şeyi... Firuzə xanımın bir yazıcının ermənipərəst düşüncəsini əks etdirən fikirlərinə qarşı etirazında sərt və haqlı ittihamlar səslənir:

Əsir Qarabağı unutduq yoxsa? –
O yollarda qalan gözdən eyibdi.
Dərisi soyulan, döşü kəsilən
Qarından, qocadan, qızdan eyibdi.
Gəlir, Xocalının ayağı yalın,
Qar üzü gönədir yer damarını.
Qızların soyulmuş abır-həyası
Qanına bələnmiş yol kənarıdır.

Firuzə xanımın sevgi şeirləri də az deyil. Vaxtilə onun şeirləri haqqında yazdığını bir məqalədə «Sevgi» adlı bir şeirindən söz açmış və həmin şeiri son əlli ildə yazılın ən gözəl sevgi şeirlərindən biri kimi qeyd etmişdim. Yenə də o fikirdəyəm:

Gəl ömrümə, gözəl sevgi.
Gəl ki, yanib külün olum.
Gözəlliyin mənə gəlsin,
Gəl, gözəl sevgilin olum.

Dünyaya yürüşüm sevgi,
Ömürlə görüşüm sevgi.
Ayağına düşüm, sevgi,
Ürəklərə yoluñ olum.

Minlərdən birinəm sənin,
Ömürlük sirrinəm sənin.
Ən gözəl dirinəm sənin,
Ən gözəl də ölüñ olum.

Yaşanılan sevgi hisləri bu şeirlərin kövhəridir. Sevgi şeirlərinə xas olan ayrılıq, həsrət, ümid... bu şeirlərdə də öz əksini tapır. Amma yavan-yalxı sözlər, ifadələr, misralarla deyil, insan qəlbinin dərinliklərindən qopan və poetik mənalara yüklənən sözlərlə, ifadələrlə, deyimlərlə, di-ri, dopdolu misralarla. Həmin o «Sevgi» şeirinin davamı kimi bir «Sevgim» şeiri də var və bu şeir bir daha təsdiq edir ki, sevgi insan həyatının ən gözəl anıdır. Sevgisiz yaşamaq-ölüm, sevgiyə ya-

şamaq-həyatdır. Və sevgi həm də bir nəfərin eş-qıylə alışib-yanmaq deyil, həm də «Öpürəm bu gün üçün canımı sağ eləyən Bu torpağı, bu daşı, suyu, səmanı, sevgim».

Firuzə Məmmədli müasir şairdir. Həyatda da müasirdir, poeziyada da. Poeziyada müasirlik ənənəyə qətiyyən arxa çevirmədən yenilik, novatorluq axtarışlarına qoşulmaqdır. Müasir şeirdə ən başlıca məziyyət sözün yeni məna çalarlarını, poetik ifadə imkanlarını aşkarlamaq, bunları şeirə gətirməkdir.

İnsanın səsi, təbii ki, onun özüylə birgə doğulur, ilk çıçırtıdan başlamış, «Ana» kəlməsini söyləyənə qədər. Dünyaya, dünyanın gözəlliklərinə sevincini, heyvətini bildirənə qədər. Kədərini, ağrı-acısını ürəyindən dilinə gətirənə qədər. Əgər şairdirsə, SƏSi SÖZə çevirənə qədər. SƏS – insan ömrünün ifadə tərzidir. İndi aramızda fiziki yoxluğu hiss edilən, amma həzin bir xəyal kimi yaddaşımızda yaşayan Nurəngiz Gün də həyatda, poeziyada SƏSiyə tanınırı, sevilirdi.

Ədəbi aləmdə Nurəngiz Gün imzası ilə oxucuların görünüşünə gələnə qədər (1981) o elə SƏSi ilə tanınmışdı – Azərbaycan televiziyasında yetmişinci-səksəninci illərin tamaşaçıları o SƏSin cəbibəsini, sehrini hələ də unutmamışlar. Narin, zərif, mətnin içindən çıçəkləyən Səs.

Qırx yaşında ədəbiyyata gəldi. Nəydi onu ilk baxışda sevinc, səadət, şöhrət vəd edən, amma yuxularını əlindən alan, ağrıları sevincindən çox-çox olan bir aləmə çəkən? Ötəri, keçici bir həvəs idimi? Yox, cavan deyildi axı... Ürəyinin, Ruhunun tələbiyidi. Sözlər içində qaynayırdı, daşırdı. Çox-çox sonralar mən onun «Qəfəs bülbüllü» şeirini oxuyanda anladım ki:

Ruhum olmasayıdı,
ala bilərdimmi
bu qəfəs bülbülnü?
Ruhum çatdı
Bu bircəcik qəfəs azadlığına.
...Açıb buraxacam, azad edəcəyəm
dünyadakı
bütün haqsız qəfəs quşlarını. Sən uç!
Uç, bülbü!
Halal xoşun olsun sənin
intizarı saralmış, qocalmış azadlığın.

Şairlər haqqında tez-tez «bənzərsiz» kəlməsinə iştirakçılar və çox zaman bu kəlmə öz izahını, şərhini tapa bilmir. «Bənzərsizlər» bənzərsiz olmur.

Nurəngiz Gün heç kimə bənzəməyən şair idi. Əvvəla, öz stilistikası vardı, yəni onu digər qadın yazarlardan fərqləndirən fərdi üslubu, deyim tərzi elə ilk misralarından diqqəti cəlb edirdi:

Əllərimin içində ağlama,
ağlama, qızçıqaz,
ağlama, canım, həyanım!
Bilirəm, yox məndən qeyri kimsəyə gümanın.
Sənə verəcəyim –
Hələlik bunlardır:
Çörək, su, yataq.
Qırırm telli qızçıqaz!
Əllərimin içindəki qırırm telli başını qaldır,
Kədərini anlayıram.
Əllərimə ağlama, ağlama, qızçıqaz, ağlama.

Bu şeir və Nurəngiz xanımın onlarla belə şeiri sərbəst ritmi, melodiyası ilə seçilir və bunları «ağ şeir» kimi səciyyələndiririk.

O, böyük türk şairi Nazim Hikmətin şeirlərindən çox təsirlənirdi, Nazim Hikmət şeiri onun üçün poetik meyar, ölçü idi. Ona görə də şeirlərində müasir türk poeziyasından əsib gələn mehi duyurduq:

Yadımdan çıxmayıb, paşam,
Gərək ki,
Əvvəl pişik getmişdi, sonra çinar, sonra sən.
Hə, paşam, hə,
əvvəl mən gedəcəyəm.
çox yaşayar, yəqin, bu kiçik küçük,
hələ böyüməli, it olmalı,
it yaşamını dadmalı!
Dövrəndi, bir az sürər, olar bir gün, it də gedər!
Sonra əjdaha gedəcək.

Nurəngiz Günün şeirlərində Tənha Qadın ürəyindən qopan ağrılar, laylalar, çağırışlar, fəryadlar ucalır. Və biz bunu onun ömrü boyu yaşadığı hislərin, duyguların üsyəni kimi dərk edirik. «Yoxdu bir kimsə mənim dərdimi bilsin ya Rəbb, Ki, mən öz qanım ilə dərdimə dərman etdim» – Natəvandan gələn və bizim şairlərin də şeirlərinə hopmuş bu poetik nalə Nurəngiz Gündən yan keçmədi.

Ürəyimi eşit, dünya!
Qollarım hövl eyləmiş,
Torpaq iki haçadır,
Körpü heyrət içində,

Məftillər qocalıbdır,
Gör haçandır
İki yol arasında
qollar naçar qalıbdır!
Dünya! Mənə hayan ol,
...qollarıma ana ol,
dünya, mənə yiye dur.

Bu şeir Vətəni, torpağı iki yerə parçalanmış bir Ananın – bir azərbaycanlı qadının poetik fəryadıdır.

Nurəngiz Gün «Quzey Kibris ruzgarları»nda o cənnət məkanı «tənha ada»ya bənzədir. Amma onun özünü də müasir poeziyamızda bir tənha adaya bənzətmək olar. Həmin o tənha ada heç də mənsub olduğu cəmiyyətdən, həyatdan təcrid olunmamışdı. O ada elə bu gerçəklilikdəydi. Sadəcə, min adamın içində özünə qapanmışdı. Həmin o tənha Ada və Tənha Ana «Xocalı simfoniyası»nı bəstələyirdi, amansız güllələrin torpağa sərdiyi, torpağın altında uyuyan uşaqlara yas tuturduların himnini dönyanın kar qulaqlarına oxuyardı.

Ah! Boğulur cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri, qolları yorulur...
Heç bir şey anlamır Cocuqlar!
Cocuqlar top-top oynamaq istəyir
torpağın altında.
Ana məməsi istəyir körpələr
torpağın altında.

Nurəngiz Günün şeirlərində həsrətin çeşidləri, rəngləri, səsləri bol-bol idi. Sevgi iztirablarından doğan qəmlər, Təbriz həsrəti, bir meşənin talan edilməsindən hövllənən ürəyin kədərli anları, şəxsi, fərdi ağrı-acılar. Amma bütün bunlar oxucunu ağlamağa, sızlamağa səsləmirdi, insanın kədəri, qəlinin qəm çalarları üzərində köklənməsi düşüncədən, fikir iztirablarından gəlirsə, bunu pessimizm kimi anlamaq yanlış olardı. «Salamat ol, Ağca yol» poemasında Nurəngiz Gün faşizmin dağ çəkdiyi bir ananın iztirablarından söz açır. Bu mövzuda Azərbaycan poeziyasında yüzlərlə şeir və poemaya rast gəlirik (ən bariz nümunəsi Məmməd Arazın «Üç oğul anası» poemasıdır). Amma Nurəngiz Günün poeması tamam fərqli rakursda diqqəti cəlb edir. N.Gün bu poemada metaforik planda işləyir-

obrazları, ifadələri metafora düzümünə yerləşdirir. Ağca qarının yollara dikili gözləri, yollarda keçən ömrü AĞCA YOL metaforik obrazını hasılə gətirir. Ümumiyyətlə, Nurəngiz Günüň şeirləri və poemaları insan-təbiət vəhdətini əks etdirən nümunələrlə zəngindir:

Günəş sevgi tərənnüm edirdi,
Günəşi daradım tellərimnən.
Gördüm darağın ucundan
Leyləklər uçdular
qanadları alovlu.
Buraxdim Günəşi,
yüyürdüm,
ağacları qucaqladım,
ağladım tellərim arası
Leyləklərin boş qalmış
yuvaları boyunca.

Ağac, Yol, Çiçək, Günəş – bu təbiət obrazları N.Günün şeirlərində bir rəssam duyğusu ilə canlanırdı. Yol onu «döngəsiz dalanlardan» keçirirdi, ötən uşaqlıq xatırələrinə, ata ocağına çəkib aparırdı. Atasına, Anasına sevgilərini ifadə edən-də çiçəklər, güllər bu sevgiyə qarışırıdı.

Nurəngiz Gün Azərbaycana, onun hər daşına, qayasına, ciçəyinə heyran kəsilmişdi:

Nolaydı,
küçələrin adı – Lalə, Nərgiz, Bənövşə,
Vətən məhəbbəti, Sevgilər, Od və Atəş olaydı.

Onun şeirlərindəki Vətən və Türkçülükdə ideyası özünün içindən gəlirdi. Nazim Hikmətə sevgisi kimi...

Nurəngiz Günün poeziyasından çox danışmaq olar. Şeirlərindəki saf, duru, son dərəcə səmimi etiraflarından tutmuş, ağrı-acılarına qədər, sevgisindən, qəlbinin nalələrindən tutmuş, Vətən sevgisinə qədər. Özü də bu şeirlərin poetik dəyəri də söz deməyə imkan verir.

O, «Tanrı» ilə ədəbiyyata gəldi, şeirləri ilə Tanrısına üz tutdu, ölümüylə də Tanrısına qovuşdu. O «Tənha Ada», o Həzin Xəyal – Nurəngiz Gün.

Sabirabadda yaşayan, amma Azərbaycanda kifayət qədər tanınan və sevilən Nisə Bəyimin də özünəməxsus poeziya aləmi var. Şeirlərində heç kimə bənzəmir. Öz taleyini yazır və bu taledə XX-XXI əsr bir Azərbaycan qadınının dünyaya, gerçəkliyə, gözəlliyyə, təbiətə, sevgiyə payلانan bir şair qəlbinin döyüntülərini eşidirik.

Şeir kədərli də ola bilər, işıqla dolu sevinc də şeirlərdə əks etdirilə bilər, insan ömrünü təkcə bir dairədə, bir bucaq altında düşünmək sadəlövhəlik olardı. Nisə Bəyim poeziyaya qadın qəlbinin rahatsızlığından, sixıntıli, nigarancılıqla dolu həyatın onda yaratdığı pessimist əhval-ruhiyədən, yaşadığı mühitin mənəvi boşluğunundan gileylənərək gəldi. Onun üçün çox şey üfüqdə görünən qızartılara bənzəyirdi – görüntüsü var, amma bunlar mübhəm bir sərr içindədir. Görünür, elə bir Vaxtin gəlişinə ehtiyac duyulur ki, xoşbəxtliyin, səadətin nə olduğunu anlada bilsin:

Düşür əllərimə göz yaşı kimi
Gecədən üzülən bir damla işiq.
Qoy gedim bu dərdin sonuna kimi,
Əriyim bu dərddə...
Gecə qarşıq.

Nə şimşək, nə külək, nə od, nə yağış,
Yoxdu bu heçlikdə bir nəfəs izi.
Gedim bu işığın sonuna qədər,
Baxsın gözlərimə Tanrıının gözü.

Qoy gedim ölümün sonuna qədər,
Solsa da ölümtək yarpaq gözlərim.
Başqa bir sevgiylə, başqa bir hissə
Baxacaq göylərə torpaq gözlərim.

Nisə Bəyimin Yerə, Goyə, Tanrıya ünvanladığı şeirlər həyatı, dünyani, təbiəti anlamaq, dərk etmək cəhdindən, bir fərdin yaşantalarından, onu narahat edən duyğulardan doğurdu. Bu şeirlərdən göz yaşları da sözüldü, alov-alov kədər də püşkürüdü, amma onlar süni hislər deyildi, qəlbin çırpıntılarını əks etdirirdi. O, heca şeirinin, ənənəvi şeirin poetik imkanları genişdir, hüdud-suzdur, «köhnə havalarda» təzə notlar səsləndirmək mümkündür, – fikrini reallaşdırıa bildi. Məsələn, dağlar haqqında çox şeirlər yazılib, hər şairin öz «Dağlar»ı olub, Nisə Bəyim isə, görün, bu ənənəvi obrazı necə mənalandırır:

Kükün obaların, kükün ellərin
Ahını gözümə yiğimmi, dağlar?
Dolummu göylərin buludlarına,
Qar olub zirvənə yiğimmi, dağlar?
Közərir sinəndə eşqin naləsi,
Tutub ürəyini qanlı haləsi,
Sazında inləyən Kərəm naləsi
Bir elin yarası, dağımı, dağlar?

Fələyin gözündə bir gilə yaşam,
Ağrıya yoldaşam, qəmə qardaşam,
Dərdinlə həmyaşam, sərrində daşam,
Köksündə ucalan dağammı, dağlar?

Onun şeirlərində təbiət təsvirlərinə, peyzajlara çox az müraciət olunur, amma bunun əvəzində təbiətlə onun ürəyi, hiss və duyğuları bir-birindən ayrılmazdır. «Yağış şeirləri» silsiləsində Təbiət və Ürək bir müstəvidə birləşirlər. «Dünya-nın ən acı həqiqətləri Yağış güzgüsündə görünər mənə», «Yağ, payız yağışım, yağ həyəcanla, Oyat duyusunu yatan dünyanın», «Ömrün payızına yağan sevginin Yağıştək izləri qalırımı, görən?».

Qəm buludları qat-qatsa,
Dağılacaq ahım çatsa.
Hələ göylər salamatsa,
O ah mənim ahım deyil.

Bu misralarda Füzulidən gələn bir nəfəs var. Füzuli deyirdi: «Deyil bihudə, gər yağsa fələkdən başıma daşlar, Binasın tişeyi-ahimlə viran etdimdəndir».

Nisə Bəyimin «İlahi vaxt» kitabında toplanan şeirləri isə artıq onun fərdi duyğularından, öz içindəki narahatlığın yeni bir ahəng almasından soraq verirdi. Birinci kitabında o, Vaxt anlayışını öz adı, konkret mənasında qəbul edirdi, günün, reallığın çərçivəsindən çıxış edirdi, Vaxt onun üçün donub qalmışdı. Amma «İlahi vaxt»da Vaxt gözlənilən ana çevrilir: şairənin duyğuları dünyani dərk etməyə, həyatın gözəlliyini, nəşəsini duymağın, öz ömrünün vaxt axarını müəyyənləşdirməyə, ağrının da, əzabin da, sevginin və sevinçin də mənasına varmağa can atır.

Oxu duaların ən gözəlini!
Kimsənin eşitməyəcəyi bir səslə
Danış nağılların ən gözəlini!
Kimsənin bilməyəcəyi bir dillə
Ağla sevgilərin ən gözəlini!
Kimsənin ağlamayacağı sevda ilə
Aç ölüm qapısını!
Kimsənin duymayacağı bir həyəcanla
Yaşa ölümlərin ən gözəlini!

«Vaxt silsiləsi» dünyani dərk etməyə çalışan bir şairin İLAHİ VAXTA qovuşmaq arzusunu ifadə edirdi. Bu da sufilik anlamına gətirib çıxarırlar: «Bu yorğun yollarda nə axtarırsan? – Mən eşqin

sirrini gəzirəm, ey pir! – Zavallı, özünü yorma bu qədər, Eşq – haqqın yoludur, içindən keçir!».

Şairənin sonraki şeir kitablarında Həyat, Ölüm, Tanrı, Vaxt, Ömür, Yol və s. obrazlar yeni, daha orijinal təsir bağışlayan mənalar kəsb edir. Özünü dərk etməkdən dünyani dərk etməyə, Zamanı duymağın yönələn çırıntılar «Duyğu yağışları» kitabında yeni poetik cizgilərlə diqqəti cəlb edir. «Əsəbi dünya» şeirində şairə Dünya, İnsan və Həyat haqda düşüncələrini belə ümumiləşdirirdi:

Dünya əsəbidir...
Hava sinirli...
Küləklər hirsini çırprır divara...
Kimi ürəyindən, kimi dilindən,
Kimi ayağından düşür avara.

Yaman qarşıqdır dünyanın hali.
Bu əlin o ələ gümanı yoxdu.
Kiminin doğulub adam olmağa,
Kiminin ölməyə inamı yoxdu.

Nisə Bəyimin şeirlərini oxuyan kəs ilk baxışda DƏRD sözünün içində çəşib qalmasın, – deyirik... Bu adı, siziltili, necə deyərlər, patoloji dərd deyil. İnsanın bir Sevinc, bir də Dərd adlı qanadları olduğunu təsəvvür etsək, Nisə Bəyimi Dərd qanadının üstündə ucur. Haralara? Varlığın başlanğıcından Sona – Ölümə qədər... Ona görə də Dərd anlayışı fəlsəfi mənə kəsb edir.

Qadın şairlər arasında Fərqañə Mehdiyevanın da özünəməxsus dəst-xətti, seçilən, fərqlənən deyim tərzi ilə qarşılaşırıq. Ədəbi tədbirlərdə Fərqañənin şeirlərini öz dilindən eйтmək nə qədər xoşdu, cünki onun səsi ilə şeirləri bir-birilə həməhəngdir. Fərqañəni həmcinslərindən fərqləndirən nədir? Onun şeirlərində ev-məişət, gün-güzəran qayğıları, bir şair qadının maddi-mənəvi həyat tərzi öz əksini tapır və deyə bilərik ki, Fərqañənin simasında fərdi duyğularla köklənən bir şair qadın obrazı ilə qarşılaşırıq. Lakin məişət, ev-ailə qayğıları onun şeirlərinin bədii sanbalına heç bir xələl gətirmir. Mərhum professor Yusif Seyidov Fərqañənin «Deyirlər, şirində dünya» ikinci şeirlər kitabına ön sözündə yazırırdı: «Fərqañə Azərbaycan türk qadınlarına xas olan, insan və ailə qədrini bilən bir məsləhətçi kimi çıxış edir, ev sahibləri, ailə başçıları, gecə-gündüz ailə qayğını çəkən, çörək qazanmaq üçün min bir əzaba qatlaşan kişilərin qədrini bilməyə çağırır,

axı onlar «səhərdən-axşama evindən çıxıb düşürlər bir tıkə çörək dalınca». Amma Fərqanənin şeirlərini təkcə ailə-məişət qayğıları ilə məhdudlaşdırmaq olmaz. O, müasir Azərbaycan şeirində qadının fərdi aləmini ictimai həyatla, evi-ailəni gerçək mühitlə, yaşıdagı zəmanə ilə vəhdətdə təqdim edir: dünya, həyat, insan, ana məhəbbəti, Qarabağ dərdi... bütün bunlar onun şeirlərində poetik obrazlarla diqqəti cəlb edir. Bu sətirlərin müəllifi Fərqanəyə həsr etdiyi bir məqaləsində yazmışdı ki, elə bircə «Təndir» şeiri ilə Fərqanə ədəbiyyatda qala bilər:

Bu uzun-uzadı ömür yolunda
Anamlı qoşaca çalışıb təndir.
Ələ düşməyəndə kibrit əvəzi
Anamın içindən alışıb təndir.

Əyninə özgə don geyməyən anam
Təndir tüstüsündən yüz don geyinib.
Başını bir kəsə əyməyən anam
Təndirə çatanda min yol əyilib.

Amma o fikirdə, bəlkə də, mübaliğəyə varmış, çünkü «Qırmızı geyinə bilməyir anam», «Laçınşız Laçını oynaması, qardaş», «Sevgi şeirləri yaza bilmirəm», «Uşaq bağçasından gəlin köçən qız», «Payızın yanında gözlərsən məni», «Anam şəhərə gedir», «Ümidlər göyərir səməni kimi» və daha bir neçə şeiri də elə «Təndir» kimi şölə verir.

Fərqanə öz üzərində məsuliyyət duyur, bunun nəticəsidir ki, şeirdən-şeirə, kitabdan-kitaba geri getməməyə, addım-addım irəli getməyə çalışır. «Söz üstündə əsir» ifadəsini ona da aid eləmək olar. Deyəndə ki: «Bu dünya sən boydadı, Qalmışam hara gedim» – iki misranın yaratdığı bu deyimdə Füzulidən gələn bir havanın əsdiyini görürük. Yaxud: «Ayağın altından yer qaçıbdısa, Gəl keç ürəyimdən yol əvəzinə», «Baxış səpilib sənsiz yollara, Pəncərəm açılır ürəyim kimi» və s. belə deyimlər poetik istedaddan cizgilərdir.

Xanım İsmayılgızı...

Elə biliyəm, müasir Azərbaycanın sənət mühiti üçün bu ad təzə deyil. Mahnilar müəllifi, publisist, tərcüməçi və... ŞAIR. Şəxsən mənim üçün ən axırıncısı daha üstündür.

Xanım İsmayılgızının şeirləri onun şair səciyyəsini tam mənada açıqlayır və qətiyyətlə deyə bilərəm ki, çox az şair tapılar, şeirlərində özü hərbəhərf, sətirbəsətir, şeirbəsəir görünə bilsin.

Azərbaycan şairləri arasında (xüsusən, son iyirmi ildə) eləsini tapmaq olmaz ki, ruhdan və ölüm dən söz açmasın. Ruh həm şairlərin içində, həm də ondan kənardadır, necə deyərlər, didərginlik həyatı yaşayır. Ölüm isə çoxsaylı mənalar ifadə edir və bu mənaların hər biri barədə xeyli danışmaq olar. Ölümü bədbəxtlik sayan da var, səadət sanan da. Ölümü şeirlərində öldürən də var, dirildən də.

Xanımın şeirlərində, əgər belə demək mümkünsə, bir RUH dolaşmaqdadır. O, şeirlərinin birində yazır: «Səpələnən ruhumu Toplamaqcın yoldayam». Şeirlərini oxuduqca hiss edirsən ki, o ruh deyilən nəsnə onunla, doğrudan da, ömrün sonuna və ömrün sonundakı nəhayətsizliyə doğru yol gedir. Daim onunladır, ruhu bədəndədir və həm də ondan ayırdır. Ruhu bədəndə, cismində olanda deyir: «Ruhumu soyunub əlimə geyindim, Yağıştək səpildim sözlərin üstünə. Bədənim üzüdü, ürəyim titrədi»... Dualarının birində də Allaha üz tutub deyir: «Ruh adımı bitirmisən, Qucağına götürmüsən, Allah, seçib gətirmisən, Yaddaşın-dan pozma məni». Başqa bir misal: «Ruhumdan doğan buluddan Cüt övlad gəldi dünyaya: Biri şeir, biri nəgmə, Uçub getdilər səmaya». Məsələ burasındadır ki, Xanım İsmayılgızının poetik anlamında bütün mənəvi atributlar ruhla bədən arasında sakındır. Baxın:

Ayaq – cismimi daşıyan,
Ürək-beynimə aşıyan,
Ömür – bir andı yaşıyan,
Ruhla bədən arasında.

Göy-yerin üzünü görən,
Torpaq-yoxundan bar dərən,
Ana-bətnindən bar verən,
Ruhla bədən arasında.
Vətən-sənə arxa olan,
Övlad-nəfəsini alan,
Can-yol ayrıcında qalan,
Ruhla bədən arasında.

Bəşər-milyonların səsi,
Sevgi-varlığın zirvəsi,
Allah-qoruyan hər kəsi,
Ruhla bədən arasında.

O ki qaldı Ölümə... Doğrusu, Xanım İsmayılgızının şeirlərində nə Ölümə tapınmaq var, nə də ondan çəkinmək... Bir sözlə, Ölümnamə yox. Sa-

dəcə, ölümün mahiyyətinə varmaq var. Ölüm cismi sona yetməsidir, Ruhun yox. Xanım deyir: «Həyat eşqi varsa, ölüm pusquda, Hərdən nəfəsinə göstərir bizə. Bivaxt qonaq kimi döyüb qapını, Təki soxulmasın mənzilimiz». Qardaşı Qoşqarın vaxtsız vəfatına həsr etdiyi üç şeirləndə də Xanım ölümnamədən uzaqdır, ölümdən doğan pessimizmi yox, ölümsüzlüyü intixab edir: «Saatdan ataraq dəqiqələri, Bircə saniyəyə yükləndin, qardaş... Bu son səfərində dua edərək, "Yaxşı yol" deməyə dilim gəlmir heç... Qardaş, mən yubandım, mənim yerimə, Atama, anama salam deyərsən».

Xanım İsmayılgızının «Dua yağışı» kitabına çox maraqlı bir açıqlama yazan Afaq Məsud bir cəhəti dəqiq vurğulayır ki, bu dünya Xanıma dərixdarı və cansıxicı gəlir. Xanıma şeirlər yazdırıb, mahnilər bəstələdən də, əslində, elə budu... Bu dünyanın görünən tərəfi-son ucu fanilik və puçluqla bitən cazibədar al-əlvanlığı, nəfsdoyuran şirinliyi bizim Xanımı cəlb etmir. Onu cəlb edən – bu dünyanın sıravi gözlə görünməyən, anlaşılmayan ayrı tərəfləridir. Daim qulağına «bu, o deyil» – piçildayan ələgəlməz, görünməz, yalnız qəlbin ehtiyacıyla duyulan sırlı həqiqətlər dünəyasıdır.

Doğrudan da, Xanımın şeirlərində darıxan bir ürəyin səsini eşidirik. Bu səs qışqırıq deyil, nalə də deyil. Bu səs piçilti da deyil. Bəs nədir? Yalqızlıqdan, tənhalıqdan doğan ahłarmı? Bu elə hamının eşidə biləcəyi bir səsdır. Amma bu səsin öz fizioloji anlamından fərqi budur ki, bu səs insan kimi canlıdı, onun da ruhu var.

Səs, rəng, yağış, qar, Günəş, Ay, gecə, payız, qış, şam işığı, külək və nəhayət, işıq... Bunlar Xanım İsmayılgızının şeirlərində maraqlı assosiasiyalar, uğurlu təşbeh və metaforalar yaranan obrazlardır. «Bomboş yağış yağır səsin gedəndən» – Səs və Yağış bu misrada bədii təzad yaradır. «Ömür dediyimiz ipdən asılıb, Fələyin küləyi qopara bilər» – hər misrada uyarlı bir metafora. İndi isə bir şeirdə təsadüf etdiyimiz təşbehlər sırasına diqqət edin: «Ölü bədən yiyəsiz bir ev kimidi. Tifağı dağılmış ocaq, Kol-kos basmış yurd kimidi. Susan ürək, Kor olan özür kimidi. Qapalı göz, Dünyanın sonu kimidi. Canına əlvida deyən, Ruhun son sözü kimidi». İddia eləmirəm ki, buradakı təşbehlərin hamısı uğurludur. Hər halda, təzədir. Yenə bir metaforalar sırası: «Boz palitarlı səhər açıb, Döydü günün qapısını. Sevinc gözlərimdən qaçıb, Düyünlədi çatısını». Bir misal da: «Kül-

ək evində durmur, Düşübdü küçələrə». Bu misal-ların sayını səhifə-səhifə artırmaq olar.

Xanım İsmayılgızının bir çox şeirlərində rasionallıqla emosionallıq, fikirlə hiss vəhdət təşkil edir. Müəyyəyən bir fikir onu şeirə çəkir, daxilindəki «filosof»un təkidilə bu fikri poetik şəkildə ifadə etməyə çalışır. Olsun ki, bəzən buna nail ola bilmir; fikir var, amma onun hissi-emosional çaları yox, yaxud da əksinə. Amma aşağıdakı bir şeirə diqqət yetirin. Görəcəksiniz ki, fikirlə hiss necə vəhdət təşkil edib, böyük şairimiz Məmməd Araz demişkən: «Şeir fikirlə hissin şərikli övladıdır. Hansının ata, hansının ana olduğunu demək çətindir. Yaxşı olar ki, ürək ağıllı, ağıl isə ürəkli olsun».

Dünyaya doğulan gündən,
Hamı nə isə axtarır.
Kimsə öz itirdiyini,
İtən kimisə axtarır.

Ürək-sevməyin yolunu.
Yixılan insan – qolunu,
Allah – sevdiyi qulunu,
Səni də kimsə axtarır.

Kor kimi divardan tutan,
Günah dənizində batan,
Hər kəsin yanında yatan
Qəmi də kimsə axtarır.

Körpə-ananın dösünü,
Fələk-qəfil görüşünü,
Ruhlar-geri dönüşünü,
Onu da kimsə axtarır.

4. Yazdıqlarımızdan bəzi sətirlər

«Ulduz»un şanlı redaktoru Qulu Ağsəs mənə sifariş verdi ki, jurnalın üçüncü sayına-mart nömrəsinə bizim qadın şairlər haqqında bir yazı yazım. Mən də onun xahişini, bəlkə, qədərindən artıq yerinə yetirdim. Bura qədər mən tarixdən üzü bu yana yol aldım, amma sözümü bitirə bilmədim. Çünkü son otuz ildə-doxsanıncı illərdən üzü bəri istedadlı qadın şairlərimiz bir deyil, iki deyil. Xüsusilə, yeni əsrin başlangıcından üzü bəri şeirimizin cavan nəslə içərisində təzə imzalar, biri digərindən seçilən zəriflər diqqəti cəlb edir. Amma mən bu şairələrin əksəriyyətinin şeirlərindən söz açmışam. Ona görə də, Qulunun

könlü şad olsun deyə, o yazıldan bəzi sətirlərə müraciət etmək istəyirəm. Beləliklə...

Mahirə Abdulla. Mahirə Abdullanın şeirləri tənha bir guşəyə çəkilib, dərdini, ağrısını göylərə danışan, Allaha üz tutan bir şairin kədərli monoloqlarını xatırladır. Bəs bu kədərin mənası, mahiyyəti nədədir? Bəlkə, bunlar tənhalıqdan doğan sıxıntılardır? Bəlkə, bunlar şəxsi umu-küsüllerdir şeirlərinə sizir? Yox!

«Vətən», «Vətən» deyib bağıracağam
Ruhumtək çıxacaq səsim bədəndən.

Nəinki qadın, kişi şairlər arasında da Qarabağ dərdindən, yurd yanğıından ən çox yazan Mahirədir. Onun bu mövzuda şeirlərini bir qadın ruhunun qiyamı kimi səciyyələndirmək olar:

Qarabağ kişi papağıydı,
uçdu havalı başlardan.
Bircə nəfəsdən
çırıntıdan,
çırpanaqdan.
Sayacağam bir-bir
başımızdan düşən papaqları.
Allah kəssin bu halətinizi,
olmayan xəcalətinizi,
yalançı cəsarətinizi.
Sərənətliyən ayılmayan
kişiləri görünçə
yaşamaq istəmirik.

Məlahət Qaramuradlı. Məlahət xanım ömrünün «ekvator xətti»ni keçib, amma gənclik illərində olduğu kimi, onun poeziyasına xas olan o zəriflik, o səmimiyyət və bir də etirazçı ruhu yaradıcılığını tərk etməyib. Hər yeni şeirlər kitabında da bunu hiss edirik. Amma əsas odur ki, Məlahət Qaramuradlı get-gedə poetik ustalığını artırır:

Sevgi ilə doludur ürəyim,
Özgə heç nə öyrədə bilmədim
dəlisov ürəyimə.
İpə-sapa yatmadı ürəyim,
nifratə yatmadı ürəyim.
Cehiz vermək istəyirəm qızlarımı
ürəyimi.

Gülnarə Cəmaləddin. Siz intihar edən qar dənəciyi görmüsünüz mü? Əvvəla, bunun özü ob-

razlı bir ifadədir. Lakin indi gəlin bu adda bir şeirə diqqət yetirək. Şeirin müəllifi Gülnarə Cəmaləddindir. Gülnarənin şeirində bir qar dənəciyi yer üzünə özünü atır ki, onu çirkabdan temizləsin, dünyaya bir saflıq yaysın. Amma qar dənəciyinin ömrü nə qədərmiş? Doğrudanmı, onun ölümü-«intiharı» insanı müdhiş ölüm barədə düşünməyə sövq edəcək?

Sənin ağlığından adam üzüyür,
Sənin təmizliyin çıxuna yaddı.
Sənin səssizliyin, sənin sükutun,
Sənin soyuqluğun adam öldürür.
Allahdan yuxarı getməyə yol yox,
Allahdan aşağı ölməyə yer var.
Hər kəsin dilində sevdiyi dua,
Hər kəsin içində ilahi sərr var.
İntihar eləyən qar dənəciyi,
Çırıplısan özünü torpağa, daşa.
Qorxuram, hamını çəkə intihar,
Dünyada bir təmiz adam qalmaya.

Afaq Şıxlı. Bizdən uzaqda, Moskvada daha bir şairəmiz – Afaq Şıxlı yaşayır. Əsərləri rus, türk, fransız və ingilis dillərinə tərcümə edilib. Şeirləri «ənənəvidir» – hecalı, qoşmali. Amma «köhnə havalarda» təzə notlar səsləndirə bilir. Şeirlərində «Mən və Dünya» dialoqu diqqəti cəlb edir ki, bunun vasitəsilə Afaq xanım öz etik, estetik kredosunu müəyyənləşdirir. Dünya haqqında onlarla, yüzlərlə, minlərlə şeir yazılıb və yazılıcaq, Afaq xanımın «Dünya» şeiri bu «Dünyalar» içində seçilə bilir:

Dözməyəsən, neyniyəsən,
Bu dünya belə dünyadı.
Bəzən sərtdi qaya kimi,
Bəzən də pilə dünyadı.
Sərr körpüdü gen sinəsi,
Açılmazdı məngənəsi.
Sevincləri-qum dənəsi,
Dərdləri şələ dünyadı.

Səhər. Neçə il önce, «Ulduz» jurnalının səhifələrində gənc bir şairənin – Səhərin ilk şeirləri barədə kiçik bir yazı çap etdirmişdim. O yazıda, doğrudan da, istedadı aşüb-daşan, amma bu istedadı hələ kifayət qədər pardaxlanmayan, cilalanmayan bir gənci oxuculara tanıtmaq istəmişdim. Yazmışdım: «Şeir aləmində bir Səhər var. «Ulduz» jurnalında oxuduğum ilk şeirlərinin təəssüratı

hələ də məni tərk etmir. Bəzən Səhərin bir şeiri, o şeirdəki ayrı-ayrı misralar durur gözlərimin qabağında. Mən hansıa hissin, duyğunun canlı bir varlığa çevrilməyinin reallığını gerçək mənada qəbul etmirəm. Ancaq sözün poetik mənasına inandığım üçün onun yaratdığı möcüzəyə də şübhə eləmirəm:

Getməyə yerim,
qayıtmaga göyüm yox,
hami sevgidən danışır,
sevməyə ürəyim yox.
«Ölüm gözəldir» – deyir ölülər,
ölməyə heyim yox.

Nə xoşbəxtəm, İlahi,
nə xoşbəxtəm.
İyirmi üç yaşında
itirməyə heç nəyim yox.

Nə qədər canlı, duyumlu, görümlü obraz. İyirmi üç yaşın obrazı. Son illərin şeirlərində bu ölüm kəlməsi o qədər insafsızcasına işlənir, istismar olunur ki, nə nikbinliyin varsa, sovrulub gedir. Ancaq Səhərin şeirlərində bu söz ölməyə (oxu-mənasızlığa) üz qoymur.

Əsl poeziyada sevincin də, kədərin də, ölümün də, qalının da nə suali, nə cavabı var:

Min il əvvəlkinə bənzər
Min il sonra da hər şey.
Köksümü doğrayır hərdən
Köksümdə sinan bir şey».

Əlbəttə, poetik istedad Allah vergisidir və o istedadın qarşısını heç bir qüvvə ala bilməz. O istedad özünəməxsusdursa, seçilirsə, fərqlənirsə, tezliklə ədəbi aləmdə etiraf da olunmalıdır. 2003-cü ildə Səhər xanımın «Ruhun nəfəsi» adlı ilk şeirlər kitabı çapdan çıxdı. O kitaba görkəmli tənqidçi Nizami Cəfərov «Gənc poeziyanın səhəri» adlı bir ön söz yazmışdı: «Mən bir neçə il bundan əvvəl Səhərin adını Azərbaycan yazıçılarının qurultayının tribunasından istedadlı gənclər sırasında çəkəndə səhv etməmişəm, onun bu kitabına ön söz yazanda da səhv etmirəm. Səhərin şeirlərindən böyük ədəbiyyatın səsi gəlir.

Könül Həsənqulu (Arif) Könülü «Azərbaycan» jurnalında çap olunan şeirlərini oxuyandan sonra məndə belə bir qənaət hasil oldu ki, ədəbiyyata istedadlı bir cavan gəlir və bu cavanın

müasir şeir mədəniyyətinə belə tez yiyələnməsi bir oxucu kimi məni çox sevindirir. Onun üçün adı bir predmet, səs, işiq, qlobusun fırlanması, günəşin doğması, sübh mənzərəsi, ana südü, ata əlləri şeir mövzusuna çevirilir. Əslində, mövzu zahiri səciyyə daşıyır, əsas odur ki, adı göruntülərin içindəki qeyri-adilikləri görə biləsən: «Küçədə əl izləri», «damlarda göz yaşları» – bir yay günü. Bu görüntü hələ heç nə demir, amma sonra:

Ovcunda tutub bir kişi üst-üstə iki çörək,
Sol qolunda saatı
Əlində qara eynək
Çörəyin üstündəsə
Qat-qat öpüş izləri-anamın dodaqları
Bu –
Sənin fotosəklindir,
Ata!

Bəlkə, bu şeir kiməsə mücərrəd bir fotonu xatırlatsın, amma mən burda bədii təxəyyülün axtarış şövqünü duyuram. Kimsə deyə bilər ki, Könülün şeirlərində «avropalaşmış» ünsürlər, müxtəlif «izm»lərin qatqarışığı hiss olunmurmu? Cavabında deyərəm ki, müasir şeir millilikdən, Şərq düşüncə tərzindən uzaqlaşmamaq şərtilə özündə dünya şeir mədəniyyətinin müxtəlif çeşidlərinin təsirini də əks etdirirsə, bundan qorxmağa dəyməz... Lap görmədiyin İspaniyadan da, Sezar Valvexoyadan, Əndəlis çöllüyündən də yaza bilərsən, amma o şeirdə sən Şərq bədii təfəkkürünün daşıyıcısı kimi görünürsən – Könül Həsənqulunun şeirlərini oxuyub bunu duyacaqsan.

Kəmalə Nəsrin. Onu təkcə bir şeirinə görə tanıdım – «Gəmilər gəlməz Naxçıvana». Dogrudur, Naxçıvanda dəniz yoxdu və təbii ki, dəniz olmayanda gəmilər də o dənizə gəlməz. Çünkü bilirik ki, qədim odlar diyarı Naxçıvan dağlarla, qayalarla, boz torpaqlarla əhatə olunub:

Gəmilər gəlməz Naxçıvna,
Gələ bilməz,
Burda dəniz yoxdu ki.

Amma poeziya – sözə ehya verən bu sehrli qüvvə bizim real təsəvvürlərimizi bir andaca dəyişə bilər və gözümüzün qarşısında:

Dağlar da dalğa-dalğa
dənizə bənzər.

Dağların başında
buludlar gəzər
bəyaz yelkənlərə bənzər.
İlanlar sürünər
boz torpaqlarında
balıqlar kimi.
Duzlağın tamı var...

Günel Şamilqızı. Rəşad Məcid yazır ki, gözəl şairimiz Ramz Rövşən Günel Şamilqızının şeirlərini tərifləyib, qadın şairlərin sırasına yeni, istedadlı bir şair gəldiyini fərəhlə söyləyib. Hələ bu azmiş kimi, Günel Şamilqızının misralarını da əzbər söyləyib:

Mənim stolumun üç ayağı var,
Üçü də istəmir, dördüncü olsun.
Yaxud:
Xörəyi nimçədə soyuyan durnam,
Ya ac qal, ya sindir öz dimdiyini.

Günel Şamilqızının şeirlərində belə obrazlı ifadələr, sözlərin qeyri-adi mənalarına varmaqla səciyyələnən misallar çıxdur.

Şəfəq Sahibli. Şəfəq Sahiblinin yazdığı şeirlərin böyük bir qismi sevgidəndir. Hər şeirində də keçirdiyi hislərin, duyğuların izharını görürük. Ünlü şairimiz Musa Yaqub onun şeirlərindən söz açaraq yazır: «Ən yaxşı cəhət budur ki, bu şairə könlünün susuz səhrasında çiçək bitirə bilir. Bu çiçəklər, bu güllər ancaq onundur, həsrətdən solğun düşsə də, vüsal susuzluğunda yanık həşəm olsa da, bu şeirlərdəki hiss və duyğular səni dalınca çəkib aparır».


Qağayılar
Qırçın-qırçın dalğalar kimi
səpələnir dənizə.
Bir qız dayanıb sahildə
qayalarla göz-gözə.
Bir gəmi ayrılır
uzaq limandan.
Bir ürək qopmaq istəyir
külek dən, yağışdan, tufandan.
Bu mənəm, sahildə tək.
Gələcək o gəmi,
o yağış, o külek.

Sevinc Qərib. Sevinc Qərib Sumqayıtda yaşayır, amma Laçın həsrəti onun bütün həsrətlərinin başıdır. Vətəndə Vətən həsrəti çəkir.

Hardasa o uzaqlarda
bir qərib
vətənsizlikdən üzüyür.
Əynində isti paltarı,
evinin istisinə isti çatmaz,
yenə üzüyür.
Üzüyür qışın qar dodaqlarının
buza dönmüş öpüşü kimi.
Üzüyür son közü sönmüş
ocağın üzüyən ümidi ləri kimi:
Üzüyür;
əyninə geyməyə Vətən yoxdu.

Bu yazını sona çatdırıram və yaradıcılıqları haqqında yazılar yazdım, amma burada imkansızlıq ucundan söz aça bilmədiyim şair bacılarım gərək məndən inciməsinlər. Yazım şair qadınlarımıza 8 Mart təbrikli ilə bitirir, onlara yaradıcılıq uğurları diləyirəm. Beləliklə, özümü şanlı redaktor Qulu Ağsəsin xahişini yerinə yetirmiş hesab edir və sözümüz «Ulduz»un keçənilki 2-ci sayında bir cavan şairənin – Aynur Mustafanın bu iki misrasıyla sona yetirirəm:

Mənə bir az şeir yaz...
Bu gecə şeir olmaq istəyirəm.





SIĞINDIM SİDQ İLƏ ALLAHİMƏ...

Həzrət ƏLİ:

Gözünün nurunu artırmaq isteyən, Allah qorxusuya ağlasın.

Allah kimi köməksiz qoyubsa, o da məğlub olacaq.

Allah qorxusuyla tökülən göz yaşları gözlərin nürudur.

Qazi BÜRHANƏDDİN:

Qorqmazam bu dünyada hiç kişidən,
Canımın əmanəti Allahadur.

...İki aləmdə Haqqə sığınmışuz.

Ya İlahi, ya İlahi, ya İlah,
Səndən artux yoq bu canuma pənah.

Əl-Fərabi TÜRKİ:

Sevgi də Allahdan gəlibdir.

İmam QƏZALİ:

Ey özün bilməyə gücü yetməyən, Tanrıni necə
dərk edəcəksən?

Həqiqatlərə yetməyin daim dəlil ilə olduğunu
sananlar Allahın geniş və sonsuz mərhəmətini
azaltmış olurlar.

Həqiqi elm, sahibində Allah qorxusu oyandırar
və artırar.

Nizami GƏNCƏVİ:

Ey adı ən gözəl başlanğıç olan,
...Adın düşməmişdir dilimdən bir dəm.
...Ey bütün varlığın həyat təməli,
...Varmı səndən özgə mənə bir pənah?!

İlahi, dar gündə Sən ol həmdəmim,
...Aç mənim üzümə nur xəzinəni,
Zülmətlər içindən xilas et məni.
...Səndən səxavətli dünyada varmı?
...Tanrımlı! Varlığının gözəlliyindən
Bütün kainata zinət vermisən.

Xoca Əhməd YƏSƏVİ:

Allah, Allah, canım Allah, dilim Allah,
Səndən özgə pənahım yox, vallah, billah.

Allah deyib içə nurun doldurmasan,
Vallah, billah, səndə eşqin nişanı yox.

Allah zikri könül mülkün açar, dostlar.

Canım, dilim, əqlim, huşum "Allah" dedi.

Ya İlahi, rəhmətindən qotrə damdı, şeytan qaçdı...

Aşıq olmayınca Həqq didarın görmək olmaz...

Eşqə qədəm qoyanlar Həqq didarın görərlər.

Kim O-nun yolunda olsa, Həqq onun könlündədir.

Həqq yoluna girmək olmaz, pak olmasan.

Yunus ƏMRƏ:

Can qanadı açuq gərək uçuban Dosta getməgə.

Cümlə yerdə Həqq hazır, göz gərəkdür görəsi.

Həqq cəhana tolıdır, kimsələr Həqqi bilməz...

Hər bir çiçək bin naz ilə ögər Həqqi niyaz ilə...

Hər qancaru baqdum isə həp görinəndür cümlə Həqq...

İstəməgil Həqqi iraq, könüldədür Həqqə duraq...

Sən Həqqə aşiq isən, Həqq sana qapu açar...

Sənsin Kərim, sənsin Rəhim,
Allah, sana sundum əlüm,
Səndən artıq yoqdur umum,
Allah, sana sundum əlüm...

Marağalı ƏVHƏDİ:

Xilqətin sırrını dünyada bir kəs
Sən-in gözlərinlə baxmasa, görməz.

Zatının əslinə kimsə irişməz,
Sən-i dərk etməyə idrak girişməz.

Allahdan özgəyə aparma pənah...

Gözü Haqq nurlə görən bir ürək
Pərdə arxasında nə var görəcək...

İmadəddin NƏSİMİ:

Ey könül, Həqqin adısan, səndə zühur eylədi Həqq.

Həqdən nə gəlsə, xoş gəlir.

Hər yana kim baxar isən, anda sən Allahı gör...

Xuda eşqidürür cismimdə canım...

Könül Allah evidir...

Məgər Həqqi unutmuşsan ki, oldun dünyayə mail?!

Özünü bil ki, Tanrıdan zatına var münasibət.

Hacı Bəktəş VƏLİ:

Sığındım sən Tanrıya...

Həq sübhanəhu və təala Musa peyğəmbərə mü-nacatı Tur dağında verdi, İbrahim peyğəmbərə münacatı məscidlər içində verdi, Yunus peyğəm-bərə balıq qarnında verdi, Yusif peyğəmbərə mü-nacatı quyu içində verdi və iki cahan fəxri Mühəmməd Mustafaya münacatı göylər içində verdi.

Həq təala Tövhid və İncildə və Zəburda hər nə kim zikr etdi, məcmui Qurandur.

Rəhman əslimandur və şeytan əsligümandur.

Könül ilə Çələb arasında hicab yoxdur. Möminlərin könlü Kəbəyə bənzər.

Həqq əhlini heyvanlar dəxi sevərlər.

Hər kim nemətə şükər eləməsə, ol nemət andan alınır.

Mühyiddin ƏRABI:

Aləmdəki surətlərin hamısı Həqqin dilləri olub O-nu öyməkdədir.

Göylərdə və yer üzündə hər nə varsa, Haqqındır.

Hər elmin əslim elmi-ilahidəndir.

İnsan Haqqın zühurundan bir parcadır, Haqq isə insanın əslisi, ilk qaynağı.

Kafirlərdən başqa heç kimsə Tanrı rəhmətindən ümid kəsməz.

Cəlaləddin RUMİ:

Tanrını anlamaqla insan Haqq yolunun yolcusu olur.

Adəm oğlu Tanrıdan nurlanarsa, seçilib mələklərin səcdə yeri olar.

Adəmin gözü Tanrının pak nuru ilə gördüyündən adların həqiqəti və iç üzü ona əyan oldu.

Çirkin xislətli biri Allaha yalvarmasın deyə, Allah ona dərd-kədər verməz. Unutma, Fironun başı bircə kərə belə ağrımıadı...

Canı təcəlli nuruna dalan birindən ötrü bütün aləm Ulu Tanrının kitabıdır.

Allahdan gələnə razı olsaq, Allah da bizdən razı olar.

Şəmsi TƏBRİZİ:

Allah bir insanı sənin əlinlə ayağa qaldıracaqsə, sən necə əlini uzatmazsan? Allah səni insanlara sevdirmək istəyir, sənin dağılmış parçalarını toplayır. Eşqə nankorluq etmə!

Bir insan Allahdan başqa kimsəyə ehtiyacı olmadığına inanırsa, Allah da onu başqasına möhtac eləməz.

Əgər Kəbəni birdən-birə aradan götürsəyilər, adamlar görərdi ki, bir-birinin könlünə sitayış edirlər.

Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil!.. Yol göstərənin daim ürəyin olsun...

Məhəmməd FÜZULİ:

...Sığındım sidq ilə Allahimə.

Ey səxavət mənbəyi, ey varlığı icad edən!
...Ey təbib-i qəlb olan, ey həll edən müşkülləri!
...Qibləgahım, olmaram ql səndən özgə kimsəyə,

Tanrışan, ruzi verənsən, yoxdu Səndən digəri!
...Səndən oldu qəlbimiz hər gizli sırrın məzhəri!

Hər riştə ki, Həqq əyan edibdir,
Sərriştəsini nihan edibdir.
...Faş oldu ki, sırrı-Həqq nihandır,
Aləmdə nişanı binişandır.

Bir kimsə əgər olaydı agah
Kim, xəlqi necə yaratdı Allah.
Mümkün ki, iradətilə ol həm
Xəlq edəydi özgə aləm.

Nə bilir oxumayan müşhəfi-hüsünүn şərhin,
Yerə gögdən nə üçün endiyini Quranın.

Ey Füzuli, intihasız zövq buldun eşqdən:
Böylədir hər iş ki, Həqq adılə qılsan ibtidə.

Şeyx Mahmud ŞƏBÜSTƏRİ:

Səhraya çıxanda arifə ağac da deyir ki, mən Haqqam.

Übeydullah ƏHRAR:

Elə zamanlar olur ki, bütün səslərin, rüzgarlarının, suyun, yağmurun Allahı zikr elədiyini eşidirəm...

Şeyx İbrahim GÜLŞƏNI BƏRDƏİ:

Həqqin qapusuna doğru gələni
Sən egrisən deyübən sürmək olmaz.

Necə sevsün könül münkir oları?
Həqqün sevmədügen çün sevmək olmaz.

Olmayan məhbubi Həqqün bilməz adəm sırrını.

ƏFLAKİ:

Tanrının adlarından biri də əl-Mömindir. İman gətirən qula da mömin deyilir. "Mömin möminin aynasıdır" sözləri o deməkdir ki, Tanrı həmən aynada təcəlli edibdir.

Məhəmməd HADİ:

Bütün zərrati-aləm məzhəri-əsrəri-qüdrətdir...

Əli bəy HÜSEYNZADƏ:

Ey ulu Tanrı...
Ey zati müəbbəd qeybdə gizli!

Ey əzəldən bəri izləri bəlli!
Ey namütənahi, qudrətin eylər
Hər yerdə, hər canda, hər an təcəlli...

Mirzə Ələkbər SABİR:

Cənabi-Həqq o bəhri-bigirani-mərhəmətdir kim,
Ona mülhəq olan insan şərəfyabi-səadətdir.

Məhəmməd İQBAL:

İnsanı idrak etmədən necə ararsan Allahı?!

İnsanlar Allahı bir səcdə ilə, bütələri də bir təvafla
aldadırlar.

Könlün hökmü altında olan ağıl ilahidir. Könlün
hökmü altına girməyən ağıl isə şeytanıdır.

Qərbilərin gözündə ağıl həyatın nizamı, şərqlilər
fürsət üçün eşq kainatın özüdür. Ağıl Haqqı eşq sayəsində
tanır... Əgər eşq ağılla yan-yana gələrsə, müstəsna
bir aləm qurar.

Sən ki Allahın "bax" deyə xitab etdiyi varlıqsan.
Nə üçün bu yoldan kortək keçib gedirsən? Bahar
ruzigarı kimi gullərin üzərindən adlayıb keçmə,
gülüstanın mənasına dal.

Məhməd Akif ƏRSOY:

Birsən, əzəlisən, əbədisən, səmədisən,
Ya Rəbb, sənə yoxsan deməyə varmidir imkan?!

Nə irfandır verən əxlaqa yüksəklik, nə vicdandır,
Fəzilət hissi insanlarda Allah qorxusundandır.
Ürəklərdən çəkilmiş fərz edilsin xövfi Yəzdanın
Nə irfanın qalır təsiri qətiyyən, nə vicdanın...

İmandır o cövhər ki, İlahi, nə böyükdür,
İmansız olan paslı ürək sinədə yükdür...

Göstər, Allahım, bu millət qurtulur, tək möcüzə:
Bir "utanmaq hissi" ver qaib xəzinəndən bizə!

Nədən əzmin sürəksiz, yoxmudur Allaha imanın?

Dilində Bəsmələ olsun, əlində sureyi-Nur...

Cəmaləddin ƏFQANI:

Bir dinin əsası nə qədər zəif olur-olsun, yenə də
insanlıq üçün maddiyyatçılıqdan daha faydalıdır.

Rabindranat TAQOR:

Allahın böyük qüdrəti xəfifcə əsən rüzgardadır,
fırtınada deyil.

Bu çiçəkləri tükənməz bir vəcdlə bitirib böyüdən
o mənbə hardadır, görən?

Doğulan hər yeni çocuq Tanrıının insanlardan
hələ umudunu kəsmədiyini göstərir.

Sakit ol, ey qəlbim; bu böyük ağaclar ibadət edir.

Əmin Ər-REYHANI:

Məni əhatələyən təbiətin hər parçasında ana
mənbəyinə Tanrı və ya Yaradıcı adını verdiyimiz
ilahi bir cövhər müşahidə edirəm.

Cəmil MERİÇ:

İnanan bədbəxtliyindən bəhs edirsə, yalan
söyləyir. İnanan üçün bədbəxtlik yoxdur.

İnanc əsalətlidir. Mədəniyyətlər onun əsəridir.

Tanrı gözəldir, gözəllikdir, fəzilətdir,.. kamaldır.

Tanrı idrak olunmazdır. Ağlın vəzifəsi Tanrıının
idrak oluna bilməyəcəyini idrak eləməkdir.

Nəcib Fazıl QISAKÜRƏK:

Ya Allaha baş əyər, heç kimsəyə əyməzsən,
Ya hər kəsə baş əyər, heç bir şeyə dəyməzsən.

Kaş ki mən Allah kəlməsindən başqa ağızından
tək söz belə çıxmayan bir dilsiz olaydım!..

Allahsız adamın fikrinə, Allahsız cəmiyyətin
məfkurəsinə inanmırıam!

Bəxtiyar VAHABZADƏ:

Dünyaya şəfəqlər kimi Tanrıım səpələnmiş,
Qəlbin gözü yanmazsa, görünməz gözə Allah...

ƏBDÜSSƏLAM:

Elmlər Allahın yaratdıqlarının ifadəsidir.

Frityof ŞUON:

Qüdsiyyət ruha istiqamət verən dərin təfəkkürdür.

Seyyid Hüseyin NASR:

İnsanancaq Allahın işığında özünü bilə bilər.

...Bilginin ən üstün dərəcəsi Allahı idrakdır. Allahı dərk etmənin isə imandan başqa yolu yoxdur, mümkün də deyil. O üzdən imanın qüvvətləndirilməsi önemlidir. Bu isə Allah qorxusu insanın içində sindirilmədikcə qeyri-mümkündür.

Quran kimi müqəddəs kitablar insan ruhunun tarixiyə doludur.

Düşünən kəs üçün gözəllik Əbədi Olana açılan bir qapıdır...

İnsan təbiətdəki ahəngi və gözəlliyi öz zəifliyinin fərqiñə vararaq Yaradıcının Hikməti qarşısında boyun əyməklə kəşf edə bilər.

Hüseyin ATAY:

Allahı tanımayan, var olduğunu qəbul etməyənlərə belə bir sözüm var: "Əgər bir düzən qurmaq istəyirsizsə, Allaha ehtiyacınız var".

Quranı kim yaradıbsa, Allah odur. Çünkü belə bir kitabı Allahdan başqa heç hansı qüdrət əmələ gətirəmməz.

Blez PASKAL:

Tanrıya inamdan başqa heç nə içərimizdəki yanğını, ruhumuzdakı təşnəni söndürə bilməz.

PRUDON:

Əqlimiz Yaradanın varlığını kəşf etməzdən ürəyimiz O-nun varlığına şəhadət gətirmişdi.

Rocer BEKON:

Kainatı yaradan Allah bütün aləmləri nizamladığı qanunlarla öz iradəsinə tabe edibdir. Bax elm dediyimiz də, fərqiñə vara bilmədiyimiz nə varsə, hamisini nizama salan həmən bu ilahi qanunlardır.

Avraam LİNKOLN:

Mən göylərə baxaraq varlıqların əzəmətini müşahidə eləyib, Allaha inanmayanlara heyrət edirəm.

Viktor HÜQO:

Yarpaqlar arasında ötən bir quşcuğaz belə Tanrıının varlığından xəbər verir.

Aleksis KARREL:

İnsan oğlu bütün dövrlərdə hava, su qədər Allaha ehtiyac duymuşdur.

Tomas ELİOT:

Hər şeydə ilahi Zəkanın izləri göründüyü halda, insanların çoxu öz ağıllarına güvənlərlər.

Ralf EMERSON:

Gördükərim məni görmədiyimin varlığına inanmağa məcbur edir.

Seren KİRKEQOR:

Tanrıya qarşı daim yanlışlıq içindəyik.

Vilhelm ŞMİDT:

Şərrin mənşəyində məhz Ulu Varlığın çoxlu sayda ilahlar və iblisənə qüvvələrlə dəyişik salınmayı dayanır.

Albert EYNŞTEYN:

Dünyanı nə qədər dərindən öyrənirəmsə, Tanrıya imanım bir o qədər güclənir.

Tanrıının bu kainatı necə yaratdığını bilmək istəyirəm.

İnsanın həyatının mənası nədir?.. Bu sualın cavabını bilmək elə mömin olmaq deməkdir.

Anri BERQSON:

Keçmişdə olduğu kimi, bu gün də elmsiz, sənətsiz, fəlsəfəsiz cəmiyyət vardır. Fəqət dinsiz bir cəmiyyət əsla yoxdur.

Lüdvik VİNGENSTEYN:

Tanrıya inanmaq – həyatın anlamlı olduğunu görmək deməkdir.

Xorxe Anhel LİVRAQA:

Biz insanıq ... Ona görə ki, ruhumuz var, ona görə ki, Allaha inanırıq.

Heç kimsə özünü tənha və zavallı bilməsin; varlığında Tanrıdan zərrə daşıyan bir kəs nə yalqız, nə də zavallı ola bilər.

Vasili NALİMOV:

Bilmək gərəkdir ki, Yaradılış Sırrə qərq olmuşdur – o sirri faş etmək olmaz, buna cəhd eləməyə lüzum da yox. Yalnızca onu qəbul eləmək gərək.

Martin HAYDEGGER:

Bizi qurtarsa, bir Tanrı qurtara bilər.

Tərcümə və tərtib edən:

C. MƏMMƏDOV



KÖNÜL ARİF

"YOXLUĞUN ÇƏRÇİVƏSİZ ŞƏKİLLƏRİ"

Şəkil 1

Qəfil atəş kimi
Onlarla göyərçin qanadı açıldı havaya
Sübh çağrı

Oyandım
Öncə göyərçinlərin
Güllə kimi başıma sıxlığı
Sübħün açıldığını anladım

Sonra –
Yoxluğun düşdü yadıma...

"Durub ölüm" dedim
Ağlayıb qaldım

Şəkil 2

Qabları
Soyuq suyla yuyanda
Əllərimə köçür yoxluğun

Şəkil 3

Sükut...
Sükut xofu!
SÜKUT XOFU!..

Şəkil 4

Evdə insan səsləri,
Çöldə insan səsi,
İnsan gülüşü,
İnsan surətləri!!!

...və heç biri
İlahi,
Heç biri
O deyil...

Şəkil 5

Sağclarımı kəsdirdim
Telefonu söndürdüm
Təzə paltar geyindim
Daha nə qaldı?

Hə,
İndi
Ölə bilərəm.

2018



ŞƏHLA ASLAN

FIŞTIRIQ ÇALMAYAN OĞLANLAR

Nərgiz nənəm evə gələndə çox qayğılı idi. Dilindən bircə kəlmə eşidə bildik: "Balam, bu cavanlar niyə fiştiriq çalmırlar? Bunların axırı çox çətin olacaq!" Vəssəlam. Daha qorxumuzdan nə bir söz soruşduq, nə də özü bu mövzuya toxundu. Yedi, içdi, qollarını yelləyə-yelləyə, addımlarını gen ata-ata öz "kabinetinə" nə yatmağa keçdi.

Nərgiz nənə bizə qonaq gəlib. Bizə deyəndə ki, yəni şəhərə. Özü kənddə yaşayır. Əsl Bakıdan olsa da, kəndli balası ilə evlənib. Allahqulu babamla evlənib, köçüb ora. Babam da rəhmətə gedəndən sonra sonuncu oğlu ilə qalır kənddə. Hər il soyuqlar düşəndə gəlir şəhərə, altı oğlu burdadır ax! Əslində, heç evdə də tapılmır. Gündüzlər şəhəri gəzir, gənclik illerini yada salır, nəslindən sağ qalanları yoxlayır, sənəd-sünəd dalınca idarələri dolaşır. Axşama yaxın da zəng eləyi bir oğluna

xəbər verir ki, "sizə gəlirəm". Bu gün də bizim bəxtimizə düşüb.

Əstəğfürullah! Yadına düşəndə fikrə gedirəm. Necə yəni, cavanlar niyə fiştiriq çalmır? Fiştirişa aid nə bilirəmsə, çevirib tökdüm ortalağa, heç nə anlamadım. Yaxşı ovqat arzulayanda "fiştırığın gəlsin!" deyirlər. Hətta "fiştırığın qoyuna da ziyanı yoxdur" deyilir. Nə isə, bunlar heç. Baxıb gördüm ki, fikir məni rahat buraxmir, qapını döyüb girdim yanına. Arvad qayğılı görkəmdə oturmuşdu. Şanlı keçmişə olan qoca nənəyə yazığım gəldi, 75 yaşı var, amma heç kim bu yaşı verməz ona.

Ucaboy, ətli-canlı, yeriyəndə sanki yer titrəyir. Bir az kişiyə də bənzəyir. O vaxt babam kənddən gəlib Bakıda sənət məktəbində dəmirçilik öyrənmiş. Nə olub, necə olub, dağda-daşda böyümüş bu pələng balasına oxşayan Allahqulu könlünü

kirayə qaldığı evin qızı Nərgizə verib. Nənəm də o vaxt baytarlığı oxuyurmuş. Hər ikisi məktəbi bitirəndən sonra yüngülvari məclis qurub toy ediblər, bir-birinə qoşulub gediblər kəndə.

...Yenə nənəmin yüz dəfə danişdigi xatirələr alıb apardı məni. O da heç nə demədən əlimdən tutub saçımı sığallayırdı. İndiki gənclik barədə qəribə mühakimələri vardı. Amma bu gün nə narahat etmişdi, fiştırıq çalmığın mətləbə nə dəxli olub-olmadığını yazıq sifətindən anlaya bilmədim. Neyləməli, gənclər küçədə fit çala-çala yeriməlidir, ya mayallaq aşşalıdır? Hələ heç nə demirdi. Fikri uzaqlarda idi. Gah işlədiyi vəzifələri, gah da sevdiyi mərhüm ərini xatırlayırdı. İndi hər şey onun üçün keçmişdə qalmışdı. Pahhh! Bunun elə parlaq keçmiş olub ki...

Kəndə gəlin köçəndə hər dərdə çarə eləyən həkim kimi tanıyıblar. Sanki adı baytar yox, məşhur terapevt təşrif buyurub. Təsəvvür edin ki, elə vəziyyətdə nənəm nə qədər hörmət qazanmış. Pul-para, pay-püş, maaş da öz yerində. Tezliklə vəzifə pillələrində yüksəlib, özünün deməyinə görə, kolxozlar komissiyasının sədri imiş. Deyirdi, kolxoz sədləri tir-tir əsirdi qabağında. Zibillərini üzə çıxaranдан sonra daha dərinə getmirdim. Hə, lap pul da verirdilər, sonra? Onsuz o vəzifədə qalmaq olardı o dövrə?

Firavan həyat, var-dövlət, hörmət-izzət, Allahqulu kimi əri olan nənəm gözəllikdə tamaşa imiş. Allahqulu da Koroğlu kimi biglərini qulağının dibinə qədər uzadarmış. Nənəm danışır ki, toylarda bizim havanı çalanda kişi çıxardı ortaya. Ayaqlarını yerə çırpanda mağar titrəyər, qartal baxışlarını kimə zilləyərmişsə, canına vəlvələ düşərmiş. Dizini yerə vurub nənəmi çağırarmış ortaya. Sonra ətrafında quzğun kimi firlanarmış. Çəkic döyməkdən daşa dönmüş əzələli bədəni ilan kimi qırılırmış. Sanki "Bu, mənimdir! Ona kəm baxanın gözünü ovaram!" deyirmiş. Mənə kim əyri baxa bilərdi ki? Allahqulunun biginin bir tükü mənim üçün on kişiyə dəyərdi. Eh!.."

Ərinimi düşünürdü? Bəlkə də! Deyəsən, mətləbdən çox uzaqlaşdım. Sonra bitdə-bitdə deyəcəyəm onsuz da. İclasda partiyanın siyasetini

ifşa etməyini, həbs olunmağını, Qaqqarinlə görüşməyini... İndi isə qayıdaq "fiştırıq" məsələsinə. Hə... nənəm birdən dilləndi ki, "bala, bilsəm, bayaqqı sözə görə gəlmisən. Qoy deyim, yoxsa bilməsən, sakit duran deyilsən. Siz yazılıclar beləsiz də. Bir az da mənə oxşadığın üçün çox istəyirəm səni.

"...Ehhh, indiki gənclərin axırını yaxşı görmürəm. Elə bil dərd-qəm içindədirlər. Başım çıxmır ki, telefonda nəyə qulaq asırlar. Heç sifətlərinə təbəssüm də qonmur. Sevinmirlər, ay bala! Mən də buralıyam da. Cavanlar xəlvətə düşəndə fitlə mahnilər çalardılar!". Nənəmin kəndlə ləhcəsi ilə dediyi sözləri indi yazılı dilində söyləyəcəm. Sözünə mahiyyəti belə oldu ki, gənclərin fitlə mahni çalması qəlblərinin fərəhi, yaşamaq eşqi, arzu-diləklərinin ifadəsi idi. Dağda, meşədə cavanların zəngulələrini eşidəndə hamiya güc-təpər gələrdi.

"Əşı, fiştırıq çalmaq nədir ki? Bilsəm e, ayıbdır. Böyük-kiçiyin yanında olmaz. Amma ürəkdə bir şadlıq varsa, əlaməti çölə vurmalıdır. Cavanlar belə "qəbahət" üstündə yaxalananda yanaqları necə də qızarardı, necə xoş görünərdi. Nə olub bəyəm, fit çalır da! Telefonu səviyyəsiz ismarıcları xəlvətcə ona-buna göndərmək yaxşıdır, fitlə musiqi çalmaq pis? Nənəm necə də hirslenmişdi. Hələ ardına qulaq asın: "Bulvari bu başdan o başa qədər yeridim, nə bir mahni zümrümə eləyən, nə də fitlə musiqi çalan eşitdim. Məni düzgün anlayın. Deməyin ki, qoca arvaddır, danışığına bax. Ürək fərəhlə dolmursa, gələcəyə ümidi baxa bilmirsə, yerə-göyə sığmayan kimi görünmürsə, daha nə gənclik oldu?"

Nənəmin gözləri yaşarmışdı. Gah mənə baxır, gahda gözləri bir nöqtəyə zillənirdi. Danışığının sonun isə belə gətirdi: "Cavanlar niyə fiştırıq çalmır" sözümə gülmə, sözlərim quyu kimi dərindir. Qəmginsiz, fikirlisiz... Elə bil qayğı yükü basıb siz gəncləri, ciyinləriniz düşüb qocalar kimi. Nə olacaq bunların axırı? Düşünürəm, səbəbini tapa bilmirəm... Bəlkə də, bunların belə vəziyyətə düşməyinə biz nəsil günahkarıq?! Bilmirəm!"

QÜRUB VAXTININ ŞEİRİ

Nə qədər özünü tox tutursan, tut,
fərqi yoxdur, gözlədiyin sabah açılmayınca
kirpiklərində gəzdirdiyin zülmət əzər səni.
Yorğun olarsan, üzgün olarsan,
sinəndən qopan ağrılar kürəyindən çıxar,
üstündən tank keçmiş kimi hiss edərsən özünü.
Tank əleyhinə mina deyil əsəbin,
yumruğunla dizin arasındaki məsafə
o qədər uzaq ki...
o qədər uzaq ki...
Daha doğrusu, dizindən bir az aşağı,
arada illər, məsafələr, dünyalar.
Qaçmağı tərgitmiş ayağın bütün bədənindən
qat-qat xoşbəxtidir, – desəm, – inan...
çünki o hələ də vətən dediyi torpaqlardadır
üstü, ya altı...
torpaq torpaqdır sənin ola bildiyi qədər,
sən ola bildiyi qədər,
sən ola bildiyin qədər.
Əlindəki çəliyin ağrısını duymaq üçün
mərmilərin gülüşünə ehtiyac olmasa belə,
ürəyin partlamalıdır üzü qıruba,
qəlpə-qəlpə səpələnməyə səbrinin üfüqlərinə.
Qan damlalarını görmək olmur
dənizə çılənmiş süni işıqların parıltısında,
havası çatmir küləklərin nəfəs dərməyə.
25 ildir qaytanı açılmayan hərbi çəkmənin
heykəlinə baş əymək mümkün deyilsə,
deyilsə,
deyilsə...
Orda, – illərdən, məsafələrdən, dünyalardan
bir az yaxın, amma əl çatmayan uzaqlıq...
Təkayaqlı bir kölgə
uzanmış üzü gündoğana axşam çağrı.
Çəliyin gözü yol çəkir lap uzaqlara,
əl-ayaq çəkilən yerdə əldə ayaq olmaq asan-
mı?
Nə qədər tox tutursan, tut özünü, – fərqi yoxdur,
uzaqlar daha da uzaqlaşdıqca unudulursan!

UÇUŞ

Bir gün soyunarsan ruhdan cismini,
Bilməyə, – nə qalır səndən yerində.
Tanrı libasına bürünsə adın,
Kölgən görünürmü bəndə yerində?



SÜLEYMAN ABDULLA

Tutqun üfüqlərə durna səsi çək,
Göydə qərubşəyir hərəsi bir cür.
Şəkil çəkdirməyi sevmirsən, neynək,
Bir parça buluda rəsmini köçür.

Ucalıq arzusu baxmaz heç nəyə,
Hamı bacarmır ki, lələk salmağı.
Qoyma ümidi ruhdan düşməyə,
Gərək öyrənəsən göydə qalmağı.

Tapsan göy üzündə ulduz boyda qəsr,
İçində qalmağa həyat varmı, bax...
Çiynindən alınıb düz yarım əsr,
Qolunda zəng çalan saat varmı, bax!

Yox, daha gecələr yandırmıram şam,
Bəla təzə gəlsin, qada tər gəlsin.
Lələk yandırmağa kibrit tapmıram,
Ordan bir alovluq od göndər, gəlsin.

Külək bacasına çirpılır damın,
Hayif, unutmusan günün ismini.
Ürəyi darixir yerdə adamin,
Bir gün soyunarsan ruhdan cismini.

DÖNƏLGƏ

Sən də axır yerə gəldin, deyilmi...
Əvvəl səsin,
sonra dizin,
...və üzün...

Bu döndüyüün sonuncu tin deyilmi,
Çox gecə var, azıb qalar gündüzün.

Adam üçün işiq olub sönməyə,
Sına gərək zülmətin sütun tağı.
Bundan sonra cin qarışmaz heç nəyə
Qara gəldi Ələddinin çırığı.

Tövşüdükcə buz nəfəsdən çıxır can,
Nə dərdinə qəlbini qəm sixanın?
Nərdivanın ayağına başından
Enmək də var qismətində çıxanın.

Gün olur ki, qatıqla da sınır diş,
Ay olur ki, gündoğanda batır şər.
Eh, nə qədər göylə gedən var imiş,
Yerə düşüb bulud-bulud hönkürər.

Son bəllidir, ürəyini çox sıxma,
Gələn gəldi, gedən getdi əlibos.
Qalanlar da bir gün gələr, darixma,
Sən də axır yerə gəldin, xoş-naxoş...

XOF

Nəfəsini ciyərinə çəkib binamız,
Darixmaqdan oxumalı havalar hanı?
Böyümüşdü həyətdəki dəcəl uşaqlar,
O səs-küylü, partapartlı "dava"lar hanı?

Görünmürdü günbəz kimi təsəkli qoca,
Şaqqaşaqla çevriləndi təsbeh dənəsi.
Cığallığı tutmurdu ta "qoşa altı"nın,
Tərk etmişdi məhləmizi domino səsi.

Sərxoş bərbər çətin kəssin qarşımı bir də,
Giley etsin: – salam verdim, çönüb almadın...
Unutmuşdu məst etməyi yasəmən ətri,
tovuz kimi bəzənmirdi...
bir şən, dul qadın.

Harda qaldı əsrimizin cayıl Məcnunu,
Şit mahnilər kolonkanın gözünü qırdı.
Gecəyarı yuxulara haram qatan gic,
O "07" indi harda asfalt cızırdı?

Adam hanı çağırmağa: – gəl pivələyək?
Daha kimsə tapılmazdı "dü-şəş" atmağa.
Bir zamanlar çay içməyə vaxt tapmayanlar,
Ya Rəbb, haçan vaxt tapmışdı saç ağartmağa?
Bir də gördün, kimsə gəzir hərbi geyimdə,
Torpaq rəngli komuflyaj sinəsinə dar.
Hərdən tütün qoxuyurdu blokun ağızı
Aradabir yiğışanda caydaq cavanlar.
Daş sükütu hakim idi çəkic səsinə,
Daşınmırkı kisə-kisə nə sement, nə qum.
Neçə ildir köçüb gedib...
Hövsanaydımı,
Harda görsə, üz-gözümüzdən öpən eloğlum.

Qayğılıydı, təkliyinə dalmışdı çinar,
Qoca küknar yixılanda, dedik, nər getdi.
Son zamanlar çox gəlirdi təcili yardım
Bir də geri dönməyəcək kişilər getdi.

Səhərəcən, bəlkə, yüz yol keçdim mətbəxə,
Heç bilmirəm, necə dözdüm mən susuzluğ'a.
Alt qonşunun ürəyiyydi tutan qəfildən,
Daha mən də tutulmuşdum yuxusuzluğ'a.

QARABASMA

Gecdi, uğuruna çıxmaz pişiklər,
Ağdımı, qaramı rəngi, – nə fərqi...
Dərsəmi çalırlar, tənəffüsəmi,
Yoxsa əcələmi zəngi, – nə fərqi...

Ovcunda çizilmiş yol xəritəsi,
Bəxtin gətirməyən yönə gedəsən.
Canın ki sağ deyil, fikirləşmə ta,
Arxada qalasan, öndə gedəsən.

Əl boyda ağ bulud ruhundu, bəlkə,
Yerdə gördüyüni göy üzü bilsin.
Eşitsən, özünün gülməyin tutar,
Kim necə ağlayır, qoy özü bilsin.

Nədi apardığın?..
kəs qısa, – heç nə,
Bəsdi, göz yaşına az qatın səsi.
Adamın zamanı yatdisa, heç nə,
Heç kimi oyatmaz saatın səsi.

... Gecəyə səpilib ayın işığı,
Pəncərə önündə bir kölgə durdu.
Səndən bu dünyada qalan, unutma,
Bir damla yağışdı, bir zərrə nurdu.



SİQARET QUTUSUNDAKI TALE YAZISI

(əvvələ ötən sayımızda)

Ayrılıq da duadır

Bizim ədəbiyyatımızda şairlərin ayrılıq şeirlərinin bir çoxunda qadına münasibət təxminən, aşağı-yuxarı belədir: "Gedirsənsə, get, səndən də yaxşısını tapacam". Ağrıyla deməliyəm ki, ölkəmizdə ayrıqların yüzdə doxsanı sivil şəkildə baş tutmur – dünənəcən can deyib can eşidən ərlə arvad ayrıldıqdan sonra əbədi düşmənə çevrilirlər. Səd-əfsus... Və bu əqidə, – dünən əziz hesab etdiyinə bu gün qara gün arzulama şeirlərimizə də hopub, özü də dediyim bu günün, bu saatın söhbəti deyil, ləp çoxdan belədir. Xeyli nümunələr çəkə bilərəm, ancaq istəmirəm Musa Yaqub kimi tikansız bir adam haqqındaki yazıda kiminsə bostanına daş atım. Onsuz da o cür ayrılıq şeirlərini əksəriyyət oxuyub...

Musa Yaqub şeirləri ilə ibadət edən, yaşam tərzi ilə də inam aşılan şairdir. Ona görə onun hətta ayrılıq şeiri də dua şəklində yazılıb. Söhbət "Son görüşdə" şeirindən gedir. Şeirdəki qəhrəman ayrıldığı insana dua edir, arzulayır ki, onlar bir-birinin yaddaşında xoş qalsın, bir-birini ürəkdolusu xatırlasınlar.

İlk bəndə baxaq – müəllif dua edir ki, tərəflər ayrılıqlar belə, bir-birinin qəlbinə toxunmasın, yaddaşlarını yaralamasınlar. Adətən, ayrılanla

tərəflər müxtəlif söhbətlər uydurur, xarakterlərini, mühiti, gələcəyi, planlarını və sair bəhanə gətirirlər. Amma çoxumuza məlumdur ki, ayrılıqların əsas səbəbi istəksizlik, "dilucu sevmək"dir. Ona görə də şeirdəki növbəti dua belədir: "Bəhanəyçün uydurulmuş yalan sözlə ayırma".

Tanrım, bizi son görüşdə
Tikan sözlə ayırma,
Bəhanəyçün uydurulmuş
Yalan sözlə ayırma;
Bu dünyanın
İlk görüşü hayıfdır.

Sonra müəllif dua edir ki, hansı hislərlə başlamışıqsa, sevgini o cür də odlu-alovlu bitirək, gücümüz vaxtından əvvəl tükənməsin. Bu məqam sevginin başqa bir dövrünün – həvəslərin sönməsi mərhələsinin ifadəsidir:

Bir sevgidən qanad alıb,
Uçmuşuqsa bu adla,
Daha bizi gəl ayırma
Sınıq, şəlpə qanadla;
Bu sevginin
Qanadları hayıfdır.



Sonra müəllif yenə soyuqluq məsələsinə qaydır. Məhəbbətin yerini soyuqluq tutmasın, araya narazılıq çökməsin deyə, Tanrıya əl açır ki, bu da ayrılığın özü-özlüyündə növbəti mərhələlərindəndir:

Sən gəl bizi acı dillə,
bumbzuz əllə,
soyuq-soyuq baxışlarla
ayırma;
alnimizda qırışlarla
ayırma;
məhəbbətin
şirin sözü hayıfdır.

Və daha sonra müəllif arzulayır ki, tərəflər bir-birinin qarşısında günahkar olmasınlar, bir-birinin yaddaşında xətaları ilə qalmasınlar:

Ürəyimə
Məlahəttək giribsə,
Taleyimə
Bir qisməttək giribsə,
Daha bizi qəbahətlə
ayırma,
ağ taleyə çəkiləsi
qara xətlə ayırma;
bu sevginin
xatirəsi hayıfdır.

Müəllif diləyir ki, sevənlərin nəfəsləri tükənməsin, yolları dalana dirənməsin, nəyi harda qoyublarsa, elə orada da qalsın. Dua edir ki, tərəflərin keçdikləri məhəbbət yolu dağılmışın.

Guya təzə sevdamızı
Qoyub təzə cığırda,
Gəlib-gəlib bir dalana
Dirənməyək axırda;
Məhəbbətin
Yolu, izi hayıfdır.

Şeirin sonunda iki misal çekilir: "buludlardan ayrılacaq damcıtək" və "kirpiyindən ayrılacaq yaşı kimi". Buluddan bir damcı düşməklə göylərə heç nə olası deyil, göz yaşıının yaranmasında isə kirpiyin heç bir rolu yoxdur. Deməli, bulud damcının, kirpik isə ondan qopan yaşıın ağrısını hiss etmir. Beləcə, müəllif tərəflərə ən rahat, itkisiz ayrılıq üsulu seçir:

Son görüşə o candərdi,
Mən candərdi gəlməyim.
Ayrılığı o bilməsin,
Elə mən də bilməyim.
Buludlardan ayrılacaq
damcıtək,
Kirpiyindən ayrılacaq
Bir yanıqlı yaşı kimi,
Yuvasından ayrılacaq
Bir köçəri quş kimi –
Ayırırsan, belə ayır,
Söndürürsən,
Belə söndür sevgimi.

Şərh etdiyim misraların bəziləri, əslində, şeirin özündən də aydınlaşdır. Belədir sə, bəs onda mən nə edirəm, nəzmi nəsrləmi izah edirəm? Qətiyyən. Çünkü məqsədim başqdır. Musa Yaqub bu şeirdə sevginin alçala biləcəyi bütün yolların qarşısına daş diyirləməyə çalışır. Sevgi acı sözlərlə, qəbahətlə, bəhanəylə, yolun harasa dirənməsi ilə alçala bilər. Şair bütün bunları sadalamaqla tərəflərin – sevənlərin qanqaraçılıq, əbədi düşmənliklə nəticələnəcək ayrılmışının qarşısını kəsir, onlara daha uyarlı, daha rahat ayrılmışın yollarını göstərir. Onun nəzərində, ayrılıq "Buluddan ayrılan damcı" misali olmalıdır. Buluddan damcının ayrılması təbii prosesdir, həmişə olub, insanın insandan ayrılması da daim başa galə bilən aqibətdir. Yəni müəllif göstərir ki, buluddan damçı ayrıldığına görə heç nə tərsinə dönmür dünyada, insan insandan ayrılanda da belə olmalıdır, aləmi bir-birinə vurmağa ehtiyac yoxdur. Müəllif şeirin ilk bəndinin sonunda məhz ona görə də deyir: "Bu dünyanın ilk görüşü hayıfdır". Demir, "sevginin

ilk görüşü hayıfdır”. “Dünyanın ilk görüşü” deməklə ilk sevən insana, məhəbbətin varisliyinə işaret edir. Göstərir ki, məhəbbət bizə ötürülən ən ülvi hissdir, elə ayrılməq lazımdır ki, bizə miras qalan eşqə xələl gəlməsin, onu ləkələmədən, incitmədən özümüzdən sonrakılara – başqalarına ötürək. Çünkü sevgi əbədidir, sevənlərsə fani. Bəs əgər sevgilərə xələl gəlsə, nə olar? İnsanlar bəzən dava-dalaşlı, tikanlı ayrılıq yaşadıqları üçün məhəbbətə olan bütün inamlarını itirirlər. Əlbəttə, sevdiyini itirməkdən daha dəhşətlisi sevgiyə inamını itirməkdir. Çünkü bu, özünü məhəbbətsiz bir ömrə məhkum etmək deməkdir. M.Yaqub “bu dünyanın ilk görüşü hayıfdır” deyəndə məhz bunu nəzərdə tutur.

Şeirdə hər bəndin axırında “hayıfdır” deyilir, bu söz tez-tez xatırlanır. Müəllif bununla ayrılıq zamanı nələri məhv – heyif etdiyimizi göstərir. Əfsus ki, sadalananlar sayca az deyil... Ayrılan adam elə bilir ki, ayrıldı, vəssalam, M.Yaqubsa ayrılığın insanda yaşatdığı itkiləri sadalayır: “Bu dünyanın ilk görüşü hayıfdır”; “Məhəbbətin yolu, izi hayatı”; “Bu sevginin xatirəsi hayatı”; “Məhəbbətin şirin sözü hayatı”. O, bu sadalamalarla ayrılığın bütöv mahiyyətin açır, onun nələri məhv etdiyini göstərir. Şairin ruhu o qədər təmiz, qəlbi o qədər xoş hislərlə doludur ki, ayrılıq anında belə, dilinə üşyan, bəxtdən giley, kimisə yamanlamaq gəlmir. M.Yaqub ayrılıq durumunu dua şəklində yazan müstəsna şairdir.

Dörd fəsil payız

M.Yaqub yazda doğulsa da, mahiyyətcə payızın övladıdır. Deyirlər, harda doğulmaq əsas deyil, əsas özünü haralı hesab etməyin, hara ruhən dərindən bağlanmağıdır. Bax, o “əsas məsələ” dediyim müqəddəs nəsnənin adı Vətəndir. Musa Yaqubun doğma fəсли – Vətən fəсли payızdır. O, fəsillər içində ən çox payız haqqında yazıb, payız ismin də, ruhun da bütün hallarında hallanıb onu şeirində. “İndi bildim nağıldı” adlı kitabında “Payızın 22 hali” adlı ayrıca bir bölmə var. Ümumən onun digər kitablarında da payız haqqında neçə-neçə şeiri yer alıb. Payız fanilik fəslidir, dünənki meyvəli, güllü-ciçəkli, barlı-bəhərli ağacları payızda kimsəsiz, çılpaq, solğun görürük, ağacın üstündə qalan tək-tük mövsümi meyvələr isə talanmış yurdum xatıldır. Musa Yaqubun payız silsiləsi şeirləri insanın təbiətə acımasının örnəyidir:

Yay da son bahardan gülümü dərdi,
İndi payızı da qış tələsdirir.
Birinci nəfəsim budaq əyərdi,
İkinci nəfəsim yarpaq əsdirir.

M.Yaqub təbiətlə insanı tənləşdirərək bizi dərindən düşünməyə vadər edir – əgər insan bir nəfəsdən ikinci nəfəsə keçəndə bu dərəcədə zəifləyərsə, göronda bizim güclü sandığımız təbiət neçənci nəfəsindədir, qədimlərdən günümüzəcən şahid ağaclar nələr çəkiblər?..

Həvəsi qalıbmı kef-damaq üçün,
Sevdası ya oğlan, ya qız olarmı?
Sahibsiz yurd-yuva qorumaq üçün
Əsgərlik yaşında payız olarmı?
Görəsən, payızın yaşı neçədi?

M.Yaqub payızı insanın yaşantılara daha uyarlı, daha yaxın, həmdəm fəsil kimi təqdim edir. İnsan cavan olanda ömrünü unudur, yaşının yayını, yazını duymadan yaşayır, ancaq elə ki yaşa dolur, itirdiklərini görür, keçmişinə boylanır, “kim ola bilərdim və kim oldum” sualına cavab axtarır, bax onda payız ovqatına köklənir, yəni bütün həyatı, əməlləri, səhvləri gəlib keçir gözünün qarşısından. Payız da belə deyilmi? Bu fəsil də itkilərlə, onların hesabatı ilə doludur... M.Yaqub dünyanı, özünü anlamaq üçün insana təbiəti nişan verir və göstərir ki, ey oxucu, payız (sənin payızın!) qaçılmazdır. Özünü dərk eləmək, səhvlərinlə, doğrularınla özünü anlamaq istəyirsənsə, payızı – öz sonunu anlamağa çalış, axı sən də əbədi deyilsən...

Payız işığının tarixçəsi

Avqustun axırları imiş, fəslin bitəcəyində şairin qızı Yaqut xanım, vəfalısı Zöhrə xanım və Musa Yaqub həyətdəki talvarın altında oturub-larmış. Zöhrə xanım adətincə yemək bişirir, şairlə qızı isə çay içə-içə şirin-şirin söhbət edirlərmiş. Həyətlərindəki çox qəribə, insana təbiətin möcüzəsi kimi görünən əzəmətli pip ağacına baxan Yaqut xanım atası ilə düşüncələrini, narahatlığını bölüşürmüş: “Dədə, o pip ağacını o qədər çox istəyirəm ki, o, mənə o qədər doğmadır ki... Elə bil günəşin bütün nuru onun yarpaqlarından süzüllüb kökünə axır. Elə istəyirəm oturum o pipin altında və o yarpaqlardan süzüllüb axan nur gəlib mənim qəlbimə tökülsün”. Yaqut xanım danışmış,

onun həssas, təsirli söhbəti isə gələcəkdə – daha doğrusu, bir ay sonra (26-27 sentyabr, 2002) yaranacaq şeirdə özünə ahəstə-ahəstə yer edilmiş:

Yanımda bir uca pip ağacım var,
Hər payız başında qızıl tacım var.
O qızıl tac üstə payız işığı
Bir-bir yarpaqlarla düşür aşağı,
Tökülür ağacın ayaqlarına,
Qığılçım yayılır qırqaqlarına,
Çevrilir torpağın çraqlarına.

Nədənsə söhbət getdikcə uzanırmış, adı, gündəlik danişqlardan deyilmiş bu dəfəki, nəsə daha hüznlü, daha təsirli imiş. Və danışıldıqca da bir az da həssas nöqtəyə, son dərəcə ciddi yönə istiqamətlənirmiş söhbət. Yaqut xanım hislərindən, keçirdiyi daxili narahatlıqdan elə cürətlənibmiş ki, hətta böyük şairin yanında “şair olmaq” da könlündən keçirmiş: “Dədə, bu işiq – bu payız işığı bir gün məni ya şair edəcək, ya da haqq aşığı”. Beləcə gələcəkdə yaranacaq başqa bir misra da şairin yaddaşında əyanılışmış:

Tamam başqa bir hissdir, tam başqa duyğu,
Bir yamac belində şirin bir uyğu
Qarışışb xəzana ölə də bilir,
Bir təzə çiçəklə gülə də bilir.
Adam şair ola, ya haqq aşığı,
Düşsə bağçasına payız işığı.
Bir solğun gül üstə zər saçaqlanır,
Bir yaşıl yarpaqda tül yaraşığı,
O payız işığı, payız işığı...

Yaqut xanımın könlü toxraqlıq tapmırılmış və hislərindən, yarpaqlardan süzülən işıqdan elə təsirlənibmiş ki, elə zənn edirmiş olanları – o işiq şölələrini bu dünyada bircə o görür, o duyur, qalan hər kəs bu mənzərənin gözəlliyyindən məhrumdur. Ona görə də atasına sual verib: “Dədə, sən o işığı görürsənmi?” Şairi təəccüb bürüyüb və suala sualla cavab verib: “Hansi işıqdan danişırsan?”. Yaqut xanım cavabı ilə sonralar yazılıacaq şeirə həm ad, həm də başqa bir misra bağışlayıb: “Payız işığını deyirəm. Dədə, payızın axırında günəşin işığı o qədər zəif, kövrək olur ki... Bu qərib işiq gəldi-gedərliyini bilir deyə, belə qərib olur. Günəşin işığı qəribləşdikcə payız işığına çevrilir”. Qız danişırmış və bu sözlər batırmış Dədənin ürəyinə:

Ay Allah, işiq da qərib olarmış,
Gəlib gözlərinə bulud dolarmış.
Duman toranlığı, çən qarışığı,
Qərib bir dumanın qanadlarında
Uçub, uçub gedir payız işığı.

Bu xatirəni mənə şairin qızı – Yaqut xanım danışib və mən bu söhbətə, əhvalata qulaq asdıqca tərəflərdən hansının daha çox şair olduğunu (bu şeirə münasibətdə) ayırd eləməkdə çətinlik çəkmişəm. Onlardan biri şeiri yaşıyan, digəri isə yazan tərəfmiş. Bu söhbətin üstündən təxminən bir ay sonra Musa Yaqubun “Payız işığı” şeiri doğulur və şair bu şeiri qızına – Yaqut xanıma ithaf edir. Qızının yaştalarını ondan söz, söhbət kimi alıb, ona gözəl bir şeir kimi qaytarır. Axi poeziya həm də hisləri əbədiləşdirmək sənətidir. Beləcə, bir qadının da bəzi hisləri əbədiləşir...

Cənnətin ünvani

Mark Tvenin “Adəmin gündəliyi və Həvvanın gündəliyi” adlı gözəl bir əsəri var. Əsərin quruluşu belədir ki, adı çəkilən qəhrəmanların hər biri gündəlik yazır və həmin mətnlər müəyyən ardıcılıqla kitabda verilir. O günahkar qəhrəmanlar bəllidir ki, tamah ucbatından, qadağanı pozduqları üçün cənnətdən dünyaya qovulub və bu acılı-şirinli aləmdə ömür eləyirdilər. Həvva dünyadan köçəndən sonra Adəmin gündəliyindən bu ürək-göynədən qeydi oxuyuruq: “Səninlə hər yer cənnət imiş”. Musa Yaqubun “İndi bildim nağıldı” şeirlər kitabında həyat yoldaşına yazdığı silsilə şeirlər “Səndən sonra” adlı ayrıca bölümədə cəm olub və o şeirləri oxuyanda cənnətsiz qalan – “Səninlə hər yer cənnət imiş” həqiqətinə çatan şairi görürük. Musa Yaqubun şeirləri insanlara həmişə işiq, ümid bağışlayıb, dözməyin mükafatını vəd edib. Amma bu itkidə şairi təslimiyyət kürsüsündə, çıxılmazlıq, naəlacılıq dalanına dirənmiş görürük və onun poetik səsi çarəsizlik minbərindən ucaldır:

Mənə veriləsi təsəlli yoxdu,
Bu dərdin axırı, əzəli yoxdu.

Azərbaycan ədəbiyyatında şairlərin həyat yoldaşlarına – xanımlarına yazılış şeirlərinin böyük əksəriyyəti səmimiyyətdən çox-çox uzaqdır. Çünkü o şeirlərin çoxu xanımların “mənə niyə şeir yazmırsan?” sualına cavab olaraq yazılıb, hətta ən yaxşları sayılanların belə içində qadına məhəb-

bətdən daha çox, onun qarşısındaki günahkarlıq duyğusu – xəyanətin, biganəliyin ifadəsi, etirafı var. Yəni o şeirlərin böyük qismində duru, saf məhəbbət nişanələri, izləri yox dərəcəsindədir. M.Yaqubun xanımına yazdığı şeirlərdəsə pak sevginin, qarşılıqlı məhəbbətin, hörmətin, bir-birini dərindən tanimanın doğurduğu rahatlığın ifadəsi var. Və şairin xanımının vəfatından sonra yazılın şeirlərdə tənhalıqdan giley azdır, bu, çox qəribə bir şeydir: Şair bu şeirlərində sanki yenə xanımı ilə dialoqda, ünsiyətdədir, onun dünyasına üz tutub danışır. İtkinin ağırlığı elə ünsiyətsizlikdədir, biri gedir və heç zaman ona deyiləsi sözü ona deyə bilmirsən. Bu mənada da axırətə inam vacib məsələdir, məhz bu amil sevdiklərimizlə rabitənin, əlaqənin kəsilməzliyinə bizi inandırır. Haqqında danışdığını şeirlərdə Musa Yaqub xanımı ilə yenə söhbət edir, yenə ona üz tutur və heç kəsə deyə bilmədiyi sözləri ona çatdırır:


...Tək bənövşə bitib lap yaxınında,
Mənə deyəcəyin gizli sözündü,
Xırda ləçəklərdə titrəyir səsin,
Atam da, anam da yatrın yanında,
Neçə danışaq ki, eşidilməsin.

...Bir də qulaq verək o qərib səsə,
Qoyub başımızı gedər-gəlməzə,
Daş məhbəs dilində danışaq bu gün,
Sonuncu sözünü tuta bilmədim,
Son nəfəs dilində danışaq bu gün.

Qayıdaq o sevgiyə

Musa Yaqubun nakam sevgisi də olub, o eşqin şairə yazdırdığı çoxsaylı agrılı şeirlər də... Nə xoş ki, M.Yaqubun ailəsi həmin məhəbbəti mətbuatdan gizlətməyə, yaxud insanların gözlərindən salmağa, o saf sevgiyə “ötəri bir şey imiş” donu geyindirməyə çalışmayıb. Rəhmətlik Aybəniz Vəkilova atasının – Səməd Vurğunun ilk sevgisi Dürrənin adının çəkilməsini, o nakam məhəbbətin xatırlanmasını sevməz, bunu ailələrinə və anasına hörmətsizlik kimi qəbul edərmiş. Hətta bir dəfə akademik Nizami Cəfərova zəng vurub deyib ki, atamın Dürrəyə olan sevgisi barədə dərsliyə salınmış əhvalatı çıxar. Nə yaxşı ki, Nizami müəllim “hə-hə”, “baxarıq-baxarıq” deyə-deyə o həqiqətin üstündən qələm çəkməyib.

O qız – şairin gənclik sevgisi Musa Yaqubdan yaşça böyük imiş, taleyin işidir nəsə münasibətləri



alınmayıb, baş tutmayıb. O məhəbbətdən M.Yaquba ürəyini yediyi günlər və bir də şeirlər qalıb. Sonra başqa qızla – Zöhrə xanımla evlənib və bu, uğurlu izdivac olub, necə deyərlər, kəbinləri göydə kəsilib. Zöhrə xanım Musa Yaquba təbiət kimi dinclik bağışlayıb. Necə ki təbiət təmənnasız da-im olanını bizə verir, eləcə də vəfalısı M.Yaqub üçün əlindən gələni əsirgəməyib, özünü büsbütün şairə və ailəyə həsr edib. Bu izdivac da məhəbbətlə qurulub, candərdi, “kim olur-olsun, evlənərəm” naəlaclığı ilə baş tutmayıb.

M.Yaqub isə başından keçənləri belə xatırlayır: “Mənim ilk sevgim Göyçayda texnikumda oxuyanda yarandı. Baş tutmasa da, o anlar bütün hislərimi, duyğularımı sardı. Ömründə ürəkdən ağlamaq nədir, bilməmişdim, onda gördüm ağlamاق nə olan şeydir. İnsan bir yerdə dura-dura öz müvazinətini necə itirə bilər, gözlərindən ovuc-ovuc necə göz yaşları axıda bilər? Çəpərimiz üçün kol qırırdım, o kolu qıra-qıra ağlayırdım. Ortancıl qardaşım (əsgərliyə getdi, qayıtmadı) gəldi yanına, dedi, niyə ağlayırsan? Heç nə demədim. Axi nə bilsin, niyə ağlayırdım. Ondan sonra mən real, həyati bir məhəbbət yaşadım – öz kəndimizdən bir qızla evləndim. Üç uşağımız dünyaya gəldi. Ailəmdən, uşaqlarından çox raziyam”.

Kitablaşan məhəbbət

Musa Yaqubun ilk məhəbbətinin adı Gülşən olub. Şair o qızı çox şeirlər həsr edib. Buynuzda və Göyçayda qələmə alınan həmin şeirlər o qədər də güclü poeziya nümunələri, şah əsərlər-filan deyil, şairə xas bədii zənginlik həmin nümunələrdə nisbətən azdır, amma o şeirlərdə ürək çırpıntılarını, Allaha, bəxtə, taleyə üsyəni, ən əsası poetik səmi-miyəti aydınca görmək, duymaq mümkündür. Özü də həmin şeirlər az sayda deyil, kitab həcmindədir. Gülməli görünsə də, deyə bilərəm ki, o şeirlərin bir çoxu qəzəldir. Hətta məhəbbət M.Yaquba rübatlər də yazdırıb. Bu ağrılı məhəbbət şeirləri bir "kitab"da cəm olunub, özü də elə bir "kitab"dakı az adamın belə bir "nəşr" dən xəbəri var.

M.Yaqubun daşa dəymış məhəbbətindən dostları da xəbər tutublarmış və şair də ürəyini boşaltmaq üçün tez-tez həmin qızı yazdıqlarını ürək qızdırıldığı həmin adamlara oxuyarmış. Sonradan Gülşən xanıma yazılmış həmin şeirləri şairin dostları "O, insafa gəlmədi" adlı bir "kitab"da toplayıblar. Beləcə, M.Yaqubun "ilk kitabı" (cəmi bir nüsxə) "ışiq üzü görüb". O "kitab" kustar üsulla hazırlanıb, əldə düzəlib, çap, ofset "kitabı" deyil. Həmin "kitab" M.Yaqubun arxivində həmişə tərvətini qoruyacaq xatırə kimi qalmaqdadır.

Sözü gedən "kitab"da yer alan şeirlərdən, qəzellərdən yarımcıq da olsa, nümunələri yazımı əlavə edirəm ki, şairin ilk məhəbbətinin ona hansı ağrılar hesabına başa gəldiyi oxucular üçün az da olsa əyanıləşsin:

QƏZƏL

Gözümün qarşısında sevgilimin surəti var,
Xəyali görüşün də dünya qədər qiyməti var.

...Demə, axı Musa ki ilqar nədir, bilməz hələ,
Sadiq olsa, Leyliyə Məcnunun da hörməti var.

3 aprel, 1958
Göyçay

QƏZƏL

Məni qınamayın, dostlar, amandır,
Əbədi tərk etdi səfalar məni.
...Musayam, sevgilim, tap dərmanımı,
Amandır öldürür yaralar məni.

4 aprel, 1958
Tircan

RÜBAİ

Ah, yenə firlandı aləm başıma,
Gör nələr çəkirəm qibləgahımdan.
Çıxma, ey vəfasız, çıxma qarşımıma,
Vallah, əriyərsən bircə ahımdan.

26 sentyabr 1958
Göyçay

O, İNSAFƏ GƏLMƏDİ

Mən vuruldum o qızın gözlərinin qarasına,
O ki dərman olmadı könlümün yarasına.
Ümidim olmasa da bu dərdin çarasına,
Yaxşı oldu ahlarım göylərə yüksəlmədi.
O, insafa gəlmədi,
O, insafa gəlmədi.

1 oktyabr, 1958
Buynuz

Bu ilk qələm məşqləri, o çağkı Azərbaycan ədəbiyyatının dəbinə, ümumi ab-havasına uyğun yazılmış şeirlərdəndir. Bu nümunələrdə cəmi bir neçə aylıq ağrıların ifadəsi var - şeirlərin "altındaki" tarixlərə baxanda da dediyimizin gerçek olduğu görünür. O kitabdan çoxları kimi, Gülşən xanım da xəbərsiz olub, bilməyib ki, onun açdığı yaralar kitablaşıb, hətta şairin ürəyini sıyran duyğuların poetik ifadələri dostların arasında əl-əl gəzir. İnsan bəzən özü haqqındaki həqiqətlərdən hamidən sonra xəbər tutur, ya da heç xəbər tutmur.


Ata sevgisi

Bir dəfə Musa Yaqubun qızı Yaqut xanım anasından danışanda məni kövrəldən, ruhumu tərpədən bir ifadə işlətdi: "Anam sanki atamın anası idi". Bu söz onların - şairlə xanımının münasibətlərinin, aralarındaki bağlılığın hansı səviyyədə olması barədə dolğun təsəvvür yaradır. M.Yaqubun evində kimlər olmayıb, artıq ədəbiyyatımızda klassikləşmiş ədiblərdən tutmuş, bu gün hələ qələmləri püxtələşməyən, yazmağa təzə-təzə başlayanlara qədər. Hətta Xalq yazarı Elçin "Mahmud və Məryəm" romanının bir hissəsini Buynuzdakı evdə qonaq qaldığı bir neçə gün ərzində yazıb. Gecə, bəlkə də, İsmayıllıda hansısa məscidin ağızı qıflı, bağlı ola bilər, Musa Yaqubun evinin qapısı isə heç vaxt. Bu evdə hamı hər vaxt yüksək qonaqpərvərliklə qarşılanır, hər kəs üçün geniş süfrə

açılır, əlibolluluqla gətir-götür başlayır. Bunlar hər nə qədər şairin səxavəti, əliaçıqlığı ilə bağlıdır da, ondan daha artıq Zöhrə xanımın qonaqpərvərliyi ilə əlaqəli məsələdir. Çünkü əgər Zöhrə xanım qaraqabaq, gileybaz, tündxasiyyət bir qadın olsaydı, həmin evə bir gedən ikinci dəfə ora ayaq qoymazdı. Onda kim Musa Yaqubu görmək istəyərdisə, onu harasa evdən aralı bir yerə çağırar, xudmani də olsa bir məclis düzəldib şairlə həmsöhbət olardı. Ancaq gecəsi-gündüzü olmadan, vaxtlı-vaxtsız döyülen Buynuzdakı evin qapısı hər kəsin üzünə həmişə açıq olub, bu gün bu xüssusda dəyişən bir şey yoxdur. M.Yaqunun oğlundan başqa, iki qızı da var, – Səhər xanım və Yaqt xanım. Onlara analarından keçmiş bir xüsusiyyət də “daha artıq sevmək bacarığı”dır. Necə ki Zöhrə xanım şairi ər sevgisindən daha uca bir eşqlə sevib, onun qulluğunda durub, şairin qızları da elədir. Mən Yaqt xanımın Musa Yaquba münasibətini görəndən sonra könlümdən bu ifadə keçdi, ancaq onun özünə demədim, qoy elə bu yazını oxuyacaq oxucularla birgə bilsin ki, onu belə adlandırmışdım: “ata sevgisinin rahibəsi” (Ana, mən sənə rahibəm, itaətdə – Cəfər Cabbarlı) Rahibələr necə ki bütün qadınlıq sevgilərini Allaha xidmətə qurban verirlər, sidq-ürəkdən Yaradana bağlanırlar, Zöhrə xanımın tərbiyəsini almış qızlar da atalarını az qala eyni məhəbbətlə sevirlər. Sevginin nişanı isə itmir. Zöhrə xanımın sevgisi kimi... Zöhrə xanım neçə illərdir ki, həyatda yoxdur, ancaq onun çox illər öncə açıq qoyduğu qapı qızlarının simasında yenə də taybataydır. O yerə bu gün Musa Yaqubu görməyə gedənlər, həm də Zöhrə xanımın bünövrəsini qoysuğu qonaqpərvərliyi, insansevərliyi ziyarət edir, onu xatırlayırlar... Musa Yaquba Allah uzun ömr versin, yenidən sağlamlığına qovuşsun, amma şairin bu dünyada olmayacağı illərdə də o ev həmişə onu tanıyanlar tərəfindən eyni məhəbbətlə ziyarət ediləcək. Çünkü Zöhrə xanım və Musa Yaqub orda həmin evi tanıyan hər kəs üçün əbədi bir dayanacaq tikiblər...

Çarəsizlik

M.Yaqub çarəsizlik önündə əliyalılığını, çıxılmazlıq qarşısındaki naəlaclığını elə böyük ustalıqla, elə mahir sənətkarlıqla, çəkinmədən, tam iradə asudəliyi ilə yazar ki, nəticədə oxucu da onunla dərd ortağına, tale şərikipinə çevrilir və şeirin mahiyyətini canında-qanında duyur. Şairin xanımının vəfatına yazdığı, ona həsr etdiyi çarə-



sizlik şeirlərini oxuyanda onun başqa itkilər önündə də diz qatladığı, dözə bilmədiyini xatırladım. M.Yaqub valideyn itkilərini də çox ağır keçirib, sarsıntıların ağrıları uzun illər onun könlündən silinməyib. Atasının vəfati ilə bağlı yazdığını “Atam... atam” şeirinə nəzər salaq. Bu şeirdə atası yorğandöşəyə düşən, yataq dustağına çevrilən bir uşağı həkim dalınca yollayırlar. O, uzaq bir kəndə çatmalıdı. Əvvəla, kolxoz sədrini tapıb atı minmək üçün icazə alanda, sonra atı tapanda uşaq xeyli vaxt itirir, daha sonra yolda möhkəm yağışa düşür, yubanır, yağış nəticəsində çayın daşması da onu yolundan edir, axırda gəlib istədiyi ünvana yetişir. Ancaq feldşeri evdə tapa bilmir. Görünür, ölüm iki ayağını bir başmağa dirəyəndə əcəli yetişmiş adamın bütün işləri tərs gətirir, əlac qapıları hər tərəfdən bağlanır. M.Yaqub həmin məqamı – uşağın çarəsizliyini belə ifadə edir:

Kənddə ot tanıyan bir qocavardı,
Tərs kimi ölmüşdü o da keçən yaz.
Durub yalvarırdıq biz də ölümə,
Tərs kimi yol tapıb, iz bilməmişik,
Bir təbib əlində heç nəymış, demə,
Atamı sağaltmaq, – biz bilməmişik.
Sən demə, Bakı var, Moskva varmış,
Sən demə, dünyada ölü dirildən,
Min bir dərd yanında min dava varmış.
Sən demə, şipşirin dillər də varmış,
Sən demə, şəfali əllər də varmış,
Tərs kimi o əllər bizim deyildi,

O əllər heç bizə yetən deyildi,
Durub yalvarırdıq biz də ölümə,
O zaval dərmansız ötən deyildi.

Və şeirdə deyildiyi kimi, uşağıın atası ölüür, zəhməti bada gedir və o, heç zaman özünü feldşeri vaxtında tapa bilmədiyinə görə bağışlamır. Məncə, "Atam... atam" şeiri həm də mükəmməl bir film ssenarisidir, bu poetik əsəri oxuyanda Bəhmən Qubadinin "Sərخos atlar zamani" filmini xatırladı. Həmin filmdə də qardaşını sağaltmaq, əməliyyat etdirmək istəyən uşağıın geri qalmış, tibbin səviyyəsi pis gündə olan ölkənin faciəsi ilə balaca bir uşağıın mübarizliyi, inadı üz-üzə dayanır. Baş verənlərdə günahkar, baiskar kimdir, təqsirkarı harda axtaraq sayaq suallara tam dəqiq cavab vermək olmur. M.Yaqub da bir adamı, bir məsələni deyil, ümumilikdə ölümə səbəb olan hər şeyi, insanları o vəziyyətə çatdırın bütün səbəbləri ittiham edir, çünki əksər problemlər zəncirvari şəkildə bir-biri ilə bağlıdır. Beləcə heç kəs, heç nə baş verənlərə görə yaxasını kənarə çəkə bilməz:

Tərs kimi bu dəndlər böyük dərd idi,
Tərs kimi qanun da bir az sərt idi.
Öldü cavan atam, – gör nə yaşdaydı,
Hər şeyin günahı o yağışdaydı.
Ya da ki, Ağyalı gec tapmağında,
Yox, günah Göyçayın daşmağındaydı.
Havanın yas tutub gülməməyində,
Ali müəllimin İbn Sinadan
Bir kəlmə də olsun bilməməyində,
Feldşerin vaxtında gəlməməyində,
Günah o yağışda, yağışdaydı ki,
Öldü cavan atam:
Nə yaşdaydı ki...

Musa Yaqub təkcə atasını deyil, anasının da itkisini eyni ağrıyla, çarəsizlikdən əzilərək yaşayıb və keçirdiyi sarsıntıları qələmə alıb. O, fikrini, ağrılarını ifadə etmək üçün fərqli bir metod tapıb: deməli, şair "Anamın məzarına layla" şeirində anasının qəbri üstündə layla deyir, yəni şeir layla şəklində yazılib. Anası nə vaxtsa M.Yaqubun beşiyi başında layla oxuyub, ona xoş arzular diləyib ki, oğlunun bu dünyadakı həyat səfərində ayağı bürdəməsin, xoşbəxtliyə gedən yolu hamar olsun. M.Yaqubsa oxşar arzuları anasının o biri dünyası – axırət evi üçün edir ki, anası məzarında dinc yatsın, bu dünyada çarpışıl-vuruşmaqla keçən həyatının yorğunluğu o dünyada canından çıxsın,

yeri behişt olsun. Şair sanki anasına ödənməz borcundan gücү çatan qədər qaytarmaq istəyir. Özü də bu şeir ağı, mərsiyə kimi deyil, elə layla formasındadır, dua ilə, həmdlə doludur:

Qürub yanır üfüq boyu,
Cılvelənir arxın suyu.
Uyu, anam, şirin uyu,
Layla deyim məzarına,
Bu qəbiristan güzarına.

...Xeyrə alqış, şərə alqış,
Bir yuvalı, tək qaranquş,
Burda çarşış, orda çarşış,
Dincəl, əzabkeşim, laylay,
A qeyrətli kişi, laylay.

...Canalıya çökdü duman,
Gəlməyinə yoxdu güman,
Biz gələrik sənə həyan,
Ölüm, laylay, dirim, laylay,
Yanındaki yerim, laylay.

M.Yaqubun atasına yazdığı şeirlə (1981), anasına yazdığı şeir (1991) arasında on il fərq var. Tale M.Yaquba toxtamaq, itkilərdən aralanmaq üçün fürsət verib. İki onillik sonra isə Musa Yaqub bu dəfə həyat yoldaşı Zöhrə xanım üçün (2011) yazıb çarəsizlik şeirlərini...

İslanmış düyün

"Mənə niyə şeir yazmırsan", "sevgi şeirlərin mənə yazılmayıb" gileyləri M.Yaqubgilin də evində ahəstə-ahəstə, qabarıb, çəkilmələrlə də olsa, olub... Ancaq bir həqiqət var ki, M.Yaqub ən gözəl sevgi şeirlərini yazmasa da, ən təsirli itki, çarəsizlik, yalqızlıq şeirlərini həyat yoldaşına yazıb. Biz ədəbiyyatımızda (yaxın əsrlərdə) müdriklərin öyüdlərini, gələcək nəsillərə vəsiyyətlərini çox oxumuşuq, amma müdrikin məhəbbətinə az-az rast gəlmışik. M.Yaqubun bu itkiyə münasibətinin adı "müsərlikin məhəbbəti"dir. Adı, alışığımız məhəbbət, sevgi şeirləri deyil bunlar. M.Yaqub, baxmayaraq ki, həyat yoldaşını itirənəcən artıq çox itkilər görmüşdü, amma o ağrını bu yaşda insan həzm edə, qəbullana bilmir. Necə ki dahi Nizami Gəncəvi həyat yoldaşının vəfatından ağır sarsıntı keçirir, özünü talanmış yurda bənzədirdi:

O, Dərbənd şahının bir töhfəsiydi,
Saf, ağıllı, gözəl gül qonçəsiydi.

Türklərtək olmuşdu bir köçə möhtac,
Türklərtək elədi yurdumu tarac.

Təsirlisi odur ki, M.Yaqubdan məhəbbət şeirləri uman Zöhrə xanım ən təsirlisi itki şeirlərini yazdırdı şairə. Bu itki barədə şairin qızı Səhər xanım müsahibələrinin birində həqiqəti çox dürüst müşahidə ilə dilə gətirib: "Anam olanda atamın yaşının üstünə yaş gəldi. Anamdan sonra isə yaşından yaş gedir elə bil. Suyu qurumuş dəyirmana bənzəyir". Musa Yaqubun Zöhrə xanım itkisinə yazdığı şeirlər çox təsirlidir, onları həyəcansız oxumaq olmur. Şair şeirlərindən birində insanın çıxılmazlığını, dardan yaxa qurtara bilməməyini gözəl bir bənzətmə ilə ifadə edir: "islanmış düyü". Düyünlənən onu açmaq müşkülə çevrilir, gərək quruya, dolaşmış, bir-birinə yapışmış saplar aralana ki, ip rahatca çözülə. M.Yaqub bu itkini məhz "islanmış düyü" kimi yaşayıb, amma bu elə bir düyündür ki, onun şairin qəlbində haçansa qurumasını – açılmasını gözləmək bihudə zəhmətdir, gəlməyəcək birinin yoluna boylanmaqdır.

Daha əbədi

Şairin bir zamanlar məhəbbət şeiri uman ömür-gün yoldaşı Zöhrə xanımın məzarında M.Yaqubun bir şeiri əks olunub. Qəribədir, M.Yaqubun əvvəlki məhəbbətinin poetik ifadələri kağızlarla, kitablara yazılıdı, Zöhrə xanıma olan sevgisi isə daha etibarlı, uculub-dağılmaz olan daş üzərinə həkk olundu:

İllərimiz necə keçdi, bilmirəm,
Gül ömrümüz bir xalçanın çeşnəsi.
İndi burda bir məzardı, bir mənəm,
Əlimdə də qırx beş ilin heç nəsi.

P.S.

Ötən il ailəmizlə bərabər İsmayılliya getmişdik və elə səfərdən əvvəl ürəyimə toxumu səpilən ilk arzulardan biri də Musa Yaqubu görmək idi. Uzatmayım, vaxt tapıb həmkarım Ömər Xəyyamla şairin ziyanətinə getdik. Bəxtimiz yeyin idi: Həmin gün özünü yaxşı hiss edirdi, xoşbəxtlikdən səhhət böhranları bir az aramlamışdı, havaya çıxmak, ayağa qalxmaq istəyirdi. Həyətə düşdü, talvarın altına keçdi, masa arxasında əyləşdik, bir xeyli adamdan – həmkarlarından, ortaq tanışlarımızdan, vəfat eləmiş dostlarından danışdı, sonra narazı olduğu məsələlər yadına düşdü, bir az kövrəldi, bir az ağladı, amma yeri düşəndə zarafatından

da qalmadı. Qızından mürəbbə istədi. Yaqut xanım ağ gilas mürəbbəsinin dalınca gedəndə yenə çağırıldı, yolundan elədi onu: "Mürəbbəni elə gətir, arıların xəbəri olmasın". Bu zarafatı əbəs yerə eləmirdi şair, cünki daha əvvəl çay içəndə arılar ətrafımızda "dörd dolanırdılar". Nə isə...

Sonra siqaret qutusunun üstündəki yazıya – "Siqaret çəkmək öldürür..." qeydinə baxıb dedi: "Elə bircə bu fakt reklamin boş şey olduğunu göstərir". Diqqət kəsilmişdim deyə, eşidə bildim, əks halda dilinin altında piçildadığı o sözləri qulağım almazdım. Səsi gücdən düşən Musa Yaqub indi elə bil daha çox özü üçün danışındı. İnsan səsinin eşidilməz bir dövrü olur. Çox adam haçansa yaşayır həmin vaxt kəsiyini. Onda sanki səsin insanlara, sözün Allah'a, arzuların xoşbəxtliyin "qulağına çatmir..."

Musa Yaqub şeirləri ilə, nümunəvi həyatı ilə, örnək yaşam tərzi ilə onsuz da coxlarına deyəcəklərini deyib, göstərəcəklərini göstərib, ömrün qanunlarını, dürüst yaşamağın meyarlarını anladıb, indi onun, Salam Sarvan demiş "öz sözünü özünə piçildamaq vaxtıdır". Ona görə də Musa müəllim indi danışanda sanki əvvəlcə özü, sonra başqaları üçün danışır... İndi o, bəlkə də ən gözəl sözlərini, ən dəyərli fikirlərini daha çox dərəcədə özü üçün səsləndirir.

Qayıdaq bayaqki fikrə: "Siqaret çəkmək öldürür" xəbərdarlığına. Qutunun üstündə boş uşaq arabası şəkli vardi – yəni siqaret sonsuzluq yaradır, ocaqları uşaq səsindən məhrum eləyir. Bu cür xəbərdarlıqlar yazılmış milyonlarla qutulara baxmayaraq, hər gün nə qədər tüstü sinələrə çekilir, ancaq xeyri yoxdur, insanlar aludə olmağa – zəhərə vəfa göstərməyə davam edirlər. Musa Yaqubun fikrincə, bu, reklamin (və antireklamin) bihudə iş olduğundan xəbər verir. Ədəbiyyat da dinməz-dinməz, daldada, bildiyini heç kəsə verməyə-verməyə elə dediyini demirmi, reklamin puçluğunun, antireklamin hədərliliyini ifadə etmirmi? Kim kimə məcburən öz yazdığını oxuda, kim kimə zorən qələmə aldığı hislərini, düşüncələrini sevdirə bilər ki? Heç bir ciddi reklami, təbliğati olmadan Musa Yaqubun bu qədər sevilməsi, istedadının çoxluq tərəfindən danışqsız qəbul edilməsi də əksərən reklamin (həm də antireklamin) boş şey olduğunu növbəti sübutu deyilmə? Musa Yaqub həqiqi, böyük ədəbiyyatın reklamsız, təbliğatsız, arxa-dayaqsız da qıymətləndirildiyini, sevildiyini sübut edən, təsdiqləyən bir şair ömrü yaşayır...

Məncə, yanımızda adı bir hadisə baş vermirdi, Musa Yaqub siqaret qutusunun üstünə baxıb, həm də öz şairlik taleyini oxuyurdu – reklamsız, təbliğatsız, cilçiraqsız, boyasız taleyini...

DEBÜT



NƏMƏT MƏTİN

UĞURA APARAN YOL

Gilbert Kiyt Çesterton yazır:

"...Belə görünür ki, o, pis əhvalatları yaxşı pyeslərə çevirməyi xoşlayırmış. İndi sağ olsaydı, o, idman xəbərlərini xoş komedyaya, ucuz hekayəni ali faciəyə çevirirdi. Bir sözlə, mənim nəzəriyyəm üçün nümunə ola bilməz deyə, Şekspiri rahat buraxıram."

Tolstoy isə Şekspir haqqında yazdığı "Şekspir və dram haqqında" adlı məqaləsində qeyd edir:

"Şekspiri ilk dəfə oxuyanda necə təəccüb-ləndiyim heç yadımdan çıxmaz. Gözləyirdim ki, oxuyub böyük estetik zövq alacam, amma onun ən yaxşı əsərləri sayılan "Kral Lir"i, "Hamlet"i, "Maqbet"i bir-birinin ardınca oxuyandan sonra nəinki zövq aldım, əksinə iyrəndim, canım sixıldı. Çaşib qaldım: bütün dünyanın savadlı adamlarının kamilliyin zirvəsi hesab etdiyi əsərləri mənasız, hətta axmaq yazılar saymaqla mənmi ağlımı itirmişəm, yoxsa həmin o dünyanın savadlı adamlarının Şekspirin əsərlərini bu qədər dəyərə min-dirməsimi ağılsızlıqdır?"

Şekspiri sadəcə olaraq misal çəkdim. Hamı hər kəsi qəbul edə bilməz. İnsanlar fərqli olduğu kimi, fikirlər də müxtəlifdir. Bir yazı yanan kimi özünü yazıçı elan etmək gülünçdür. Hələ özünə filosof deyən kəsləri demirəm. Həvəsdən düşmək olmaz. Yazmaq istedad və iradə məsələsidir.

Reklam dövrü olduğu üçün yazıçılar da reklama baş qosırlar. S.Kinq brend məhsulların adını bilərkədən əsərlərdə yazar. Reklam pul gətirir. F.Dostoyevski də sağ olsaydı, reklama pul yatırardı ki, borclarını tez bağlaşın.

Çətin dövrdü. İnsanlar daha gözüaçıq olduğu üçün onları təəccübəldirmək çətin məsələdir. S.Sveyqin Drayzer haqqında essesindən bir hissəyə fikir verin:

"Dikkens əsərlərini şəxsən xalqa oxumağa qərar verəndə, oxucusuya ilk dəfə göz-gözə gəldiyi vaxt İngiltərə titrədi. İnsanlar salonlara yürüdü və onları ağızına qədər doldurdu; bəzi pərəstişkarları sərf sevdikləri yazılışını dinləyə bilmək üçün sütunlara dırmaşır, bəziləri də sürünrək kürsünün altına girirdi. Amerikada insanlar ən dondurucu qış soyuqlarında kassaların önünə sərdikləri yataqlarda gecələyir, yaxın restoranlardan qarsonlar yeməklərini gətirir, kütlənin ardı-arası heç cür kəsilmirdi. Salonların hamısı dar gəlməyə başlamışdı, ən axırda Brulkindəki bir kilsə yazıçı üçün qiraət salonuna çərvildi."

Təsəvvür edirsinizmi? İndi bunun mümkün olması üçün yazıçılar dəridən-qabıqdan çıxırlar. Amma heç o qədər uğur qazanmaq olmur. Düzdü, milyonlar qazanırlar. Oxucu axını olur. Lakin o ehtiras, acliq yoxdur. İllər, əsrlər keçdikcə insanlarda inam azalır. Hər şey adı gəlir...

Hamı yazmağa can atır. Rok ulduzlar, futbolçular, porno aktrisalar və s. Lakin ürəkdən, sənət xətrinə edənlər azdır. Pul verib həyatını yazdırınlar, "Yazmasam, ölərəm" deyənlərin çoxu saxta çıxdı. Martin Paj "Yazı və yaşam kitabı" əsərində yazır ki, sənətdən pul güdmək əxlaqsızlıqdır. Nə-həng Tolstoy bütün əsərlərini xalqa bağışlamışdı...

Bəxt amilinə inanmirdim. Antuan de Sent Ekezüperinin həyatını oxuyandan sonra fikirlərim dəyişdi. Adam 15 dəfə təyyarə qəzası keçirdikdən sonra 16-ci dəfə təyyarə qəzasında həlak olub. Məhz bu hadisəyə görə məşhur "Qəsr" əsəri tamamlanmamış sayılır. Deməli, indiki zamanda bəxt üstəgəl iradə, üstəgəl istedad, üstəgəl vicdan və ən əsası üstəgəl reklam bəşəriyyətə böyük yazıçılar bəxş edir...

İnsan sperma, qan və daha nələrdən yaranlığı kimi, ədəbiyyat da çətin həyat, əsəb, yorğunluq və mübarizədən doğulur. Nəinki ədəbiyyat, bütün incəsənət bunlardan yaranır... Rəssam Davidin mübarizəsi olmasayı, "Maratın ölümü" (1793) əsəri ərsəyə gəlməzdi.

Böyük uğurlar kiçik uğurlar toplusundan yaranır. Yaziçı olmaq istəyən, C.Ourellin "1984" əsərindəki kimi, ilk növbədə ağır dönəmdə qələmi əlinə götürməyi bacarmalıdır. (Qələm şərti yazılıb, klaviatura da ola bilər) Xırda bir yazıdan məqaləyə, məqalədən hekayəyə, hekayədən romana kecid var... Hətta bir roman yazıb ədəbiyyatdan uzaqlaşan yazıçılar belə öncə hekayələr, esselər yazmışlar...

ÖLMÜŞ HEYKƏL

Səbablar sonsuz, yaxşılığa isə zaman arzıdır...

– Alo? Səsin tam eşidilmədi! Necə yəni özünü yandırıb? Sağdır? – arvadı çəşdiğindən elə mətbəx tutacaqlarını alıb dəsmal əvəzi üz-gözünün tərini sildi.

– Kim kimi yandırıb? Benzinin bu baha vaxtında? – o qəsdən bərkdən telefondakı danışığa müdaxilə etdi.

Arvadı üz-gözünü bürüşdürüb, ona sarı əli ilə acıqlı “bəsdir” ifadəsini yellədi. O təslim olmurdu. Gileyini mətbəxdən gətirdiyi qəhvəni qonaq otağında masa üzərinə qoyandan sonra belə davam etdirdi.

– Sübh tezdən bu nə xəbərdir ee? Öldürüb öldürüb də! Allah rəhmət eləsin! Yox e, dində deyilir, özün öldürənə rəhmət düşməz, – söyləndi və qəfil də öz içində ürpəndi.

Son aylarancaq intihar barədə düşünürdü. Allahla danışmağa cəhd edirdi, alınmırıldı. Əvəzində soyuq nəfəs ona bu həyatdan əl çəkməyi piçildiyirdi: “Niyə yaşayırsan axı? Nəyə görə? Kimə lazımsan?” Cavab vermək istəsə də, fikir söyləməkdə çətinlik çəkirdi. Soyuq səs haqlı idi, o, işdən qovulalı heç kəsə gərək deyildi.

“Lazımsız əşya kimi tulladılar məni bayıra”, – dostlarına belə deyirdi. Hər qədəhində daha bir etiraf səslənirdi, daha bir hayqırkı çırpılırdı zamanında yolunda qurban getdiklərinin üzünə. Bu dəfə də soyuq səs asta-asta üzünə tərəf yaxınlaşındı ki, oğlunun səsi onu bədbinlik quyusuna enməkdə yubatdı.

– Ata, bax, gör müəllim bizə nə tapşırıq verib?

– Nədir, a bala, eyməndirdin lap məni!

Gözlərini diqqətlə dəftərin cizma-qaralarında gəzdirdi: “Sinif otağının pəncərəsi sindirildiği üçün uşaqlardan ümumi təmir pulu yiğilir”.

– Mən həmişə demişəm, sizin müəllimənizin başı xarabdır! Vaxtında, vəzifədə olanda anan qoymadı onu rədd eləyim. Di gəl indi sınan qapı-pəncərə ilə oyna!

Əslində isə, məsələ tam başqa istiqamətə əsiridi. Hər dəfə valideyn iclaslarına arvadı yollandığından bu ağır missiya haqqında, ümumiyyətlə, düşünmürdü. Təyziqdən əziyyət çəkən Tənzilə isə bu dəfə iclasa məhz onun getməyini istədi: “Başım partlayır, uşaqın icası var”, – deməyi isə yeni məcəranın başlanğıcına təməl oldu desək, yanılmarıq.



AYNUR NURLU

Könülsüz-könülsüz avtomobil əyləşərək, “sür 96-ya” deməsi də, gəlib məktəbin həyətində ağır adımlarla avtomobildən enib, pilləkən yuxarı onu maraqlı nəzərlərlə sözən insanları sürətlə yara-yara keçməsi də oğlunun müəlliməsi ilə ilk tanışlığına qədər ona yorucu və maraqsız gəlirdi. İndi isə qarşısında dayanan boylu-buxunlu, cavan, qüsursuz ayaqlarının nəzərdən keçirilməsi üçün kifayət qədər qısa ətək geyinən müəllimə oğlunun dərsə davamiyətini danışarkən, onunla yalnız necə sevişəcəyi barədə planlar qururdu: “Kasib, maaşa baxan müəllimdi, sadəcə əvvəl naz-qoz edib, sonra da razılaşacaq də. Razılaşmayıb hara gedəcək?”

– Siz məni dinləyirsiniz, Rafiq müəllim?

“Köpəyin qızı psixoloqudu ee. Dərhal tutdu ki, fikrim ayaqlarından da yuxarı qalxıb”.

O, cəld özünü toparladı: “Əlbəttə, xanım. Uşaq-lara daha çox yoldaşım vaxt ayırır. Mən isə, sadəcə, onlardan “hesabat” alıram. “Hesabat” sözünün səs-lənməsi ilə sinif otağında iclasa yiğilan valideyn-lərin gülüşməsi müəlliməni bir qədər çəşdirsa da, işdə söylədiyi toplantı üçün işlətdiyi söz indi özünə xoş təsir bağışladı və hətta dar macalda cavan müəlliməyə göz vurmağı da unutmadı.

Yekunda müəllimə valideynlərə öz mobil nömrəsini xatırlatdı: “Nə sözünüz olsa, istənilən vaxt sizi dinləyə bilərəm”, – dedi.

Zəngi dərhal etmədi. İclasdan bir həftə keçirdi. "Qoy darıxsın. Onsuz da görürdüm, necə yeyirdi gözləri ilə məni". Bir həftədən sonra isə zərif səs sahibəsi onun zənginə cavab verdi: "Tanımadım, kimdi?" Özünü təqdim etdi. Arxasında yarımçıq qalan məsələnin davamı üçün bərabər bir şam yeməyi üçün dəvət gəldi.

- Təşəkkür edirəm. Amma zamanım azdır. Dərslərimizdən, hazırlıqlardan başımız açılmır.

O daha da açıq şəkildə danışmağa cəhd etdi: "Sizi görəndən düşünürəm ki, biz bir-birimiz üçün mütləq vaxt tapmalıyıq".

Onun bu ehtiras nəfəslə piçilti ilə söylənilən sözlərindən sonra cavan müəllimənin səsi ciddi ahəng aldı, - mən düşünürəm ki, siz məni düzgün anlamamışınız. Gərək iclasa Tənzilə xanım özü gələydi, - deyərək dəstəyi asdı.

O öz-özünə gülümşünüb, bir də zəng etdi: "Məni Tənzilə ilə qorxudur". Bu dəfə isə zəngdən imtina siqnalı ilə qarşılaştı. "Eybi yox, başqa yola əl atarıq" düşənub əl telefonunu hirsə masanın üzərinə atdı. Başqa üsula gərək qalmadı. Axşam işdən evə döñəndə, arvadı hikkəli şəkildə bir əli belində, qəzəblə onu qapıda qarşılıdı:

- Gülnarə müəllimə zəng etmişdi. Deyir, yoldaşınız mənə zəng edir, narahat edir.

Ayaqqabalarını soyunmamış əlini telefona atdı:

- Elə deyir? Gəl indicə zəng edim, görək necə narahat etmişəm!?

Arvadı telefonu əlindən almağa cəhd etdi:

- Zəng etmə. Deyir, nişanlı qızam. Nə ehtiyac var axı onu yığasan?

- Utanmaz-utanmaz yardım istəyir. Nömrəmə zəng edin deyir, köməklik etmək istəyəndə də söz edir. Eybi yox, müdürüyyətə çatdırılanda bilər ki, şər atıb işsiz qalmaq nə deməkdir!

Amma bu məsələ elə həmin gecə arvadının şux sinəsi sinəsinə toxunarkən unuduldu və ənənəvi, onun təbirincə desək "müqəddəs akt"dan sonra söz verildi ki, bir də bu mövzu barədə danışılmayacaq. Bu mövzu həqiqətdən də bağlıdır. Nostalji hislərdən isə onu arvadının mətbəxdən qonaq otağına səsləndirdiyi nekroloq çıxışı ayırdı: "Həsənin arvadı özünü yandırıb".

Həsən bağ evlərində gözətçi idi. Bağ-bağçadan anlayışı olmadığından əsas işləri cavan oğlu və arvadı görərdi. Həsən isə elə ancaq veyllənər, qapıya-pəncərəyə baxar, gecəyə yaxın isə lül-piyan olanadək içərdi. Tənzilənin səxavəti müəllimə məsələsindəki kimi, burada da onu geriyə atdı. Neçə dəfə arvadına dedi ki, ay sənə qurban

olum, axı bu piyan bədbəxt özünü qoruya bilmir, bizi necə qoruyacaq? Amma heç nə kar etmədi. Tənzilə xanım iki ayağını bir başmağa dirəyib, Həsənin "hüquqlarının müdafiəsinə" qalxdı. Bu məsələ isə o vaxta qədər uzandı ki, Həsənin oğlu və arvadı öz doğma elləri Tovuza baş çəkməli oldu və Həsən də ənənəvi içki qəbulundan sonra tək qaldığı bağ evində boğazını "yaşlamaq" üçün "zəhrimarla" (özünün sonrakı izahat yazısında eynilə qeyd etdiyi kimi) nuş etməyə iki tikə ət bişirdiyi ocağı sondurmayı unutdu. Əvvəl eyvan yanmış, sonra dəhliz boyu ilə qonaq otağı, yataq otağı və yalnız qaraja çatanda, güya ki, bu qədər həngamədən bixəbər qonşular yanğın şöbəsinə zəng etməyə başlayıblar. Elə ilk sözünü də qorxudan ayılmış və gözləri bərələ qalan Həsənə deyil, sırf qonşularına söylədi: "Siz burda mənim itimin qalıqları ilə qidalanırsınız, ay zavallılar! Harramınız olsun hamınızın!" Bu vahiməli sözlərdən hətta yanğınsöndürənlər də duruxdu; içərilərindən biri isə sanki sözlər ona aid olmuş kimi, cəld əlcəyi ilə üzünü tutdu. Belə ağır məqamlarda həssaslıq artır. O özü həmişə belə deyirdi. Kiçik bir davranış belə gözdən yayınmir. Evin təmiri üçün sığorta idarəsi ilə danişıldı. Yenə də Tənzilə xanımın sayəsində Həsənə arvad-uşağınə görə güzəşt etməli oldu. Nə etsin axı? Həyatındakı hər bir uğuruna görə məhz Tənziləyə borcu id; təhsili, rütbəsi, vəzifəsi, hətta yanın bağ evi belə, Tənzilənin atasından qalmışdı onlara. Tale onunla Tənziləni qarşılaşdırmasaydı, kim bilir, indi hansı pullu kişinin nökəri idi?! Rəhmətlik qayınatası onun ədəb-ərkanlı sürücü olduğu və işə məsul yanaşlığı üçün kombinatdakı işlərə tapşırıqlardan savayı, evinə də göndərərdi. Elə Tənzilə ilə də ilk tanışlıq məhz həmin ərəfədə başladı. Əvvəlcə heç ağlından da keçirməzdı ki, o boyda ət-süd kombinat direktorunun yeganə qızı buna aşiq ola bilər və ya bu yetim, savadsız oğlanla ailə qurar. Amma, necə deyərlər, sən öz sayığını say, gör fələk nə sayır. Sən demə, əlahəzərət direktor cənabları Firqət müəllim artıq qızının istəyi ilə onun hansı ali məktəbə qəbul olunacağına qədər səhbət edib, qərarlaşdırılmış da. Bu məsələdən isə bixəbər yalnız o özü imiş.

Bir gün yenə də Firqət müəllim bir neçə ərzaq torbasını ona göstərərək; - "axşam bunları bizə gətir", - deyib, şəxsi maşınınə əyləşib yola düşdü. Xidməti maşın sürücüsü olduğu üçün, adətən ona evə getmək kimi tapşırıqlar az verildi. Lakin son zamanlar direktorun evinə sarı tez-tez

getməyi fəhlə dostlarının da nəzərindən qaçmadı. Əyriburun Fərid onu ələ saldı: “Ədə, olmaya sənə qızını sırimaq istəyir? Bu boynuyoğunlardan nə desən çıxar haa, ehtiyatlı ol!” Hamı gülüşdü. O zaman Fəridə əsəbiləşdiyi yadında idi: “Fərid, sən Öl, sifətinə bir yumruq ilişdirərəm, o yapışix əyri burnun əməliyyatsız düzələr!” Hamı güldü, Fərid isə ondan yaman incidi. Əslində, heç kim bilməsə də, o bildiri ki, Fəridin ən böyük arzusu burnunu əməliyyat etdirmək, kəndlərindən istədiyi qızı elçi göndərmək idi. Lakin nə Fəridin burnunun “təmirinə” pulu vardi, nə də ki kənddəki qızın əyriburun Fəridə ərə getmək arzusu. Söyügedən inciklikdən sonra isə Fərid öz qısa ömrünün sonuna qədər onunla bir kəlmə də olsun danışmaya-caqdı. Hətta kombinatda heyvanlara su verən xüsusi qurğunun nasazlığı ucbatından Fəridi tok vuranda və məhz onun qolları arasında can verəndə belə üzünə baxmayacaqdı. Bu hadisə isə onu uzun müddət sarsıdacaqdı. Lakin bütün bunnar sonra baş verəcəkdi. Çox sonra.

Kombinat direktoru Rafiq müəllimin tapşırığını yerinə yetirmək üçün evlərinə gedəndə, artıq gecədən xeyli ötmüşdü. Buna baxmayaraq, dəyirmi masa arxasında əyləşən ev sahiblərinin gözlərindən sezilən yuxu həsrəti onu görcək, bir ümid qığılçımı ilə əvəzləndi. Tənzilə hər kəsdən çox sevinirdi. Balaca uşaq kimi az qala atila-atila ona tərəf gəlib əlindəki torbaları almağa cəhd etdi. O yalnız utanaraq “ağirdır” sözünü söyləyə bildi. Tənzilə “eybi yox” deyib – torbalarla mətbəxə keçdi. Sağollaşıb çıxməq istəyirdi ki, Firqət müəllimin iti baxışları ilə qarşılaşıdı: “Əyləş, danışmalıyıq”. Elə o vaxtdan necə danışdılarsa, artıq iyirmi ilə yaxın idi ki, Tənzilə xanımla hər gecə təkbətək “danışırırdı”.

Firqət müəllim o zaman bir qədəh özünə süzdü, bir qədəh də ona; “bilirəm ki, sözümdən çıxmazsan, sən də yetim oğlansan, sənə də dayaq lazımdır. Yeganə qızımın könlü səni tutub. Mən də baxıram, işində zirəksən, düzgünsən. Mənim üçün kasıbçılığın bir önəmi yoxdur. Nəyin yoxdur – sayəmizdə düz-qoş edərik, – sonra da yavaşça başını əyib sakit səslə, – mən də elə yetimliklə gəlmişəm, bala, əziyyətin nə olduğunu yaxşı bilirəm, sağ olsun Rəhimə xanım”, – deyib arvadına sarı badəni qaldırdı.

Bir həftə sonra isə nağıllardakı həyat onu gözləyirdi; bahalı kostyumlar, ətirlər, ətrafinda yaranan nüfuzlu ailələrin uşaqlarından ibarət dəstə, gözəl məclislər, ən əsası isə kombinat di-

rektorunun kürəkəni titulu və bütün bunlardan karıxmış kombinatdakı fəhlə dostlarının sual dolu çəşqin, lal baxışları. Firqət müəllim onu, kürəkənini isə ən yaxın köməkçisi etməklə sanki “sapı özündən olan dost-tanışlarını” elə onun özüne bir-bir doğradırdı. Özünə isə belə söyləyirdi: “Sən onları yaxşı tanıyırsan. Uzun müddət onlarla ünsiyyətdə omusən. Necə rəftar etməli oduğunu da sən bilirsən”.

Bəli, ilk olaraq, o zavallı əyriburun Fəriddən başladı. Fərid son vaxtlar işə gec gəlirdi. Kənddə uşaqlıqdan bəri uzun illər istədiyi qız nişanlanmışdı və indi o artıq çarəni yalnız içməkdə görürdü. Odur ki, ilk hədəf Fərid idi. Toplantıda ona verilən əsaslara görə, o, bütün işçilərə nəzarət etməli, baş verən nöqsanlara aydınlıq gətirməli idi. Fərid ayaq üstə lal-dinməz onu dinləyirdi. “Niyə içkili vəziyyətdə işə gəlirsən? – deyə üstünə səsini qaldırıldıqda isə onun yazılı və küskün baxışları ilə qarşılaşıdı. Bəlkə də, Fərid susmağı ilə ona cavab verirdi: “Sən ki bilirsən içməyimin səbəbini, niyə soruşursan?” Həmin gün axşam özü özünü məzəmmət elədi: “Gərək onunla işim olmayıyadı”. Amma Fərid yenə içir, yenə də işə gec gəlirdi, o isə öz növbəsində yenə də onu danlayırdı.

Fəridin ölümü də qəfil oldu. Heyvanlar üçün nəzərdə tutulan su qurğusu nasaz imiş, kefli Fərid isə, sən demə, elə ölümü gəzirmiş. Onu tok vurandan sonraanca xırıldayırdı. Yalvarış dolu nəzərləri kimisə gəzir, axtarırdı, son dəfə ətrafına yiğilan dostlarına bir-bir baxdı, bircə onun özündən başqa. Fərid onun üzünə ölüm ayağında belə baxmadı.

İki ay sonra isə Tənzilə ilə təmtəraqlı toyları oldu. Toyda böyük, mötəbər insanların çıxışı, ağlaşımaz gözəl rəqslər, ifalar... daha kimlər iştirak etmədi! Sürətli zaman onu nağıllar aləminin ağuşuna apardıqca başgicalləndirici uğur havasından daha hökmlü və daha yırtıcı olurdu. Bu onun xasiyyəti deyildi. Yetim, bir zamanlar heç kimə lazım olmayan zavallı oğlanın taleyində şah kimi yaşamaq qisməti də varmış ki, indi bu ləzzətdən faydalانırdı. Özü də necə lazımdı, faydalırdı. Bir dəfə məscidə uz tutmuşdu. Filmlərdə görmüşdü; günahkar insanlar kilsədə rahiblə danışır, ürəklərindəki kinqarışış dərdi, günahı etiraf edərək, günahlarından azad olurdular. Məsciddə ona yaxınlaşan başında əmmamə, uzunsaqqal mollanı görcək tez ondan bu barədə xəbər aldı. Molla gülümşünərək: “Şəriət qanunlarına bu cür hallar ziddir, – söyləmişdi, – mən sizə namazın,

orucun sırlarını aça bilərəm ki, Yaradanla birbaşa əlaqə yaradaraq, öz ürəyinizdəkiləri Allahınıza birbaşa söyləyəsiniz". O zaman razılaşmadı, indi isə artıq gecikdiyini düşünürdü: "Yüz il də ibadət etsəm, Allah məni bağışlamayacaq", – dedi və xəyalının film səhifəsində qolları arasında fəryad edən yeniyetmə qızın lənətləri canlandı. Hadisə isə bu cür olmuşdu...

Dostları ilə növbəti yeyib-içməkdən sonra könlünə "quzu" əti düşdü, özü də "mələməmiş quzu". Elə onun uşaqlığından sevimli ifadəsi vardi, sözarası ürəyinə olan dost-tanışına deyərdi: "Ay sənə mələməmiş quzu kəsim". İndi də bu kefli dəmində, dostlarının eşqbazlıq səfəri təklifinə "mələməmiş quzu olsa" razıyam, nə qədər xərci var, mənlikdir, – cavabı altı-yeddi nəfər məclis əhlinin bir-birlərinə maraqlı baxışları ilə müşahidə olundu. Birdən kök Aslan adlı "ley-pey" dostu telefonu əlinə alıb, kiməsə zəng etdi: "Dostumuz var, hörmətli adamdı, istirahət üçün bakırə arzulayır", – dedi. Onsuz da dumanlı beyninə Aslanın sonrakı danışığının çatmadı. Axırıncı badəni içə-icə Aslanın ona ünvanladığı "On altı yaşı var, gəlsin?" – sualına razılıq olaraq əlini yellədi.


Yalnız sonra biləcəkdi ki, yanına gətirilən qız son illər xalasının himayəsində böyükən anadan yetim kənd qızıdır. Atası dustaq olan bu qızı, anası pis xəstəlikdən öldükdən sonra xala götürüb şəhərə gəlibmiş. Ayağı sürüşkən xala gecə-gündüz "işlədiyini", "çalışıb-vuruşduğunu", qızın isə ona yalnız yük olduğunu zavallının başına çırpmış. Məktəbə belə getməyən qızın isə heç bir xüsusi bacarığı yoxmuş. Yalnız xırda lentlərdən əl işləri hazırlayır, yaxınlıqdakı mağazanın müdürü cavan oğlanla danışır, düzəltdiyi kiçik səbətləri oraya satmaq üçün qoyarmış. Bir gün sözügedən ünvanın rəhbəri də satılmış əşyalar əvəzinə verəcəyi pulları ləngidərək, qızdan xolşandığını dilə gətirir. Qızın növbəti işsizliyi məcburi "xala biznesi"nə qatılma ilə müşahidə olunur. Bütün bunları o sonra biləcək, qızın qəzet səhifələri başlığında gedəcək intihar xəbərindən sonra. Büyük məqalədə insan faciəsini coxsayılı tiraja çevirən müxbirin "canfəşanlığı" nəzərdən qaçmamışdı; az qala qızın körpə ikən iməklədiyi kənd əcmənliyinin belə təsvirini canlandıran yazıda günahkarın kim olduğu haqda heç sual olunmurdu. Bütün bu düşüncələr isə onun onsuz da gərilmiş əsəblərinə daha yaxından toxunur, vicdan aynasının pasını təmizləməyə can atıldı. Qızçıqazın ona yalvarış-

larını, sonra isə bağırı ilə söylədi lənətləri xatırladı: "Mənə toxunma, ondansa öldür məni, Allah sənin bələni versin", kimi qışqırtısı, indi də qulağında aydın səslənir və daxilindəki piçilti yenidən özünü xatırladırdı ki, bu dəfə də azyaşlı qızı boynuna atılıb, onu "qara fikirlər quyusuna enməkdən xilas etdi. Zümrüd onun dünyası idi. Amma bu dünya belə indi ona dayaq ola bilmirdi, sığmırı özündən kiçik bu gözəl dünyaya, uyğunlaşa bilmirdi. Maddiyyat də deyildi, işsizlik də deyildi onu bu qədər üzən. Dəfələrlə Tənzilə ilə söhbətində vaxtilə daha ağır zamanlarının olduğundan, ac-susuz yatdığı gecələrdən danışardı. Yox, bu bəla başqa bəla idi. Ürəyindəki ağrı daxili dünyasını parçalamışdı, qəlbindəki azacıq nuru belə söndürmüdü. Onun dünyadan üzülüşünə vicdan ağrısı səbəb idi, daxilində tuğyan edərək, bütün vücuduna təsir edən vicdan ağrısı idı bu səs. Zaman keçdikcə isə ağrı daha da artır, dözülməz olurdu. İkinci səs isə tam ruhunun içindən qəlbinə boyanaraq, həzin səslə piçildiyirdi: "Onlar sənə görə öldülər, səbəbkar sən idin. Öldür özünü. Sən ancaq bu cür bağışlana bilərsən".

Zamanında qarşısına çıxan bütün dünya naznemətlərindən əl çəkməyə hazır idi, yetər ki, bu səs susaydı, danışmayayıdı onunla. Gözünün önündə nakam, bəxtiqara Fərid dayandı. Arxasında güclə bədəninə sahib olduqdan sonra ertəsi gün intihar xəbəri ilə qarşılışlığı tanımadığı qızçıqaz gəldi. Daxilindəki səs isə ona bu dünyada olmayan ruhlara qovuşmayı əmr edirdi. Başını ovuclarının arasına alaraq, əlləri ilə beynini sakitləşdirməyə çalışdı, alınmadı. Xeyli müddət yalnız qışqırıqla səsi dəf etməyə çalışırdı. Bir müddət sonra isə qan dammış gözləri ilə ətrafa boyanaraq, nə baş verdiyini anlamağa, cavab tapmağa çalışırdı. Künçə qışlan qızı, ağlayan arvadı və ürkək baxışla onu sözən oğlu. Bu mənzərə onun gördüyü son ailə tablosu idi. ertəsi gün psixiatrik xəstəxanlardan birinin pasienti idi və əlləri-qolları sarıqlı daxili səs ilə "söbətləşirdi":

– Zavallı, sən məni öldürə biməzsən. Mən onsuz da olmuspəm. İnsan var, ölümündən sonra daşlaşar, tarixə çevrilər, insan var, sağlığında heykəl olar, ölüb qalar. Mən də heykələm, olmuspəm...

Daxilindəki səs yalnız tibb bacısının bədəninə yeritdiyi naməlum yuxugətirici məhluldan sonra beynindən uzaqlaşırdı. Növbəti gün heykəl ilə səsin eyni dialoqu yenidən təkrarlanırdı...



ƏTƏYİNDƏ NAMAZ QILINAN SAVALAN...

(*Zahir Məliklinin “O və yerdə qalanlar” kitabı haqqında*)

QULU AĞSƏS

“Salam, Elçindi – Zahiroğlu. Atamın kitabı oxuyarsız?” Elçini təbəssümün şəklinə oxşatmadım ilk gördüyümdə, sonralar heç rastlaşmadıq, mənə elə gəlmişdi (indi də elədir!) ki, adam nəyəsə gülümsəmək istəyib, amma sonra vaz keçib. “Harda görüşək?” Kitabdan çox, Elçini görməyə tələsdim, əlyazmaları təqdim edəndə təbəssümü qovluğun içində də axtardım, yoxuydu, əksinə, sərtlik vardı yazıldarda, həm də qələmlə yox, tatıyla döyülmüş sərtlik...

Zahir Məlikli “O və yerdə qalanlar” kitabını rəsm çəkən, büst düzəldən, ağac əkən əlləriylə yazıb. İxtisasca kimya müəllimi olduğundan hərdən kimyagərliyi də tutub. Əsas odur ki, yazdıqlarına özü inanır, kimisə inandırmağı ağılinın ucundan belə keçirməyib. Hamarkənddəki ata ocağını qızdırmaq üçün sobaya atdığı kağızın artığıyla yazıb bu kitabı. Qələmi əlində bel kimi tutub yazıb – qazıb. Uşaq vaxtı atası ona deyərmiş: “Ağacı ürəklə ək, onda bar verəcək”. İndi əkdiyi bütün ağaclar bar verir. Dərs dediyi uşaqlar instituta girir. Rəsmliyi sərgiləri dolaşır. Büstləri meydənləri bəzəyir. Görən, yazılı da əkdiyi qələmələr kimi tutacaqmı?..

Zahir Məlikli o taya canının ağrısın azdırmağa gedibmiş ilk dəfə (1990-ci ildəki “sərhəd pozuculuğunu” özünüz oxuyacaqsınız). Orda özünə təzə dostlar tapıb və köhnə dosta – siqaretə əlvida deyib. Məşhəd ziyarətinə aparan avtobusun sürücüsü Şəhrzadla tanışlığı “Min bir gecə” nağılına bənzəyir. Səreynli Şəhrzad onu üç gün, üç gecə sular səltənətinə qonaq eləyib. Kimya müəllimi Səreynə tarix müəllimi kimi yollanıb: qonaq olduğu hər bulağın, dağın, abidənin yeddi arxa döneninə baş vurub. Suda üzməkdən qorxsa da, tərixin dalğalarında özünü qəvvas kimi rahat hiss eləyib. Səreyn də nə Səreyn! Bulaqların başı! Doğmaca Sarıqayamız! Düz Savalanın ətəyində. Zahir müəllim dindardır, Allah ona Savalanın ətəyində namaz qılmağa rüsxət verir. Mən dindar deyiləm, amma Savalanın ətəyində mən də namaz qılardım. Ömrə yazılışı üç işgütar gün! Müəllif Savalanın hər daşını yazı masasına daşımağa səy göstərib. “Gəzməyə... Vətən yaxşı” səfər təəssüratları hasar hörgüsüdü həm də, – Savalanın ətəyindən tökülen daşlardan hörülüb.

Şəhrzad adlı soydaşımız işini-güçünü buraxıb, baklı qonağını hər yerlə, hamıyla görüsdüürüb. Məsələn, məşhur “Gecələr” mahnisinin ifaçısı

Cəmşid Nəcəfi ilə, məsələn, Gamiş gölündən tutmuş, Jenral gölünəcən, sonra gəlir Zərdüst peyğəmbərin qızının adını daşıyan Anahita təpəsi, sonra gəlir Şəhriyarın "Qartal" dediyi Rəhim Əsədullahi, Şah İsmayılin sarayı, viranə Şah Abbas karvansarası, yeraltı kənd... müxtəsər, uzun bir siyahı! Amma toqqalarının altını da boş qoymayıblar. Səfər yazısından yağ-bal damır azca da. Arazin qarşı tərəfində çox ucuzluqmuş, nə qədər istəsən, yeyə bilərsən, amma sinirmək elə də asan deyil. Həm də təkcə yediyini yox, gör-düklərini!..

"Atam necə yazır?" Elçin votsapda dil qəfəsə qoymur. "Torpağa bulaşmış əllə". Hiss edirəm ki, Zahir müəllimdən çəkinir. "Bir çay içsəydi özünüz". Axır ki, müəllifin üzünü görürəm. Yazılıarı ki-mi sərtti siması. Əllərinə baxıram, görüm torpaqdan əsər-əlamət var...

Bu adam nə vaxtsa oğurluq edib! Alma oğurluğu! Evin tək oğlu, həyət-baca alma, gedib girib qonşu bağına. Uşaqlar lağ eləməsinlər deyə. Axı kişi nəsə çırpışdırımlı! Cəzasını töhmətlə alıb - ata töhmətiylə, o - bu, pis cayillara qosulmayıb. Kitab oxuyub, rəsm çəkib, Yardımlıdan Bakıya can atıb. Oxuyub, yenə dönüb kəndə, atasıyla bir məktəbdə dərs deyib. Elçin Zahir müəllimdən çəkindiyi kimi, Zahir müəllim də öz atasından qorxub. Onun sözüylə kənddə qalıb, aspiranturaya qayıtmayıb. Şaxta kimi sərt atasını da, qar kimi kövrək anasını da eyni ayda - avqustda itirib: "Atamın da, anamın da qəbirləri yola yaxındır. Məni heç kəsin görmədiyinə əmin olandan sonra onların soyuq məzar daşlarını qucaqlayıb hönkürəndə başımı o daşlara vurmaq istəmişəm ki, niyə onları çox sevdiyimi vaxtında deməmişəm..."

Mən də ata-anamı müxtəlif illərdə, amma eyni ayda itirmişəm: avqustda. Atamı torpaqqarışıq itirdim...

Bu kitabı vərəqləsəniz, Alibaba Ağayevin taleyinin (talesizliyinin!) önündə bir dəqiqə ayaq saxlayın. Böyük Vətən mühəribəsinin böyük qəhrəmanı ikinci dünya boyda davarı udsa da,

biradamlıq qismətinə rüsvayçı hesabla uduzub. Faşist rejiminə aqalıq eləyən sovet zabiti Ağayev ixtiyar çağlarında bir xətasının qulu olur.

Bir də xəbəriniz olacaq ki, Yardımlıda da aşiq varmış...

Rusyanın estrada qrupunun bir mahnısı var, 60 yaşa ithaf olunub, deyir, hələ axşam deyil, qocalığa var hələ.

O mahnının içində bir şam yanır.


Yaşı 60-i haqlamış Zahir Məliklinin yazılarının içində isə bir ocaq közərir.

Əsas budur - deyərdim, amma əsas bu deyil.

Əsas O-dur.

Yerdə qalanlar elə... yerdə qalanlardır...

16 dekabr 2018-ci il



VAR İDİ

Bu qocalan umidlərim
Vaxtsız-vədəsiz qarıldı.
Ümidsiz, ümidi yerim
Güldü, həsrətim yardı!

Gözümdə hər gün ucalan
Ucaldıqca da qocalan...
Sevgim – zamanla puç olan
Bardı, həm də ki barındı.

Ruhum bükülən ərəndi,
O, mənim bəndim – bərəmdi.
Günlərim pərən-pərəndi,
Sankı dağılmış darındı.

Hay da vermir məscid, kilsə,
Gələn deyil daha kimsə,
Sən deməsən də, kim isə
Deyər, Əbülfət varındı.

YAS

Başımın üstə bulud-dam,
Kövrəlib dolmuş buludam
Bilmirəm, necə qurudam
İçimə süzülən yaşı?..

Aylardan, illərdən qopur,
Beli büükük, üzü çopur,
Canıma bir təklik hopur,
Seçmədən qurunu, yaşı.

Sözün tağına baxıram
Gözün ağına baxıram,
Özüm yaxına baxıram
Kökləyib uzağa yaşı.

BİR QADINA

Seçdiyim yolu geyindim
Ümid adına, adına...
Dərdlərimdən gileyləndim-
Mən bir qadına, qadına...

Deyindim, başı ağrıldı,
Gördü ki, daşı ağrıldı.
Gözünün yaşı axırdı
Yetməz dadına, dadına...

Deyindim, huşu da getdi,
Baharı, qışı da getdi,
Bir sevgi boşuna getdi,
Düşməz yadına, yadına!..

ƏBÜLFƏT MƏDƏTOĞLU



ŞEİR VAXTİ

BU AXŞAM

Hələ də bilən yoxdur
dərdimin adı nədir?
Hamı da mənim kimi,
bu dərdə abunədi...

Yuxum perik, günüm ah,
alın yazımıdı günah...
Boşdu məndə dörd cinah,
Səndə Çin səddi nədi?

Qəm bitib, çıxb dizə,
xəfəsi dəyir bizə.
Ruhum gələcək sizə
bu axşam adınadı!..

YUXUMU

Yığmışam mən ovcuma,
Gəzdirirəm yuxumu.
Kirpiklərimlə sıxıb
Əzdirirəm yuxumu.

Fikirləri qovmaqla
Sovurmaqla, sovmaqla...
Gözlərimi ovmaqla
Sezdirirəm yuxumu.

Ulduz qovub, dan aćdım,
Öz bəxtimlə dalaşdım.
O, didərgin, mən qaçqın,
Bezdirirəm yuxumu...

GƏLDİM

Mən elə darıxmışdım ki,
Yüyürdüm, yürüdüm, gəldim.
Yorulmuş üzəyimi,
Arxamca süründüm, gəldim...

Düşdüğüm bu çəhlim-vərdi,
Yar əlin üstümə sərdi...
Ömrümə əلنən dərdi-
Bir yerə küründüm, gəldim...

Ağrı çəksə də dərinə,
Keçmədim fələk girinə.
Üz qoyduğum and yerimə
Hələ ki yeridim, gəldim.

Üz tutub deyim, sev, – kimə?
Qalacaq bu boş ev kimə?!
İlahi, sənə sevgimə
Ruhumu büründüm gəldim.

TUTUR

Qəribədi, qəmin də
Gözlərini yaş tutur.
Qəm də sanki ovucda
Vurmaq üçün daş tutur...

Üzəyin görükəni
Qoru sən bu görkəmi,
Gözə düşən kölgəni
Bəzən kirpik, qaş tutur.

Hər kəs əcəl ovudu,
Bu şair sözsovudu,
Kimi ürək ovudur,
Kimi isə baş tutur.

VAXTINDA

Mənə bu gecənin duasın elə,
Qaçib görününə yetim vaxtında.
Bağışla olanı bir bəyaz telə
Mənim üzəyimin yetim vaxtında...

Qatıb bir-birinə ağla qaranı,
Qopar qaysağıını, bağlı yaranı
Özün bildiyintək saxla aranı,
Mən sənə sözümüz dedim vaxtında.

Hər gün arandıqca ruhumun soyu
Göynədir sinəmi ah-ufu, oyu.
Məsafə saxlayaq bir kirpik boyu,
Dizində ibadət edim vaxtında!

Söykəyib canımı, vallah, qəm tinə,
Baxıb bu halıma, sən heç təntimə.
Çevirib üzümü Allah səmtinə
Sevgimə mən qurban gedim vaxtında.





MURAD KÖHNƏQALA

ÇOX YAŞA, BARIŞ MANÇO!

Dünyaya Barış gəlir

İkinci Dünya müharibəsinin ortalarında, 1943-cü ildə İstanbulun Üsküdar əyalətində Konyalı Karamanço tayfasına məxsus ailədə bir oğlan uşağı dünyaya gəlir. Mühəribənin bitməsini arzulayan ata, övladının adını Barış qoyur. Barışın üç yaşı olanda valideynləri ayrılır.

Barış atasının himayəsində qalsa da, gözəl türkülər oxuyan musiqi müəlliməsi – anası ilə tez-tez görüşür. Ananın musiqi sənətinə sonsuz məhəbbəti oğlunun canına hopur. Barış Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayır.

Üzü Avropaya

Bu maraq onu Belçika Kral Akademiyasına aparır.

Barış Kral Akademiyasında təhsil almaq üçün Belçikada yaşayan böyük qardaşı Savaşın (1941-ci

ildə dünyaya gəldiyinə görə atası ona bu adı verib) yanına gedir. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənərək, maddi təminatını ödəmək üçün kafedə qarson, avtoparkda qarovulcu işləyir.

O, hələ Belçikaya gedərkən yolüstü Parisə dönmüş, tanınmış müğənni Henri Salvadorla görüşərək, Fransada yaşamaq və musiqi sahəsində çalışmaq arzusunu bildirmişdi. Onun fransız dilində zəif danışmasını bəhanə edən məşhur müğənni bu türk balasını başından eləmişdi.

... Barış Belçikada Andre Soulac adlı bir şairlə tanış olur və ondan fransız dilini mükəmməl öyrənməyə çalışır. Sonra dostlar yaradıcılıqlarını birləşdirmək qərarına gəlirlər. Andre Barışın musiqisinə şeirlər yazır. Barış kiçik konsertlər verərək fransızca oxumağa başlayır.

Bir gün Barışı fransız radiosu pop musiqi məzmunlu bir programına dəvət edir. O, öz

mahnılarını radio vasitəsilə yayımılayır. Lakin Fransanın məşhur bir sənətçisi aksentlə oxuduğuna görə Barışın mahnılarının səsləndirilməsinə qadağa qoyur.

İstanbula qayıdış

Avropadakı musiqi karyerasının bitdiyini düşünən Barış, yenidən İstanbula dönür.

Biz Barışı yenicə tanımağa başlayanda, onun mahnıları artıq hitə çevrilmişdi. Uzun saçlı, qalın bığlı, dərvish çuxalı, çarıqlı, biləkləri qolbaqlı dərvish Barış Manço türk musiqisini rok və cazla qarışdıraraq, tamamilə yeni musiqi altında, sevimli bir səslə oxuyurdu. Onun epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərvish əhvalatı yatırıldı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun qeyri-adi imicini, uzun saçlarını qəbul eləyə bilmirdi. Hətta buna görə Barışın həyatı dəfələrlə təhlükə altında qalıb. Belə ki, Barış Mançonun sənətçi dostları ilə getdiyi xüsusi avtobusu ayrı-ayrı illerdə iki dəfə partladıblar. Sui-qəsdlər uğursuz olduğuna görə onlar canını salamat qurtara bilib.

Yaşadığı qadınlar

Barış hayatında üç qadınla duruş gətirə bilib. İlk yaşadığı xanımla təsadüfən tapışırlar. Belçikada qardaşlığında olarkən, kiməsə zəng vurmali olur. Evdə telefon işləmədiyinə görə Barış yuxarı mərtəbədəki qonşunun qapısını döyür. Qapını onun üzünə gözəl bir xanım açır. Gənc xanımın gözəlliyyindən özünü itirən Barış qapı ağzında bir xeyli dayanıb ona tamaşa eləyir. Həmin evdə qonaq olan, türk dilini bilən belçikalı gözəl Maria Klaudi gülərək, onu içəri dəvət edir. Zəng elədikdən sonra Barış ilk dəfə gördüyü Mariaya belə deyir: "Məni sevərsənmi?" Maria saçlarını gözünün üstündən kənara ataraq: "Əlbəttə!" cavabını verir. Beləcə, əl-ələ verərək, altı aya yaxın birgə yaşıdalıqdan sonra ayrırlırlar. Bu ayrılığın səbəbi indi də sirr olaraq qalır.

Bir neçə ildən sonra Barış, Türkiyə gözəllik yarışmasının kralıçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur.

Üçüncü dəfə Lalə Çağlar ilə baş-başa verib yaşayan Barış, ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batıxan və Doğuxan adlı iki oğlu dünyaya gəlir.

"Gülpəmbə"nin sırrı

Lakin dayanın! Bu iki oğlan uşağının təvəllüdü arasındaki zamanda onların bir qızı da dünyaya gəlibmiş. Heyhat, qızçıqaz cəmi bir neçə ay yaşaya bilir. Barış onun adını Gülpəmbə qoyubmuş. Dərvişin "Gülpəmbə" mahnisindəki yanğı da bundan imiş! Barış uzun saçlarını ağartdığı zamanlarda da "Gülpəmbə"ni ağlaya-ağlaya oxuyurdu:

Sən gülüncə gullər açır, Gülpəmbə
Bühləllər həp sənə söylər,
Biz dirlərdik, Gülpəmbə,
... Yüz yağmurlar yağı.
Bir gün köcdün getdin,
İnanamadım, Gülpəmbə.
Bizim illər səssiz,
Bizim illər sənsiz olmadı, Gülpəmbə!
Dodağında son bir türkü
Halə həp səni söylər,
Həp səni çağırar, Gülpəmbə!..

Bayaq bu mahniya yenidən qulaq asdım. Barmaqlarında iri üzüklər, biləklərində qolbaqlar, uzun saçları ağarmış, üzü qırışmış Barış yenə o məsum qızını ipək səsilə əzizləyirdi: "Gülpəmbəee!"


Qızı dünyaya gələndə Barışın bir ata kimi nə qədər sevindiyini, səsindəki bu kədərin dərinliyindən, musiqinin gözəlliyyindən tam duymaq olur...

Dərviş Barış

Bəli, Barış bir dərviş idi, Türkiyəni, türkləri, bütün insanları sevirdi. Barış ən kiçik bir insan xatırəsini belə, gözəl nəgməyə çevirə bilirdi. Şeirləri özü yazar, musiqini özü bəstələyir, nəgmələrini özü oxuyurdu...

Barış Mançonu dünyanın hər yerində sevirilər. Avropada onu dirləməyə gələnlər konsert zalına, stadionlara sığmir, aşib-daşırıdı. O, Yaponiya səfər edəndə yapon cocuqları sevindiklərindən bayram paltarı geyinirdilər.

Oxuduğu nəgmələrdə Şərqlə Qərb birləşir, qaynayıb-qarışırı. Bu iki əks mədəniyyəti yalnız Barış barışdırı bilirdi. Onun şərqilərindən təkcə insanlara deyil, ümumilikdə heyvanlara, təbiətə, bütöv kainata sevgi saçılır.



Eşşəyin arkadaşı

Barış kənddən şəhərə qayıtmış şəhərli co-cuğun adından kənddəki eşşəyə öz nəğməsilə məktub göndərir. Sən demə, cocuğun özü eşşəkdən məktub gözləyirmiş. Ona görə sevimli eşşəyinə “unutdunmu məni?” yazar. Cocuq yazdığı məktubunda həyətdəki heyvanların da halını soruşur:

Çilli horuz kedilərlə savaşıyormu,
Oqlaqlarla quzular sevişiyormu?..

Barış eşşəyi “Arkadaşım!” deyə səsləyir.

Əslində, Barış Manço gördüyü hər şeylə - əşyalarla, ağaclarla, bitkilərlə, heyvanlarla, bəcəklərlə danışa bilir. Dağlara “Qurban olum!” deyə oxuyur:

Dağlar, dağlar!
Qurban olum, yol ver, keçim;
Sevdiyimi son bir anda
Yaxından görüm...

Ürəyi istəyəndə şəhər küçəsinin ritmini öz nəğmələrinə calayır. Küçə alverçisinin bağırtısına, söz düzümünə musiqi bəstələyir: “Domates, biber, patlıcan!”

Barış sevgi-ayrılıq haqqında oxuyanda istənilən adamın xatırəsi vərəqlənir:

Qurumuş bir çiçək bulдум
Məktubların arasından.
Bir tək onu saxlıyorum,
Onu da çox görmə bana...

Bu nəğmədə “unut məni!” deyib məktublarını, şəkillərini geri istəyən sevdiyinə dərvişanə oxuyur:

Ben nasıl unuturum seni
Can bedenden çıkmayınca?

“Qol düymələri” nəğməsində bir gözəlin nə vaxtsa ona bağışladığı bir cüt qol düyməsindən söz açır. Sevdiyi insanın hədiyyəsindən kədərli bir xatırə danışır. Sevənləri qovuşdurmaq arzusu ilə köynəyin qollarında ayrı düşən düymələri axşamlar birləşdirərək bir qutuya qoyur:

İki küçük kol düymesisi-
Büyük bir aşk hikayesi...

Həm də hədiyyəni aldığı günü bütün detalları ilə necə xatırlayır:

Hatırlaram bu gün kimi
Səssiz keçən son gecəyi,
Başın önə əyik bir suçlu kimi
Bana verdiyin hediyeyi...

Barış şair idi, bəstəçi idi, oxuyan dərviş idi. Barış uşaqlar və böyükler üçün kültür-əyləncə programı olan “7-dən 77-yə” adlı son dərəcə məraqlı bir verilişin yaradıcısı və aparıcısı idi. Barış “Milliyyət” qəzetində “Oku, bakalım!” rubrikası altında gündəlik həyatdan yazılar yazırırdı. Barış həm də bugünkü ev-muzeyini zənginləşdirən əntiq əşyalar toplayırdı...

Siyasi özgürvən

Barış siyasetçi deyildi, heç bir partiyanın da üzvü olmadı. Lakin bir dəfə prezident olmaq arzusunu dilinə gətirmişdi. O, Türkiyə ictimai-siyasi həyatına yeni çalar, rəng, ritm gətirmək üçün bu arzuda olduğunu bildirmişdi. “Xalq seçməli olsaydı, bilirəm ki, bütün Türkiyə məni seçər!” demişdi.

Ölümlərin ən gözəli

Barışın qəfil ölümü hamımızı sarsıtdı. Bu gözənlənilməz ölümün səbəbi kimi, sevgilisi ilə oteldə olarkən, onun yüksək dozada “Viaqra” qəbul etdiyi şayıəsi yayıldı.

Mən o zamanlar ağlamağı tərk etmiş yaşda idim, lakin sevdiyim insanın ölüm xəbərini eşidən-də bütün günü göz yaşlarını saxlaya bilmədim. Barışın ölümüne mənimlə birgə ağlamaq üçün 80-ci illərin tələbəlik yoldaşı tatar əsilli dostum Sergey Qəniyev Moskvadan zəng eləmişdi. Biz telefonda səs-səsə verib, xeyli hönkürdük.

Barış Mançonun dəfn mərasimini televizordan izləyirdim. Bu böyük insanı son mənzilə yola salan izdiham ölümün acığna əl çalırdı. Türkiyənin al bayrağına bükülmüş, güllərə bələnmiş cənaza bütün yol boyu alqışlanırdı. Yəni gözəl yaşıdın, Barış Manço, çox yaşa!



Sona Veliyevanın “Arazbarı” şeirinin təhlili

Ta qədimdən bu günə qədər Azərbaycan ədəbiyyatının, xüsusən də, şeir sənətinin çətinliklərini çiyinlərində daşıyan, Azərbaycan nəzəminin nə qədər güclü olduğunu dünyaya isbat edən məşhur qadın şairlər yaşayıb-yaratmışdır. İlk şairlər şifahi xalq ədəbiyyatımızı yaradamlardır desək, heç də yanılmarıq. Qadınlar əməklə məşğul olarkən, qəmli və xoşbəxt günlərində, övladını yatırarkən oxuduğu laylalarla, yaxınıni itirdikdə göz yaşıyla bəzədiyi ağrılarla folklorumuzun əsasını qoymuşlar. Avropa qaranlığa qərq olarkən, əsərlərdən hələ də Orta dövr mədəniyyətinin əfsanəvi qəhrəmanlarından söz açarkən, sadə insanları və onların yaşamlarını ədəbiyyata gətirməzkən XI əsrдə yaşayıb-yaratmış Məhsəti Gəncəvinin şeirlərində insana məhəbbətin şahidi oluruq. M.Gəncəvi bu şəxsləri baş tacı etmiş, qadılara qadağan olunan azad sevgidən söz açmış, həmçinin bəşəri mövzularla yanaşı, didaktik məzmunlu rübai'lər də qələmə almışdır:

Könlümə yar oldu bu gecə dilbər,
Yalqız gecələrdən şikayət eylər.
Ey gecə, kədərim olsan da, getmə,
Səadət olsan da, gəlmə, ey səhər.

TAMILLA Abbasxanlı-ƏLİYEVA

XIX əsrin başlanğıcında azərbaycanlı qadın şairlərdən Ağabəyim Ağa Ağabacı, Heyran xanım, Aşıq Pəri, Xurşudbanu Natəvan, Aşıq Bəsti və s, XX əsrдə isə Ümmugülsüm, M.Dilbazi, N.Rəfibəyli, M.Gülgün, H.Billuri, N.Günün adlarını çəkmək yerinə düşər. Belə bir deyim var: “Güclü şairləri güclü analar dünyaya gətirib”. Amma unutmaq lazımdır ki, anaların özləri də şairdir, hətta olmayanların belə şeir təbi mövcuddur. O ana bətnindəki körpəni hər dəm ədəbiyyatın nəfəsi ilə – “balam mənim gülümđür, gülümđür, bülbü-lümdür” kimi sözlərlə isidir. Ən ülvi, ən təmiz olana “şeir kimi gözəldir” deyirlər. Analar da ən azi şeir qədər müqəddəs, şeirtək safdırlar.

Bəzən qadınları da şeirə bənzətmışlər. Elə “qadınlar şeir qədər gözəldir” ifadəsi də bu oxşarlığın nəticəsidir.

Haqqında söz açıb, poetikasına nəzər yetirəcəyimiz Azərbaycanın tanınmış jurnalisti, şair, yazar Sona Veliyeva bu gün yazdığı əsərlərlə çağdaş Azərbaycan ədəbiyyatında önəmli yeri olan şəxslərdəndir. Sona xanım Naxçıvanda – dünya şöhrətli türk səyyahı Övliya Çələbinin dediyi kimisi, Nəqşî cahanda dünyaya göz açmış, artıq 12-13 yaşlarından özünü ədəbiyyat, şeir aləmində tapmışdır. Yazdığı kiçik esselər, şeirlər ona dərs

deyən müəllimlərdə bu sevimli qızçıqaz barədə yaxşı fikirlər yaranmasına səbəb olmuş, "bu qız gələcəkdə mütləq məşhur bir ədəbiyyatçı olacaq" söyləmişlər. Naxçıvan torpağı olduqca bərəkətlidir, "bir dən atsan, min dən çıxar". Yeraltı, yerüstü sərvətləri, duz mədənləri, min bir dərdə dərman mineral suları, bitkiləri, dadı dillədə əzbər meyvələri, yamyaşıl ovaları, başı qarlı dağları, çalış-qan, açıqürəkli, savadlı insanları ilə olduqca məşhurdur. Naxçıvan şeir, sənət məkanıdır. Əsərləri dünyani gəzən, vətən, millət sevdalı filosof şairlər Hüseyn Cavid, Məmməd Araz məhz bu torpaqda dünyaya göz açmış və adlarını ədəbiyyat tarixinə qızıl hərflərlə yazdırılmışdır. Təsadüfi deyil ki, Azərbaycan romanının məhəkə daşı olan Məmməd Səid Ordubadi naxçıvanlıdır. On barmağında on istedad olan yazar, dramaturq, tədqiqatçı Cəlil Məmmədquluzada. Bəlkə də, dünyada belə güclü yazar olmamışdır. Bu məşhur torpağın yetirməsi olan Sona Vəliyeva da belə yaradıcı nəsildən ilhamlanaraq müxtəlif ədəbi janrlarda – şeir, nəsr, publisistika, xatirə, esse və s. qələmini sınamışdır. Bu məqalədə isə onun "Arazbarı" şeiri barədə söhbət aصادا.

İstərdik ki, öncə şairin "Arazbarı" şeirində istifadə etdiyi mövzular haqqında yazaq. Bütün bu mövzular mənəvi duyğular və onların zənginləşdirilməsi üzərində qurulmuşdur. Məsələn, vətən, vətənin yaralı övladı Qarabağ, qala başında gözləri yola dikilən Qarabağın baş tacı, gözlərindən qanlı yaş axan Şuşa... Araz çayı ilə ikiyə bölünmüş Təbriz. Yolları dalanlı, açıq səma altında muzey Təbrizim, xahları Avropa muzeylərini bəzəyən, Şəhriyari vətən həsrəti ilə gözüəçiq gedən Təbrizim... Buz bulaqları diş göynədən, gölləri Koroğlu nərəsini xatırladan Göyçəm mənim... Erməni tapdağı altında dərddən beli bükülən Dədəm Qorqud timsali Göyçəm mənim... Bəli, incə ruhlu, sevdalı qəlbə vətən üçün çarpan Sona xanım yurdunun bu dərdlərini naxış-naxış şeirinə toxuyur. Şeirlərindən Dədə Üzeyirin həsrəti sözü'lən qəmli simfoniyalar eşidilir. Şeirin misraları onu yazan əllər üçün ağı söyləyir. Həmin ağrılar Arazın o tayından azad olacağı günü həsrətlə gözləyən Təbriz üçün, iki addım məsafəsində - əlini uzatsa, toxuna biləcəyi Qarabağ dərdi üçün, yaşıllıqlar qoynunda göz yaşları yanından axan bulaqları qısqandırıran Göyçə üçün, Şuşa üçün, hər gecə buludlarla ağlamaq yarışına qatılan Kirs dağım üçündür. Sona Vəliyeva sadəcə bir şeirində - "Arazbarı"nda bunları dilə gətirmişdir. Təbii ki, arazbarı musiqi

janlarından birinin adıdır. Amma Sona xanım arazbarı sözünün gücү ilə içərisində vətən sevgisi, həsrət, gözüəşli yurd kimi dünyalar yaradır. Əli çatmayan, ünү yetməyən bir vətəni qucaqlamaq, onun qoxusunu içinə çəkmək, buz bulaqlarının suyunu illərcə həsrətdən alışib-yanan qəlbini rəhatlatmaq üçün içmək istəyir. Fəqət vətən darda... ağrılar içində... Bu ağrılar ana vətən Azərbaycanda yaşıanır... O da uzaqlarda qalan vətənin həsrətində... Naxçıvan düşmən əlində deyil, amma yurdu... Vətənin parçalanmış yarısı Arazın o tayında azadlıqdan məhrumdur. Bu vəziyyətdəki vətən necə xoşbəxt ola bilər axı? Şair bunları "Təbriz dərdi" deyərək dilə gətirir:

Göyçə, Şuşa, Təbriz dərdi
Köhnəldikcə təzələndi.
Sönüb külümdən közərdim,
Odum boyumdan yuxarı,
Arazbarı.

Və ya

Evim, ocağım Təbrizdir,
Düyüni, yası mənsizdir,
Qaragilə kimsəsizdir,
Dərd çəkir ellərə sari,
Arazbarı.

Şair bu dördlükdə Təbriz dərdinin daha dərin-dən izahı üçün, bu dərdin azərbaycanlıların qəlbində açıdığı yaranın faciəsini təsvir etmək üçün xalqının maddi mədəniyyət nümunəsi olan Qaragilə mahnisindən söz açmışdır. Qaragilə mahnisi sanki bağlı qanlı Qarabağın milli marşı, ən uzun, ən yanğılı ağısıdır.

Təbrizin küçələri dolanbalan,
Nə sənə qız qəhətdir, nə mənə oğlan.
Sən ki məni sevmədin, get ayrı dolan,
Qaragilə.

Əslı Təbrizdən olan möcüzəvi səsə malik Rübəbə Muradova bu Təbriz ağısını ifa edib. Şairə burada ədəbiyyatşunaslıqda çox önem daşıyan fərdiləşmə ünsüründən istifadə edib. Sanki Qaragilə insandır, kimsəsizdir, dərd çəkir...

S.Vəliyevanın fikrincə, vətən sadəcə daşı, torpağı ilə deyil, maddi-mənəvi sərvəti ilə də vətəndir. Bu sərvətlər vətənin varlığına isbatdır.

“Şeyx Sənan” indi toxundu,
Yer oxundu, göy oxundu.
Qırından çıxan oxuydu,
Tuşlandı sinəmə sarı.
Arazbarı...

Şair əsrlərlə maddi-mənəvi sərvəti talanan Təbrizin London muzeyindəki “Şeyx Səfi” xalısından söz açır. Bu xalçanın dünyada mislibərabəri yoxdur. Dünya şöhrətli Təbriz xalçaçıları bu sənət əsərini üzərində titrəyərək toxuyublar. Onlar xalçaya Təbriz yaylaqlarının çiçəklərini, Təbrizin Bakı uğrunda həsrətini həkk etmişlər. O, adı bir xalça deyildi, Şeyx Səfinin müqəddəs, əfsanəvi varlığının təcəssümü idi. Şeyx Səfinin oğlu Şah İsmayıll Xətainin ruhu, nəfəsi hopmuşdu bu xaliya. Uzun Həsənin qəhrəmanlıq dastanının izləri var idi xalida. O xalça tarix, o xalça sənət, sənətkarlıq möcüzəsi, insan əlinin möhtəşəmliyidir... Şair bunları içi göynəyərək, göz yaşını qəlbənə axıdaraq söyləyir. O, seirin səsi, seirin ruhuyla dünyaya səslənir: Mən kimsədən haqqım olmayanı istəmirəm. Sadəcə, xalqıma aid, kimliyimi, varlığımı təsdiq edən tarixi sərvətimi istəyirəm.

Sona Vəliyeva gözüyaşlı, qəlbənə dağlı şairlərin qınaq yeri Arazi da unutmur, göz yaşını Arazın göz yaşıyla həməhəng axıdır.

Yazılıram sətir-sətir,
Göy Tanrıının, yer kimindir?
Məni başına döndərin,
Araz adlı dərdli yarın,
Arazbarı...

Şair XX və XXI əsrlərin müxtəlif illərində Güney Azərbaycandan Quzey Azərbaycana gələn köclərin dərdini Arazla bölüşür. Şeirin lirik qəhrəmanı olan Sona xanım qarşılaşlığı mənzərədən təəssüf hissi keçirir, ətrafına baxır, qarşısına çıxan, çıxmayan hər kəsdən – yerdən, göydən soruşur:

Arazboyu bu nə köcdü?
Məndən, səndən, ondan keçdi.
Göz yaşını güllər biçdi,
Yarı bülbü'l, yarı xarı
Arazbarı...

Şair burada sanki bir daşla iki quş vurur. Sadəcə, Güney Azərbaycanın dərdindən deyil, eyni zamanda nankor qonşumuz Ermənistanın işğalı

altında inləyən Qarabağ, Şuşa və bu torpağın məşhur simvolu – Xarıbülbül çiçəyindən də söz açır. Bu şeirdə bir misra ilə S.Vəliyevanın M.Arazdan təsirləndiyinin şahidi oluruq. Şair “vətən mənənə oğul desə, nə dərdim?” fikrini başqa səpkidə istifadə edir: “Məndən, səndən, ondan keçdi” ifadəsi M.Arazın “məndən, səndən ötən zərbə, vətən, vətən, sənə dəydi!” misrasının içindəki ideya ilə həmrəngdir. Aşağıdakı dörtlük də yenə də Araz dərdi əks-səda verir:

Dolu başlar, bulud çağlar,
Göylər yerlə ülfət bağlar,
Araz üstə kimdir ağlar?
Yarı insan, yarı pəri
Arazbarı...

Artıq ayrılıq, hicran şairi o qədər göz yaşına qərq edib ki, Araz üstdə kimlərin ağladığını seçə bilməyib ətrafindan soruşur: “Araz üstdə kimlər ağlar?” Əslində, Araz üstdə kimlərin ağladığını şair yaxşı bilir, sadəcə ağlayanların dərdini dilə gətirib dərdli könüllərini bir daha qanatmaq istəmir. Şeirin lirik qəhrəmanı ümidi Arazbariya bağlamışdır. Cavabı qeyb olmuş sualın, müşkülə dönmüş, qırx yerdən düyü vurulmuş bu məsələnin açılmasını yenə Arazbarıdan gözləyir.

Daş-divarsız bəndim zülm,
Boynumda kəməndim zülm.
Sümüyə dirəndi zülm,
Səndə hər sərrin açarı,
Arazbarı...

Şair Sona Vəliyevanın digər şeirlərində də insan mənəviyyatını zənginləşdirən dəyərli mövzular işlənmişdir. Bunların içində ən çox bəşəri məsələlər diqqətimizi çəkdi. Deyirlər axı “dünyanın uzaq küncündə bir uşaq ağlasa, şairin yuxusu qaçar. O uşaqın dərdini öz dərdi sayar, gözünə yuxu getməz”. Bir ana kimi şair ağrı-acılara dözə bilməyib, şeirlərində bunları dilə gətirir. Eyni zamanda insanın mənəvi duyguları, məsələn, şəhidlik, ata həsrəti, övlad, nəvə sevgisi, mədəniyyətimiz verdiyi dəyər və s. kimi önemli məsələlər onun şeirlərində incəliklə ifadə olunub. Yaşadığımız dünya dalgalanan dəniz kimidir, hər nöqtəsində müxtəlif hadisələr baş verir. Bunların içində, əlbət, insanın üzünü güldürənlə yanaşı, qəlbini yaralayanlar da olur. İqtisadi böhran, daxili münaqişələr və s. şairin həssas qəlbini incidir. Əsl

şair, incə ruhlu, mərhəmətli qadın bu hadisələrə laqeyd qala bilmir. Azərbaycanın məşhur şairi Abbas Səhhət nə gözəl vurgulayır:

Şair odur həqiqətlərə dildadə ola,
Şairin fikri, xəyalı gərək azadə ola.

Filosoflardan biri şairlər haqqında belə demişdir: "Şair xalqın səsi, əsrin səsidir". Bəli, haqqında söhbət açdığımız Sona Vəliyeva da belə şairdir. O, həqiqətləri yazar, onun fikri, xəyalı azadədir. O, yaşadığı dövrün güclü səsidir. O, canını millət üçün qurban verməyə hazırlıdır. Sona xanım Azərbaycan türkünün səsidir. O susmur, sülh elçisi kimi dünyani dolaşır, vətənin haqq səsimi dün-yaya çatdırmaq istəyir. Əsrin faciəsi Xocalıdan, günahsız insanlara qarşı törədilən soyqırımdan söz açır. O, özünə söz verib: dünya bu səsi tuyana qədər yoldan döndü yoxdur! Dünya qəbul edəcək ki, Qarabağ Azərbaycan torpağıdır və həmişə də elə qalacaq. Dünya biləcək ki, XX əsrin ən müdhiş faciəsi, soyqırımı Xocalıda yaşanmışdır. Avropa Parlamenti tərəfkeşlikdən əl çekib, bu həqiqəti qəbul edəcək. Sona xanım bu amal uğrunda şeirin səsi və gücüylə mübarizə aparır...

Bilirik ki, son zamanlarda ədəbi təsirlənmələrin ön planda olduğu çox dəyərli və faydalı elm sahəsi – müqayisəli ədəbiyyat meydana çıxmışdır. Biz belə təsirləri Sona Vəliyevanın şeirlərində də görürük. Onun təsirləndiyi şair isə elə öz məmələkətindəndir. O, təbiəti zəngin, xalqı vətən sevdalı qədim Naxçıvan elimizin yetişdirdiyi məşhur şair Məmməd Arazdır. Bu da çox normaldır. Axı hər ikisinin vətən sevgisi Naxçıvandan başlamış, öncə Azərbaycan, sonra türk ellərini, sonra dünyani dolaşmışdır. Hər iki şair üçün öncə Vətəndir, sonra xalq. Bunlar bir-birindən ayrılmayan məfhumlardır. M.Arazda da, Sona xanımda da milli birlik, daxili saflıq, bütünlük, mənəvi və ictimai azadlıq ön plandadır. Hər iki şair şeirlərinə Azərbaycan və onun bir parçası olan Naxçıvanın təbiətini ilmə-ilmə, naxış-naxış toxuyub. Hər iki şair rəssam kimi müxtəlif çiçəklərlə zəngin çəmənləri, qayaları, başı qarlı ovaları tərifləyib. S.Vəliyeva da M.Araz kimi, tarixi hadisələri, bu hadisələrin Azərbaycana vurduğu zərbələri sətiraltı ifadə və məcazi yollarla oxucuların diqqətinə çatdırır.

Tarixlərin səsi, ünү,
Çay da haqsızlıq sürgünü,
Tanrı tikər körpüsünü,

Yarı dərd-qəm, yarı barı
Arazbarı

Sona Vəliyevanın şeirləri də ustادı M.Arazın şeirləri kimi ümumbəşəri xarakter daşıyır. O, insanların gördüyü, duyduğu, sevdiyi, nifrət etdiyi mövzuları şeirlərdə işlədərək yenidən oxucularına təqdim edir. Onun şeirlərindəki mövzular xəyalı deyil, gerçəkdir. S.Vəliyevanın qadın, ana qəlbə çox həssas, kiçik hadisələrdən belə kövrəlir. Ona görə də deyirəm:

Şeir qəlbinə toxunmayın siz,
Günəşdən işıqlı, çəsmədən duru.

Bəli, bu gün sizə tanınmış Azərbaycan şairi, Azərbaycanın ictimai həyatında, həmçinin mediada önemli işlər görən xanım Sona Vəliyevanın "Arazbarı" şeirlərindəki mövzulardan söhbət açdıq, gələcəkdə bu şeirin poetik yönən analizini edəcək, eyni zamanda Sona Vəliyevanın digər şeirlərindən də söz açacağıq. Son olaraq, çox dəyərli Sona Vəliyeva, Sizə gələcək işlərinizdə uğurlar diləyib, deyirik: Yolunuz, bəxtiniz açıq olsun!



**İNQİLAB İSAQ**

UŞAQ Kİ UŞAQ...

İndi oturub niyə uşaq şeiri yazıram? – sualına cavab axtarmaq kimi cəfəng bir fikrə düşmüşəm. Necə yəni niyə yazıram? Əgər bu sualın cavabını tapa bilsəydim, əlimi qələmə uzatmazdım. Elə hə-qıqətlər var ki, onun cavabı sirr olaraq qalır və bu sirri açanın vay halına...

Elə bil qeybdən bir səs mənə deyir: – a kişi, otur otduğun yerdə... Hər işə qarışma. Sənə nə güc düşüb ki, şipşirin yuxuya getmiş uşağın yuxusunu yoza-yoza ağı qaraya, qaranı ağa qatırsan. Özün də, sözün də beişin həndəvərindən sakitcə keç, uşağı oyatma. O özü oyanacaq.

...Görürsənmi, bayırda necə sıdırğı yağış yağır. O yağışın altında qaçaqaçda olan o uşağın başına sözlə çətir tutma. Yağışda islanmaq hər adamın işi deyil. Hardasa buludu ətəkləyib, Günəşçi çağırın uşağa axı sən nə deyəcəksən? Deyəsən, deməyə sözün var, olsun, nə deyirəm. Amma göy qurşağı doğana kimi o uşaqla Günəşini gözlə.

...Elə bu vədə bir dostumun gerçek nağıla dönenən əhvalatı düşdü yadına. Qışın oğlan çağında ağır çantasını sürüyə-sürüyə məktəbdən evə dönen uşaq ağac altında tir-tir titrəyən it balasını görəndə, bilirsınız necə haldan-hala düşüb? Ürəyində öz-özünə “gedim isti yemək, çörək gətirim” deyə – hövlnak evə qaçıb. Anası ilə geriyə dönenədə, o balaca it balasını görməyəndə başlayıb içün-için ağlamağa. Nə ana uşağı

kiridə bilib, nə də ki bu gerçek nağılin şahidi dostum Məmməd.

İndi o ağlayan uşağın səsini eşidə-eşidə hardasa soyuqdan titrəyən o ac, tənha, muncuq gözlü küçüğün ağrısını mən də yaşayıram. Bilirsinizmi oturub nə düşünürəm? Kaş ki o uşağı, bir də soyuqdan titrəyən o küçüyü kiridə biləydim.

Di salamat qalın... Mən də gedim balaca Kənanın, Poladcanın, Dənizin, Cavidin əlindən tutum. Səfərimiz nağıla, nağıldan da o yanadır...

SƏRHƏDDƏ AĞAC

Sərhəddə bir ağac var,
Onu əkibdi babam.
O ağaca baxanda
Bax, fikrə gedir adam.
Qanlı döyüslər görüb
Hər yarpağı, budağı.
Kölgəsində gizləyib
Neçə oğul-uşağı.
Kökü çox dərindədi,
Odur ki, yox qorxusu.
Dayanıbdı nər kimi.
Sanıram keşik çəkir
Bu yurda, bu torpağı
O da bir əsgər kimi.

QƏRİBƏ İT

İtimə bax, itimə
Zəncirini dartır o.
Hərdən elə yorulur,
Tənbəl-tənbəl yatır o.
Bir də gördün, kölgəyə,
Küləyə hürür itim.
Həyətdə kimsə yoxdu,
Bəs nəyə hürür itim?

QIŞ GƏZİNTİLƏRİ

I

Qara batdım,
Qara batdım.
Bir ona bax,
Çəkmələrim
Yazı yazır
Ləpir-ləpir.
Bir ona bax,
Ay Məhəmməd,
Ay Nəbi.
Evimizə
Çatan kimi
Ləpirlərin
Qurtaracaq
“Mürəkkəb”i.

II

Hər yan qardı,
Hər yan qar.
Babam qarı
Kürüyür.
Qar da baxıb
Kiriyir.
Topa-topa
Təpələr.
Ağacların
Dibi qar.
Babam deyir:
-Nərgizim,
Bu qar deyil,
Bardı, bar.

BAĞIŞLA - DEYƏN UŞAQ

Balaca bacısını
Yenə ağlatdı Polad.
Özündən razı-razi
O, əmziyi Dənizin
Əlindən alıb atdı.
Heç nə olmamış kimi
Gedib yerində yatdı.

-Əmziksiz qaldı Dəniz,
Qardaşından incidi,
-Bunu hardan bilirsən?
-Körpənin göz yaşından.
Polad birdən oyanıb,
Günahını anladı.
Yanaşdı anasına
“Bağışla” deyə-deyə.
Doluxsunmuş gözüylə
Tamaşa etdi ona.

TƏKBUYNUZ KEÇİ

Kölgəsini çayda görüb
Öz-özünə qorxdu keçi.
Əyildi ki, o, su içə
Elə bildi, çoxdu keçi.

Atıldı kölgə üstünə
Bu davakar dava qurdı.
Buynuzunun sındı biri,
Buynuzunu daşa vurdu.

Kölgə güldü, axdı, getdi,
O, dəliyə baxdı, getdi.
Keçi oldu nişanəli
Qoşulsa da o, sürüyə,
“Tək buynuzlu” adı qaldı.

MƏNƏ NAĞIL DE, BABA...

Mənə nağıl de, baba,
Qurd quzunu yeməsin.
Çərpələng elə uçsun,
Qanadları enməsin.

Mənə nağıl de, baba,
Nağılda nənə olsun.
Cırtdanın kökəsindən
Doymayım, yenə olsun.

Mənə nağıl de, baba,
Uşaqlar ağlaması.
Bir dostum var – Poladcan,
Sərcənin ayağını
O, iplə bağlaması.

Mənə nağıl de, baba,
Dolu çiçək döyməsin.
Tülübü ağıllı olsun,
Öz-özünü öyməsin.

Mənə nağıl de, baba,
Balıqlarım ölməsin.
Hamı mənə inansın,
Nağıllara gülməsin...



HƏYAT ŞƏMİ

ÜRƏKDAŞI ADLI QARDAŞIN KİTABI

“Ürək daşı”nı yazdı. Yazdı və göstərdi ki, bu ad ona yaraşır. O, çox insanlara ürək daşı olmayı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün çatlığı qədər güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq başqalarından fərqli özəlliyi. Yeri gəlmışkən, “Ürək daşı”nın müəllifinin adını şərti olaraq Ürəkdaşı qoyuram bu yazıda, izninizlə, əziz oxucum! Ondakı özəllikdəndir ki, kimliyindən, çıxdığı yerdən, getdiyi yoldan, çatlığı məqsəddən asılı olmayaraq ona sığınan və onu “ürək daşı” ünvanı bilən hər könül adamına gücünün yetdiyi qədər məhəbbət göstərib.

Onu tanıdım tarixin ömrü bir ığidin ömrü qədərdir - 20 il! Bu 20 ildə bir dəfə də olsun özündən incik salmadı, haqsız olmadı heç kimə. Mən Ürəkdaşında nəinki bu sonuncu söylədiklərimi görmədim, hətta bu özəl xüsusiyyətləri onda görməyi ağlımin ucundan belə keçirmədim.

Onun şeirlərində türkçülük, tarixilik, fəlsəfilik daha doğrusu, sufilik “Sufi varmı hələ bə?

Çevrilərik xələfə... tale atıb Hələbə, Ax, Şam ola...bilmərik...”, dünyəvilik sistemi bir zəncir kimi birləşib. Bütün şeirləri bu zəncirin müəyyən halqasından keçib, “yivli fitinq” kimi qırxayaq sağrı birləşərək zəif bəndə yer qoymayıb qalsın.

Ürəkdaşı “Qız Qalası” şeirində yazar:

Vay o gündən, dərd ola da,
ərk olmaya,
dərd o gündü ƏRK olmaya,
Qız Qalası.

Bu misralarla Ürəkdaşı ərkyanə olanlara və ərk edənlərə dəyər verdiyini dilə gətirir. Onun yazdıqları dilinin altındaki saxlanclar, dəyərlər, dərklərdir. Hər kəs öz dilinin altında gizlənir axı. Qarşısındakına ərk edənlər onu dərk edənlərdir, məncə. Belə olmasayı, ümumtürk coğrafi yasında neçə-neçə istedadlı gənc yazarı bir çatıda birləş-



dirə, qovuşdura və onların yaradıcılıq örnəklərini yayımılaya bilməzdi o...

Qız Qalası,
Dərd deməkdən bəz düşübdü dilimə, bəz.
Mən gedirəm Bəzzə doğru,
İşdi-şayət arar olsan,
Tonqal qala,
Əlincəyə əl eylə,
Öz atəş diliylə, cüt tonqalıyla
Əlincə arayar bizi.
Və ölüncə gəllik,
Ölüncə,
Qız Qalası!

Bu şeirdə Azərbaycan tarixi, milli-mənəvi dəyərləri və maddi-mədəniyyət nümunələri gözəl ifadə olunub. Babək Xürrəminin (Ərəb xilafətinin kökündən sarsıdan Xürrəmilər-Babəkilər hərəkatının başçısı, böyük sərkərdə, Xürrəmilər dövlətinin banisi) Bəzz şəhər-qalasının adının çəkilməsi təsadüfi deyil. Ürəkdaşı öz tarixini dərindən bildiyini, sevdiyini özü də bilmədən ortaya qoyub. Oğuzlardan gəlmə və qalma tonqal qalama adətimiz, ondan da öncədən, atəşpərəstlikdən qaynaqlanan "od dili"ylə "mesajlaşma" gələnəyimizin əksi bu şeirdə aydın görünür.

Ürəkdaşı şeirlərində od diliylə, su diliylə, torpaq diliylə, hava diliylə danışmağı bacarıır. Dörd ünsürün bütövlüyü onun şeirlərinin fəlsəfi əsaslarından biridir: Torpaq, su, od və hava. Torpaq deyəndə bağlı şan-şan olan Ürəkdaşı Qarabağ

dərdini dilə gətirib, torpaq ağrısını yaşayıb, içində bir düyünlü qəm yumağı yiğilib: "...sən mənim Qarabağımsan, sən mənim qara bağımsan, sən mənim qaram-ağıimsan!" deyib. Ana Torpağa anaların ağısiyla layla deyib sanki; yaxud "Dünyanı qara görürəm, könlümün qara vaxtı; deyirlər, yenə Şuşada, dağların lala vaxtı" deməklə xəyalən ruhu Şuşanın Cıdır düzünü, İsa bulağını gəzir, ayağı dəyə bilməyən torpaqları ruhunun qanadıyla uçur.

Dörd ünsürdən biri olaraq "Su" deyəndə aşağıdakı şeiri yazıb:

...Sən hələ bir məni dinlə:
Deyirəm ki, "su dili"ylə danışdıq bəzən:
Atıldınsa bir gözəlin yalın ağ ayağına –
sevgi oldun sən...
Bir igidin arxasında atıldınsa –
uğur oldun.
Çırpıldıqın sıfətlərdə... – soyuq oldun.
...Üzüsülüykən ölsəydim
bircə,,
Sucan şeirim olsun...

Bu şeirdə suyla bağlı Azərbaycan milli-mənəvi dəyərlərində, folklorunda yer alan inancların çoxu eks olunub: Yola çıxan insanın arxasında su atarlar ki, uğurla dönsün. Oğuzlardan gəlmə bir adət də var ki, igidlər parçdan (dolçadan) içdikləri suyun qalığını gözaltı etdikləri qızların ayaqlarına atardı. Atardılar ki, o qızın üzəyindən sevgi cüccərsin. Cüccərdi də... Yaxud xalq deyimində bir gözəl ifadə var: "Sucan ömrün olsun!" Bu ifadənin yerində və məharətlə işlədilməsinin də tanığı olduq. Belə ki, Ürəkdaşı "Sucan şeirim olsun" yazıb. Bəlli dir ki, Yer kürəsinin dörrdə üç hissəsi sudan ibarətdir və Suyun ömrü tükənməzdır. Hər canının vücudunun çox hissəsi sudur. Su, poetik dillə desək, damcılar zənciridir həm də. Şair suyun tibbi, fəlsəfi, milli-mənəvi, təbii, coğrafi, poetik dəyərlərinin hamisini kiçik bir şeirin içində cəm etməyi bacarıb. "Sözün yeri dar, fikrin yeri geniş" prinsipinə o, bütün şeirlərində riayət etməkdədir.

"Od" ünsürü kitabdakı şox şeirlərdə ehtiva olunub ki, onlardan birini yuxarıda qeyd etdik artıq. Od və odparəstlik Azərbaycan türklərinin tarixi gələnəklərindən qaynaqlanır. VII yüzildə biz Azərbaycan türkləri islam dinini ən mütərəqqi və son dünyəvi din olaraq qəbul etsək də, milli-mənəvi dəyərlərimizdə oda tapınmaq, saygı, qayğı



hələ də qalmaqdadır. Bu da Ürəkdaşının şeirlərində özünü ara-sıra göstərməkdədir.

“Ürək daşı”nın təqdimat və imza törənində professor-doktor Rüstəm Kamal çıxış edərkən, onun müəllif haqqında dediklərini diqqətlə dinlədim və məndə belə bir təəssürat yarandı ki, Əkbər Qoşalı adlı simanı ən gözəl xarakterizə edən insanlardan biri Rüstəm Kamal oldu. Rüstəm Kamal onu da qeyd etdi ki, Əkbər Qoşalı ağıllı adamdır. Bəzən çox ağıllı olmaq şairin işinə yaramır. Onun dediklərindən belə nəticəyə gəldim ki, ağıllı və ziyanlı olduqca daha yaxşı yazmaq qabiliyyətini itirirsən. Məncə, Ürəkdaşının ağıllılığı onun turançı, poetik, fəlsəfi şeirlərinin dəyərini azaltmayıb, əksinə onlara daha dərin rənglər qatıb, daha böyük fəlsəfi yük əta edib, daha geniş anlam verib. Ürəkdaşının “Ürək daşı”nı başdan-sona oxudum və bu sonuca vardım ki, kitabdakı şeirlər bütöv şeirlərdir. Fikir açılır, poetiklik qazanır, dərk edilir və mövzü bağlanır. Büttövlük arzusunun coğrafi yönümlü anlamı da şairin şeirlərində poetik əks olunmaqdadır. Örnəyi, “Qaytarıb Təbrizi, Qarabağını, uçarsan öz göyün, öz qanadında!” misralarıyla bitən şeirdə olduğu kimi:

Adına Ürək dediyimiz,
günahlar içindədir,
çixarın, qardaşlar,
çixarın ürəyinizi,
yaralı yerindən taxın nizələrə...

Bu gün bütün Azərbaycan insanının yaralı yeri
Qarabağdır, itirilən torpaqlarımız, itkin düşmüş,
əsir və girov götürülmüş vətəndaşlarımız, torpaqlarımızın bütövlüyünə nail olmaq yanğımız. Fikrimi
Ürəkdaşının bir divanisi ilə bitirmək istəyirəm:


Get, get, ey əli qələmli, dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün
gözünü yaş eyləmə,
Tanrıya bağla qəlbini... qəlbini daş eyləmə,
Yenə odu, yalnız odu dərdə dərman eyləyən.

Ürəkdaşının kitabının adı “Ürək daşı” olsa da, o, ürəyində daş olmayan-lardandır. Ürəyində Turan sevdası, mərhəmət, Tanrı sevgisi, Vətən eşqi olan-lardandır. O, Azərbaycan ictimai-mədəni həyatında adını və ürəyini təsdiq edən, sevilən Əkbər Qoşalıdır.

MAHMUD ALLAHMANLI
FİLOLOGİYA EMLİKLERİ DOKTORU,
PROFESSOR

XVI ƏSR BAĞDAD ƏDƏBİ MÜHİTİ

S.Səlimbəylinin "XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti" kitabı haqqında



Azərbaycan ədəbiyyatının inkişafında XVI əsr xüsusi mərhələdir. Təkcə onu demək kifayətdir ki, bu əsr ədəbi-mədəni düşüncəyə Ş.İ.Xətai və M.Füzuli kimi görkəmli şəxsiyyətləri bəxş etmişdir.

Görkəmli ədəbiyyatşunas B.Çobanzadə XVI əsrri xarakterizə edərkən xüsusi olaraq vurğulayırdı ki, XVI əsrдeki Azərbaycan türk ədəbiyyatının bədii yüksəkliyi, vertikal Füzuli ilə ölçülürsə, dil və yaradıcılıq ünsürləri vasitəsilə və içərisinə də aldığı bədii və lisani komponentlərin genişliyi, horizontal meyarı Xətai ilə təmsil olunur (Çoban-zadə B. "Seçilmiş əsərləri". Beş cilddə, I c. Ümu-

miyyətlə, bu əsrin zəngin ədəbi prosesi üç istiqamətdə müəyyənləşir ki, onun birinci xətti klassik üslub anlamında M.Füzuli ilə faktlaşır. İkinci xətt həm klassik üslubu, həm də xalq şeir üslubunu bütün mahiyyəti ilə özündə ehtiva edən (daha çox xalq şeir üslubuna meyilli olan) Şah İsmayıllı Xətaiylə özünün parlaq dinamikasını yaşayır. Üçüncü istiqamət xalq şeiri ənənəsinə köklənmədir ki, Dirili Qurbani və Miskin Abdalla təmsil olunur. Onu da deyək ki, bunlar öz arxasında ciddi və kifayət qədər özünəməxsusluqları müəyyənləşdirə biləcək mühitlərlə faktlaşır. Ş.İ.Xətai bütün ruhu və ruhani dünyası ilə Miskin Abdal, Dirili Qurbani xəttində öz möhtəşəmliyini tapır.

Həbibi, Kişvəri, Süruri, Şahi, Fəzli, Bədr Şirvani, M.C.Həqiqi, Xəlili, Hamidi, Əşrəf Marağayı, Məhəmməd bəy Şəmsi, Şahqulu bəy, Pəri Peykər, Susəni və s. kimi görkəmli simaların ədəbiyyata verdiyi yaradıcılıq töhfələri XV-XVI əsrlər bədii-estetik düşüncənin intelleksiyasını aydınlaşdırmaq üçün ciddi zəmin yaradır. Bu əsr digər istiqamətdə Dirili Qurbani və Miskin Abdal kimi şəxsiyyətlərin ədəbi arenaya gəlməsi, M.Kaşgaridən, Y.Balasa-qunludan, Ə.Yasəvidən, Ə.Yügnəklidən, C.Rumidən Y.İmrədən, N.Tusidən başlayan milli oyanışın yeni mərhəlesi kimi də böyük marağa səbəb olmuşdur. Aparılan təhlillər sayısındə ədəbi-tarixi prosesin ümumi dinamikasını, bədii-estetik gücünü aydınlaşdırmaq istiqamətində ciddi uğurlar əldə edilib və ayrı-ayrı şəxsiyyətlərdən tutmuş, dövrün ümumi mədəni axarı timsalında olanlar mükəmməl təsəvvür formalasdırı.

Ədəbiyyatşunas S.Səlimbəylinin "XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti" (Bakı, Avropa, 2018) monoqrafiyası da bütünlükdə XVI əsr səviyyəsində olan prosesin mahiyyətinin aydınlaşmasına hesablanmışdır.

Azərbaycanın ədəbi-mədəni, bədii-estetik düşüncəsində mühitlərin mühüm rolu var. Ümumiyyətlə, Şərq xalqlarının keçib gəldiyi yolda bunun kifayət qədər özünü göstərəcək örnəkləri nəzərə çarpir. Məsələn, Məkkə, Mədinə, Xorasan, Kufə, Səmərqənd, Təbriz, Şirvan, Gəncə, Qarabağ və s.



kimi mühitlərin ictimai-siyasi, tarixi-mədəni prosesə verdiyi töhfələr bir sonsuzluqla müşahidə olunur. Bağdad ədəbi mühiti də bu zənginlikdə öz qaynarlığı, xarakteri, üslub spesifikasi ilə günümüzə qədər ədəbi-nəzəri fikrin diqqətini cəlb etməkdədir. M.Füzuli Bağdad ədəbi mühitinin zirvəsi olaraq bütünlükdə Şərq, Azərbaycan, türk xalqları və dünya ədəbiyyatı üçün əlçatmazlıq nümunəsidir. Bu mühitin ayrı-ayrı nümayəndələri, eləcə də M.Füzuli ilə bağlı Azərbaycan ədəbiyyat-şunaslığında lazımı qədər gərəkli işlər görülmüşdür. Ş.Səlimbəyli isə məsələyə geniş şəkildə ya-naşmış, mövcud zənginlikdə Bağdad ədəbi mühitinin dinamik mənzərəsi müstəvisində azərbay-

canlı şairlərin müstəsna fəaliyyətini təhlilə cəlb etmişdir.

Tarixin ayrı-ayrı dönəmlərində baş verən ictimai-siyasi gərginliklər, müharibələr nəticəsində böyük köclərin, kəndlərin, şəhərlərin əhalisinin yurd-yuvalarını tərk etməsinin müxtəlif nümunələri mövcuddur. Bundan əlavə, elm, mədəniyyət arxasınca Şərqi müxtəlif mədəniyyət mərkəzlərinə (Xorasana, Məkkəyə, Mədinəyə, Mərvə, Siraza, Kufəyə və s.) üz tutma faktları da vardır. Digər bir qismi isə məcburiyyət nəticəsində mühacir həyatı yaşamalı olmuşdur. Baş verənlər timsalında məsələnin mahiyyətində müxtəlif səbəblər dayanır. Xalq yaddaşında, əfsanə, rəvayət, nəgmə, dastan

örnəklərində bunun nəzərə çarpan izləri vardır. Bağdada, Kərkükə olan köclərlə bağlı yaranmış bayatılarımızın birində deyilir:

Əzizinəm, hər aylar,
Hər ulduzlar, hər aylar.
Kərkükəki qardaşım
Gəncə deyin harayalar.

XVI əsrin görkəmli sənətkarlarından olan Dirili Qurbani "qolu bağlı keçdim Xüdafərindən" deməkla baş verənlər özünün münasibətini sərgiləyirdi. Xəstə Qasim "obalarmız səf-səf olub yüklənir, başı ala qarlı dağlar, qal indi" söyləyirdi. M.V. Vidiadi "qərib oldüm, bikəs oldüm, yad oldüm", Mustafa ağa Arif "bizim Qazax Qaramanlar ağラram" misraları ilə xalqımızın üzləşdiyi bələlərin informasiyasını tarixin yaddaşına ötürürdü. M. Şəhəvət, İsmayııl ibn Yəssar, M. Təbrizi, İ. Zəncani, Xəttat Nizami Təbrizi, X. Urməvi, Ə.H. Təbrizi, Z. Həmədani, X. Təbrizi, Ö. Gənci və s. kimi onlarla, yüzlərlə sənətkar vətəndən uzaqda qürbət həyatı yaşamış və öz şeirlərində müxtəlif səviyyələrdə vətən, yurd həsrətini ayrı-ayrı nümunələrdə misra, beyt, bənd səviyyəsində ifadə etmişlər.

XVI əsr Bağdad ədəbi mühitinin zənginliyinə öz töhfələrini verən azərbaycanlı şairlər də bu sırandadır. Səfəvi-Osmanlı mühabibələri və onun törətdiyi fəsadlar Bağdadda güclü bir ədəbi mühitin yaranması üçün əsas olmuşdur. Ruhi Bağdadi də onun ən istedadlı nümayəndələrindən biri olaraq Azərbaycan ədəbiyyatının tarixinə, Bağdad ədəbi mühitinin zənginliyinə öz adını yazmışdır.

Ədəbiyyatşunas Ş.Səlimbəylinin XVI əsr Bağdadda yaşayış-yaratmış şairlərin yaradıcılığının öyrənilməsinə marağının mahiyyətində siyasi və mədəni prosesin alt qatlarına diqqətin yönəndirilməsi və Azərbaycan poeziyasının zənginlik məqamlarının aydınlandırılması dayanır. Uzun illərin, həm də məqsədyönlü araşdırmaların nəticəsi kimi ortaya çıxan bu əsər Bağdad ədəbi mühiti, onun zəngin yaradıcılıq fakturası haqqında dolğun təsəvvür formalasdır. Əlbəttə, bu mühitdə yaşayan azərbaycanlı sənətkarlar kimi, Ruhi Bağdadının də yaradıcılığı tam şəkildə günümüzə gəlib çatmamışdır. Ə.Bağdadının "Gülşəni şüəra", H. Çələbinin "Təzkirətüş şüəra", M. Riyazinin "Riyaziş şüəra" və başqalarının təzkirələrində, cünglərdə günümüzə gəlib çatan nümunələr ədəbi prosesin dinamikasını, ayrı-ayrı dövrlərdə yaşayıb-yaratmış sənətkarların rühani dünyasını aydınlaş-

dırmaq üçün zəngin material verir. Ş.Səlimbəyli bütün olanları, Azərbaycan və türk ədəbi nəzəriflikrinin söylədiklərini, mənbələrin günümüzə daşıyıb gətirdiklərini sistemli şəkildə təhlilə cəlb etmişdir. Aparılan tipoloji təhlillər, özünə qədər fikir yürütmüş alımların qənaətləri monoqrafiyada sistemli şəkildə araşdırma faktına çevrilmişdir. Burada maraqlı olan həm də ayrı-ayrı nümunələrdə misra, bənd, ifadə fərqliliklərinin üzərində aparılan müşahidələr və daha mükəmməl olanın müəyyənləşməsidir.

M.Füzuli "evin üç rüknünü Xaqani, Xosrov, Cami tikmişdi, mən isə eylədim Bağdadda təkmilərkəni" deyirdi. Ümumiyyətlə, M.Füzuli ilə XVI əsr Azərbaycan poeziyası, eləcə də Şərqi xəqləri ədəbiyyatı özünün yeni mərhələsini yaşayır və məktəb funksiyasını yerinə yetirir. Təkcə onu demək kifayətdir ki, Vaqifə qədərki mərhələnin ən qüdrətli siması M.Füzulidir. Onun bu qüdrətinin bütün tərəfləri ilə açımında Bağdad ədəbi-mədəni mühiti müstəsna funksiya ilə nəzərə çarpır.

Əhdi Bağdadi, Şəmsi Bağdadi, Rindi Bağdadi, Hüseyni Bağdadi, Zöhdi Bağdadi, Muradi Bağdadi, Fəzli Bağdadi, Elmi Bağdadi, Kəlayi Bağdadi, Zayyəyi Bağdadi, Zehni Bağdadi, Zəmiri, Həsiri və s. haqqında verilən məlumatlar və ədəbiyyatşunas alimin apardığı araşdırma işlərin aktuallığını aydınlaşdırır. Əlbəttə, bunlar Bağdad ədəbi mühitində yaşayan azərbaycanlı şairlərin bir hissəsidir. Ancaq mənbələrin günümüzə daşıyıb gətirdiyi bu sənətkarlar haqqında verdiyi bilgilər o mühiti daha geniş kontekstdə, həm də tipoloji müstəvidə təhlilə gətirməyin vacibliyini ortaya qoyur. Onların Azərbaycan, ərəb, fars dillərində yazdığı şeirlər klassik ənənənin özünəməxsusluqlarını, inkişaf tendensiyasını aydınlaşdırmaq üçün əsaslı material verir.

Ruhi Bağdadının həyat və yaradıcılığının öyrənilməsi baxımından XVI əsr azərbaycanlı şairlərin Bağdad ədəbi mühitinə diqqət yetirilməsi bu tipli təhlillərin gərəkliliyini və mühitin bütünlükdə mahiyyətinin açılmasına bir zərurət olaraq ortaya qoyur. Ş.Səlimbəylinin apardığı təhlillərin ən mühüm cəhətlərindən birisi ayrı-ayrı təzkirələrdən bu sənətkarların uzun illər boyu aranıb-axtarılması və ortaya çıxarılması ilə bağlı gördüyü işlədir. Onu da əlavə edək ki, monoqrafiyada göstərildiyi kimi, XVI əsr Bağdad ədəbi mühitini öyrənmək üçün ən möhtəşəm mənbələrdən biri Əhdi Bağdadının "Gülşəni-şüəra" əsəridir. Onun təzkirəsində üç yüz səksən bir şair haqqında

məlumat verilmişdir ki, bunlardan üç yüz yetmiş beşi türkdilli sənətkarlar olmuşdur.

Bağdad ədəbi mühiti təkcə poeziya baxımından deyil, elmin, mədəniyyətin, demək olar, bütün sahələrində çicəklənmə dövrünü yaşayır. Monoqrafiyada bir məqam xüsusi olaraq vurğulanır: "Bağdaddaki Azərbaycan ədəbi mühiti XVI əsrдən başlayaraq yazılın təzkirələrdə çox qiymətli materiallar olsa da, Əhdinin "Gülşəni-şüəra" təzkirəsi daha dəyərli mənbədir. Əsər XVI əsr Bağdad ədəbi mühitini tədqiq etmək baxımından çox böyük əhəmiyyətə malikdir. "Gülşəni-şüəra" Bağdad və onun ətrafında yetişən şairlər haqqında verdiyi qiymətli məlumatlar ilə diqqəti cəlb edir" (s.29). Mənbələrin verdiyi məlumata görə, bu təzkirənin özünün belə on beşə qədər yazılı nüsxəsi vardır.

XVI əsr Bağdad ədəbi mühitinin təsiri ilə Osmanlı Türkiyəsində də zəngin bir ədəbi-mədəni mühit formalaşmışdır. Bu zənginliyin qaynarlığında və üslub rəngarəngliyinin yeni keyfiyyətlərlə səciyyələnməsində siyasi mühitin də müstəsna xidmətləri olmuşdur. Ağqoyunlu, Osmanlı, Səfəvi hakimiyyətinin ədəbiyyata, elmə, mədəniyyətə olan həssas münasibəti mühitin ümumi axarına bu və ya digər dərəcədə təsirsiz ötüşməmişdir. Şah İsmayııl Xətainin (Səfəvilərdən), İkinci Bəyazidin, Yavuz Sultan Səlimin, Qanuni Sultan Süleymanın, Sultan İkinci Səlimin, Sultan Üçüncü Muradın (Osmanlılardan), Babur şahın (Türk-Hind dövlətinin qurucusu) sənətə, ədəbiyyata olan meyilliliyi (himayədarlığı) məsələnin bir tərəfi idisə, onun digər tərəfində bu hökmardarların bir-başa bədii yaradıcılıqla məşğul olması da mü hüüm funksiya ilə müəyyənləşir. Monoqrafiyada bütün bunlara münasibət kontekstində Bağdad ədəbi mühitinin qaynarlığının mahiyyəti açılır.

Bağdad ədəbi mühitinin öyrənilməsi və tədqiqi sahəsində Azərbaycan, Türkiyə alımlarının gərəkli işləri vardır. Onlar XVI əsr Bağdad ədəbi mühiti haqqında təzkirələrin verdiyi bilgiləri, eləcə də ayrı-ayrı sənətkarların bize gəlib çatan şeirlərinin (divanlarının və s.), müxtəlif tipli əsərlərinin geniş ədəbi ictimaiyyətə çatdırılması sahəsində ciddi addimlar atmışlar və bu gün də atmaqdırlar. Bu işlər XIX əsrin ikinci yarısından həmişə artan istiqamətdə getmişdir. Buna misal olaraq, Ziya Paşanın "Xərabat"ı, Şəmsəddin Saminin "Qamusül-Əlam"ı, Məhəmməd Sürəyyanın "Sicili-Osmaniyyə"si, Faiq Rəşadın "Tarixi-ədəbiyyati-Osmaniyyə"si, Bursalı Məhməd Tahirin "Osmanlı müəllifləri", Əhməd Kabaklının "Türk ədəbiyyatı",

Banarlı Nihad Saminin "Rəsmli türk ədəbiyyatı tarixi", Abdülbaki Gölpinarının "Ruhi Bağdadi" və s. əsərlərini göstərmək olar. Azərbaycan ədəbi-nəzəri fikrində S.Əlizadənin "XVI əsr Azərbaycan ədəbi dili", A.Musabəylinin "Ruhi Bağdadi: mühiti, həyatı, poetikası və divani" və s. tədqiqatlarını da bura daxil etdikdə məsələnin mahiyyəti daha da böyüyür. Ş.Səlimbəyli bütün bunları bir araya gətirməklə və onların hər birinə özünü tədqiqatçı münasibətini bildirməklə (həm də xeyirxahlıq və şükranlıqla) məsələnin mahiyyətini, tarixi-mədəni, bədii-estetik aspektlərini aydınlaşdırmaq yolu tutur. Burada digər bir məqam Azərbaycan və Türkiyə kitabxanalarında olan əlyazma nüsxələrinə olan münasibətdir. Sistemli və həm də kifayət qədər həssas münasibət, aparılan müqayisələr dövrün ümumi ab-havası, məzmunu haqqında dolğun təsəvvür formalaşdırır.

Avropa müəlliflərindən Osmanlı şeir tarixi ilə bağlı deyilənlər də burada mahiyyət müstəvi-sində təhlilə gətirilir. İ.Hikmət bu dövr tarixi-mədəni prosesə diqqət yetirərkən vurğulayır: "Azərbaycanın söz ustadlarının, başqa sənətkarlar kimi, bir sıra ölkələrlə yanaşı, ən çox Türkiyəyə, Bağdada və Herat şəhərlərinə getmələri halları da müşahidə olunurdu. Dili, dini, tarixi, mədəniyyətləri yaxın xalqların, sözsüz ki, ədəbiyyatları da bir-birinə yaxın olur və bu bir əsas sayla bilər. İstanbuldan Təbrizə, Xorasana, hətta Səmərqəndə gedənlər olduğu kimi, oralardan iqtisadi və çox zaman da siyasi və ictimai səbəblərlə İstanbulla gələnlər var idi" (İ.Hikmət. "Azərbaycan ədəbiyyatı tarixi". I c., s.241). Bütün bunlar hamısı ədəbi prosesin gedisi və Azərbaycan Şərqi ədəbi mühitləri kontekstində gedən proseslərin məzmun-mahiyyət bağıntılarını sərgiləyir.

Ədəbiyyatşunas Ş.Səlimbəyli "XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti" monoqrafiyasında məsələnin genetik sistemində Azərbaycan ədəbiyyatında gedən proseslər (əlbəttə, buraya tatixi, ictimai-siyasi proseslər də daxildir), Bağdad ədəbi mühiti, Bağdadda yaşayan azərbaycanlı şairlər və Ruhi Bağdadi timsalında diqqət yetirir. Onu da əlavə edək ki, bu mühitdə (Bağdad ədəbi mühiti nəzərdə tutulur) yaşayıb-yaradan sənətkarlar Azərbaycan, ərəb və fars dillərində öz hiss və düşüncələrini təqdimə üstünlük verirdilər. Azərbaycan dilində yazüb-yaratmaq ənənəsi XVI əsrдə Bağdad ədəbi mühitində aparıcı xətlərdən birini tutur və daim çoxalan istiqamətdə bədii nümunələrin yaranması ilə şərtlənirdi.

Ruhi Bağdadinin hayatı, mühiti və yaradıcılığı kontekstində aparılan təhlillər ümumilikdə ədəbi prosesin axarını müəyyənləşdirmək, mühitin ümumi sənət düşüncələri ilə bağlı fikir və qənaətləri aydınlaşdırmaq baxımından xüsusilə əhəmiyyətlidir. Ruhi Bağdadinin müasiri olan Əhdil Bağdadi təzkirəsində vurgulayırlar: "Zira ki, validi-ikramu vilayəti Bağdadın bəylərbəyi olan Ayaz Paşanın bəndələrindən olub". Hansı Ayaz Paşa ki, adı M.Füzulinin əsərlərində xüsusi həssaslıqla özünə yer alır. 1544-cü ildə hərbçi ailəsində doğulan bu görkəmli sənətkar mükəmməl təhsil almış və yüksək yaradıcı qabiliyyəti ilə ədəbi-mədəni mühitin marağına səbəb olmuşdur. Görkəmli ədəbiyyatşunas N.Banarlı yazır: "Ruhi bir dastan şairi deyil, daha çox bir ictimai tənqid və təfəkkür şairidir". Monoqrafiyada diqqəti cəlb edən cəhətlərdən birisi Ş.Səlimbəylinin XVI əsr Azərbaycan şeirinin inkişafında xüsusi rolu olan R.Bağdadi ilə bağlı mövcud fikir və təhlilləri bir araya gətirməsidir. Bunlardan birisi də Ruhi təxəllüsü ilə yazib-yaradan sənətkarlar haqqında verilən bilgilərdir. Fazıl Ruhi Ali Çələbi oğlu, Mustafa Ruhi Hasan ağa oğlu, Ömər Ruhi İstanbullu, Ruhullah Ruhi Sədrəddinzadə, Mustafa Ruhi Kilisli, Ruhi Konyalı, Mahmud Ruhi Gelibolulu, Mustafa Ruhi Filibeli, Ruhi Bağdadi imzaları ilə yazib-yaratmış sənətkarlar haqqında verilən informasiyalar da bu istiqamətdə tipoloji təhlillərə şərait yaradır.

Ruhi Bağdadinin əsl adı Osman olmuş və Bağdadda doğulub böyüdüyü üçün Bağdadi təxəllüsünü götürmüştür. Atası Sultan Qanuni orduları ilə Bağdada gəlmışdır. Şairin özü də hərbi yürüşlərdə iştirak etmişdir. Ona görə də onun şeirlərində qəhrəmanlıq ruhu bir istiqamət olaraq özünə yer alır. Məsələn, R.Bağdadi şeirlərinin birində vurgulayırlar:

Ol Süleymani-zamanın sayəsində Ruhiyü,
Hoş geçər daim safavü şövq ilə dövranımız.

Bütün mənbələr R.Bağdadini dövrünün ən istedadlı şairlərindən biri kimi təqdim edir. Məhmət Sürəyya şairin vəfatı ilə bağlı "etdi Ruhi Ədəm iq-

limi ah" deməklə onun şair istedadını diqqət öünüə çatdırır.

XVI əsr Bağdad ədəbi mühitinin görkəmli simalarından olan Ruhinin yaradıcılığı mövzu, janr mündəricəsi baxımından zənginliyilə nəzərə çarpir. Bu nümunələrdə dövrün ictimai-siyasi proseslərini əks etdirən lazımi qədər faktlar vardır. Ayrı-ayrı mənsəb sahiblərinə həsr olunan qəsidələr, zamanında baş verənlərə fəal yaradıcı münasibəti bütün yaradıcılığı boyu bir xətt olaraq özünü göstərir. Mənbələrdə əsgəri xidmətdən sonra Ruhi Bağdadının çətinliklə keçən bir həyat yaşadığı da qeyd olunur və hətta vurgulanır ki, Şirvan bölgəsinin Çalı qəzası ona dolanışq üçün bağışlanmışdır. Mənbələr bu qəzanın şairə verilmə səbəbinin Azərbaycanla bağlılığından irəli gəldiyini fakt olaraq göstərir. Ruhi Bağdadının 1606-cı ildə Şamda vəfat etdiyini bütün mənbələr birmənalı olaraq vurgulayırlar.

Şairin "Divan"ının 23 nüsxəsi günümüzə gəlib çatmışdır. Onun divanının İstanbul, Konya, Kayseri, Berlin, Vatikan və s. əlyazmaları mövcuddur. Ş.Səlimbəyli apardığı tipoloji təhlillər nəticəsində vurgulayırlar ki, mövcud əlyazma, çap nüsxələri və son tənqidli mətn üzrə araşdırma apardıqdan sonra belə bir qənaətə gəlmək olar ki, Ruhi Bağdadının divani, əsasən, 40 qəsidə, müxtəlif şəxslər üçün yazdığı 6 mərsiyə, 1 məşhur tərkibbənd, 1 tərcibənd, 3 müəşşər, 2 müsəmmən, 7 müsəddəs, 1 müxəmməs, 94 tarix, 2 mürəbbə, 3 dəyişən beytli mənzumə, 1 müəmma, 1115 qəzəl, 28 rübai və 26 qitədən ibarətdir (s.74). Monoqrafiyada şairin divanının strukturu, Rusiya, Vatikan, Almaniya və digər nüsxələrinin ümumi sisteminin diqqətlə öyrənilməsi baxımından aparılan təhlillər onun böyük zəhməti və uzun illərin əməyinin nəticəsi olduğunu düşünməyə əsas verir. Ruhi Bağdadı yaradıcılığı bütün olanlar kontekstində Ş.Səlimbəyli tərəfindən sistemli şəkildə təhlil olunur. Ayrı-ayrı şeirlərin strukturu, mövzu dairəsi, dövrün ictimai-siyasi proseslərinə münasibət, mühitin ümumi ahəngi və s. bütöv təfsilat ilə ortaya qoyulur. Bütün bunlar XVI əsr Bağdad ədəbi mühiti və orada yaşayan azərbaycanlı şairlər haqqında daha sistemli təhlillərin aparılma gərəkliliyini düşünməyə əsas verir.



NƏRMIN FƏRZƏLİ

BAŞQALARI

Yolun sonunda qarışacağın torpaqların üzərində ruhsuz-ruhsuz gəzməkdən bezmədinmi? Bezmədinmi dərd-sərdən, döş qəfəsindən yüksələn qırıq səslərindən, kar olmuş qulaqlarınla başqalarının dəndlərinə qulaq verməkdən, özün yara-bərə, qan-tər içindəykən başqalarının cızıqlarına yara bandı olmaqdan?

Dərzi öz söküyünü tikə bilməzmiş! Təzada bax, bu insanlar özü dərin yaralarından axan qəmlə yavaş-yavaş ölümə yaxınlaşarkən, başqalarının yaralarını tikə bilir də, dərzi öz söküyünümü tikə bilmir? Üstəlik, insanlar bunu ürəklərinə sancılmış iynə, ruhlarını aslığı saplarla edərkən.

Başqalarının söküyünü tikməyə öyrəşdirdiyi barmaqları öz söküyünə doğru uzanarkən çatılırsa qaşları dərzinin, demək ki, bir zamanlar başqalarının söküyünü öz söküyündən daha çox dərd edib ürəyinə. Halbuki dərzi öz söküyünü hər kəs-dən daha yaxşı tikməliydi...

Görəsən? öz alın tərimizlə inşa etdiyimiz evimə özümüzdən əvvəl başqalarına "buyur" dediyimizdəndirmi bu çarəsizliyimiz? Barmağı qanası, özümüzü öldürdüyümüz, amma gözünün qabağında şam kimi əriyərkən bir dəfə belə olsun dönüb baxmayan insanlarımı süzdük mərhəmət şərabımızı?

Öz qədəhinin boş qaldığını niyə görmədin?
Başqalarının qədəhini doldurarkən öz qədəhini
niyə boş qoydu?

Başqalarına dərman olduq, başqalarının avazında səsləndirdik öz qulaqlarımızdan belə gizlətdiyimiz nəgmələrimizi.

Başqalarının səyahətinə pəncərə kənarı olduq,
başqalarının çayına şəkər,
başqalarının səmasına göy qurşağı,
başqalarının başına tac,
başqalarının soyuğuna yorğan,
başqalarının yağışına çətir olduq.
başqaları, başqaları, başqaları...
Bəs
biz bu hekayənin harasındayıq?

TƏKSƏN

Günəşin göz qamaşdırıldığı günlərdə, qaranlığın dibinə çökdüyümdə anlamışdım insanların ürəklərinin kömürə bulandığını. Soyuq gecələrdə açılan üstümü özüm örtdüyümdə, gözümüzdən yaşlar süzülərkən o yaşları özüm sildiyimdə, bir problemim olanda arxamda sadəcə öz kölgəmin olduğunu fərq etdiyimdə, ürəyimə pərcimlənən sanclar nəfəsimi kəsərkən, özüm özüm sakitləşdiriyimdə anladım. Ən çox da özüm güzgüün qarşısına keçib öz saçlarımı sığallayaraq, "keçəcək" deyəndə...

Fəryadımı səssizliyə dəfn edib özüm özümə "ağlama" dediyim gün anladım. İnsanlar yaraları çox sevər, hətta lüzumundan daha çox. Gərək ki, hər kəsin ürəyində bir insan yarası var. Hər kəs yara açar, amma iş sarımağa gələndə meydanın boşluğu əks etdirər səsini divarlara. Mən o gün anladım: insanlar dodaqlarındaki gülüşlər itəndə gələrlər yanına, gülüşlərini geri qazandıqları an isə yenə çəkilib gedərlər. Dodaqlarındaki o gülüm-səmənin sənin gülümsəmən olduğunu, səndən sənin təbəssümünü necə aldıqlarını bilmədən...



Boş ver...
Bilsələr, nə dəyişəcək ki?
Məsələn, mən...

Əvvəl olsayıdı, hayqırardım – səsimi insanlar eşitsinlər, bilsinlər, istəyərdim, ya da nələrisə başa salmağa çalışardım, səndə məndən bir parça var, dayan, deyərdim, dayan!

İndi isə dolaşmış lenti andıran monoton həyata kinayəli gülüşlə – həkimin növbəti xəstəsinə səsləndiyi kimi reaksiya verirəm: "Növbəti!.."

Əslində, çox fərqli məqamlar deyil, nə də olsa, yaralar fərqli yerdə olsa da, hamisinin bir yarası var və onlar bizi həkim zənn edirlər. Yox, fiziki yaraları demirəm, onlar bizi hislərin həkimi zənn edirlər. Ürəyini çıxar yerindən, mənə ver, "əsas odu, mən yaşayım" deyərmiş kimi, soyuqqanlılıqla baxırlar gözlərimizə. Mən həmin an anladım insanların necə laqeyd olduğunu, həmin an anladım insanlara nə edirsənsə-ət, əsla yaranamayacağını. Həyatını ovuclarına qoysan, "niyə yükünü mənə yükleyirssən" deyə, gileylənəcəklər. Özün ciyərlərin yerində çıxacaqmişcasına acı çəkərkən, dara düşənlərin yanında ilk olsan da, bunun da mənasını heç vaxt başa düşməyəcəklərini anladım.

İçimizdəki yanğından qırırlarkən bir çağırışlarına qaça-qaça getsək də, "niyə gecikdin" deyə, qüsür tapacaqlarını, adımızı çəksələr, iki əlimiz qanda olsa, gedəcəyimiz insanların "üstümü qana bulama" deyəcək qədər qəddar olduqlarını mən həmin an anladım...

Sən də anla:

Bu həyatda insan doğularkən də, ölərkən də təkdir. Hər kəs üçün heç nəyindən keçməyəcək qədər paxıl, amma öz mənfəti üçün sizə görə özündən belə keçəcək qədər ürəkbulandırıcıdır. Bəlkə də, tək qalmaq daha yaxşıdır. Tək qalmaq üçün özünü yormayacağına əmin ol, çünkü heç kim heç kimlə əbədi qalmır. Ona görə də anla. Anla ki, sənin saxta adamlara ehtiyacın yoxdur. Qüsursuz iş görsən, "qüsürün yoxdur" deyə, qüsür tapacaqlar. "Mən yanındayam" deyən bir qələbəliyin ortasında səni yalnızca öz kölgənin təqib edəcəyini, "mən arxandayam" deyən qələbəliyin içində arxanca gələn tək şeyin qışqıranda sözlərini təkrarlayan öz əks-sədan olacağını gec də olsa, anladım...

Sən də anla:

Yanındayam, deyəcəklər.

Amma anla.

Təksən!

Tək, sən...

GÜNƏŞƏ, DƏNİZƏ, ŞEİRƏ OXŞAYAN...

*Bu gün damarlarından şeir axan, Günəşə,
Dənizə, Şeirə oxşayan Şeir Qadının doğum
günüdür.*

Hərdən yaşıl gözlərinin təbəssümü üzünə yayılır. Belə anlarda damarlarından şeir axır. Ya dilində çıçəkləyir, ya da barmaqlarının ucunda tumurcuqlayıb vərəqə süzülür...

Dünyada heç nə onu söz qədər xoşbəxt eləmir, söz qədər duyğulandırmır, söz qədər ovutmur. Sözün içində yaşamaq, sözün havasını udmaq, sözə könül vermək – onun dünyası başdan-başa rəngli, ətirli, işıqlı sözlərdi. Bu sözlərlə yaştılarının rəsmini çəkir, dərдин başını sığallayır, kədərin könlünü alır, sınıq budağa, adamsız küçəyə, köcündən ayrı düşən durnaya şeir deyir. Damarlarından şeir axır...

Dünyanın düz adamıymam,
Tanrıının öz adamıymam.
Bilirsən, söz adamıymam,
Sən məni sözlə aldatma.

“Bilirsən, söz adamıymam”

Sözün urvatdan düşdüyü bir vaxtda sözə can atan gənclərə qahmar çıxır, qanadı altına alır, söz haqqı olanların haqqını qoruyur, öz ömrünü yox, söz ömrünü yaşıyır.

Nə barışdım bu dünyayla,
Nə də bir yol küsdüm, anam.
Verdiyin ömrü varsa
Misra-misra düzdüm, anam.

“Böyümədim, uşaq qaldım”

İllər keçsə də, içindəki uşaq saflığını, şiltaqlığını ört-basdır edə bilmir. Sözlə bağ salır, ev tikir, arzusunu, istəyini, keçmişini, gələcəyini sözə piçildiyir.

Bilənlər bilir, yağı daşsa da, işini yarımcıq qoyub söz məclisinə qaçırl. Söz məclisində heç kim onun kimi ürəklə, ərklə, səmimiyyətlə danışmir. Saatlarla şeir deyir – özündən yox, özgələrdən.



Deyir ki, unudulan bir şairin bir misrası kölgədə qalmasın, deyir ki, sözlər inciməsin.

Saatı çox sevsə də, qolundakı saatla ruhundakı saat üst-üstə düşmür. Ruhunun saatı günün 24 saatı şeir vaxtını göstərir.

Yandırın kağızı, yanacaq edin,
Sındırın qələmi, oyuncaq edin.
Üçbəndli şeirimini üçbucaq edin,
Siz məni qoymayın şair olmağa...

Hər yerə tələsir: dostlarla görüşə, səfərlərə, şeir deməyə, bircə yaşamağa tələsmir...

Ədəbiyyatımızda “Təndir” qalayan, “19 fevralın şeiri”ni yazan, “Payızın yanında gözlərsən məni” vədini verən, “Daşyonanla söhbət” edən, “Şairin yaşı olmur” deyən Fərqliqə Mehdiyevanın 55 yaşı tamam olur. Damarlarından şeir axan, Günəşə, Dənizə, Şeirə oxşayan Şeir Qadının...

Təranə VAHİD

ŞEİR VAXTİ



RƏFAİL TAĞİZADƏ

DARIXIRAM

Qayıt gəl, ömrüm-günüm,
səninçün darixıram.
Qayıt gəl ocağına,
başını qoyub siğın
üşüyən qucağıma.

İntizarın üzəcək
narahat ürəyimi,
duydunmu, eşitdinmi
sənsizlik diləyimi?

Bu dərdi aramızda
səndən başqa kim bölər?
Mənim ürək qapımı
əzizləyib kim döyər?

Qayıt gəl, ömrüm-günüm,
qayıt gəl ocağına.
başını qoyub siğın
üşüyən qucağıma.

SƏNİ GƏTİRƏN YOL

Səni gətirən yol yaman uzandı...
Döngəmi çoxaldı, yolmu daraldı?
Səni gözləməyə səbirim çatar,
yollara baxmaqdan gözüm saraldı.

Yol çekən gözlərim ölçür yolları,
Sənin addım səsin gəlir gümando.
Yolunu gözləmək yaman çətinmiş
səsini içinə çekən zamanda.

Mənə gələn yollar tanışa səni,
yüyürüb qolları üstünə alar.
Bir sıpər bağlayıb yol kənarına,
baxan baxışları gözlərdən salar.

Yollar etibarlı adam kimidi,
qorxusuz, ürküsüz çatdırır səni.
O yolun sonunda dayanan kəsin
qoşa qollarına atdırır səni.

ZƏNG ETMƏK İSTƏYİRƏM

zəng etmək istəyirəm sənə
gecə saat ikidi.
kim götürürəcək ev telefonunu?
bilmirəm.
sən götürsən,
soruşacaqlar kimliyimi.
deyə biləcəksənmi?
mən
başqa səs eşitsəm,
yavaşça asacam dəstəyi.
duyub çevriləcəksən
narahat yatağında,
telefon da
məəttəl qalıb büzəcək dodağını

axı mən niyə hər şeyi
telefona deməliyəm?..

BU QIZ ÜRƏYİMDƏN BAXIRMIŞ MƏNƏ

bu qız haralardan baxırmış mənə:
buluddan, payızdan, yazdan baxırmış,
qonşudan baxırmış... bir tin o yandan,
açıq pəncərədən, pərdə dalından,
günəşdən baxırmış, göydən baxırmış,
gecələr yatmayıb Aydan baxırmış...

haradan baxırsa, baxışı eyni,
sözü, hər söhbəti, naxışı eyni,
mənə hər yönəlik çağrışı eyni...
bu qız ürəyindən baxırmış mənə,
bu qız ürəyimdən baxırmış mənə...

SÜKUTUN SESİ

səni göymü apardı
sevmədiyin bu yerdən?
daha işığın gəlmir
qaranlıq gecələrdən.
gecələr tam qaranlıq,
gündüz sükut içində,
uçub gedib səsin də
durnaların köcündə.

boğur yeri qaranlıq,
boğur sükutun səsi,
boşluğa düşən kəsin
kəsilibdi nəfəsi...

XƏYAL QANADLARI

Tənhalığın, bu təkliyin içində,
ay doğmayan, bu bitməyən gecədə
bir dəli yuxudan atlanıb, düşüb
ışığı nə vaxtdır sönən evləri,
özü öz içinə çökən evləri,
dərdin ortalığa tökən evləri
gəlib nəfəsimlə isidəcəyəm,
keçmişə içində dirildəcəyəm...

Bu ucuq evlərin divarlarından
sınıq baxışları yığıb bir yerə,
üfürüb tozunu, külünü töküb,
üzündən, gözündən, əlindən öpüb,
uşaqlıq illərin sığallayacam,
dağınıq saçları tumarlayacam,
səpilən, dağılan xatirələri
əlimlə-gözümlə qamarlayacam.
Olani-ötəni əzizləyərək,
itəni-batəni çözələyərək,
atıb kədərimi gedən yollara,
ot basmış, kol basmış itən yollara,
düşüb xeyalların qanadlarından,
qurtulub bu özgə soraqlarından,
mən səni özünə qaytaracağam,
mən səni özümə qaytaracağam...

QOŞA KÖLGƏ

dünya dolu şəkildi:
albomu var, divarı var,
sərgi salonları var,..
amma içində
bircə dənə birgə şəklimiz yox...

kadramı yerləşmədik,
ya bizi görəndə fotoaparatom dondu,
yanaşımı dura bilmədik,
küləkmi keçdi aramızdan,
dumanmı keçdi sıramızdan,
ya xəyalıq hansımızsa...
gəl tək-tək şəkillərimizi göndərək aya,
gecənin birində qoşa kölgə salar yola,
qol-qola...

QIŞ BULVARINDA GECƏ

Bu gecə Qış bulvari
qış nağıllarındakı gecə tablosuna bənzəyir.
Qəribə bir sakitlik var Qış bulvarında.
Kafelər, oturacaqlar bomboş.

Sükutun halı xoş.

Bu yalqızlıq gecəsində, tənhalığın qoynunda
içindən Qomyakonun* soyuğu keçən
paltosunun boynunu qaldıran adam
bir baxışla isitmək istəyir özünü.

Bir bahar gülü boyanır sonuncu mərtəbənin
ışığı sönməyən otağının pəncərəsindən.
Sən...

* – Rusyanın Yakutiya vilayətində yerləşir. Şimal qütbünə
yaxın olan bu kənddə temperatur -71 dərəcəyə kimi enir.

UÇUQ EVDƏ PAYIZ

Bu evin divarı yoxmuş, ilahi,
külək xeyallarla savaşır yenə.
Yanından uşusan xəzan yarpaqlar
bir payız havası gətirir evə.

Bu gecə göy üzü nigaran, qəmli,
sərkərdən dolaşır qara buludlar.
Görən hara qaçıb, harda gizlənib
narahat gümanlar, nakam umudlar.

Alovu alınmış, kösövü sönmüş,
bu soba külüylə oynayır indi.
Baltası korşalmış, dəhrəsi itmiş
bu ev sütununu doğrayır indi.

BIR OLAN ŞƏHƏRİMİZ

Bizim şəhərə oxşayırmı
təzə gördüğün şəhər?
Gündüzləri yuxulu,
gecəsi də birtəhər.

Məmurlar adamlara
de, qəribə baxırmı?
Yorulub uzanan küçə
gecə dənizə axırmı?
Ağlaşmanın səsinə
ildırımlar çaxırmı?

Təzə gördüğün şəhər
bizim şəhərə oxşayır mı?

... Səni görüb üstünə
qara kölgə sərdisə,
sevincini üzündən
yavaş-yavaş dərdisə,
gün-gündən ağırlaşan
dərd üstə dərd gəldisə,
demək, səni tanıyıb
bir olan kədərimiz.
Bir-birinə bənzəyir
bir olan şəhərimiz...



KÖLGƏ

telini küləyə verən kölgən
sənintək addımlayır
küçə boyu.
sağına,
soluna keçir,
gedirsən, gedir,
yeyirsən, yeyir,
deyirsən, deyir...
gah arxasınca aparır,
gah arxanca düşüb
izləyir səni
daban-dabana,
sarılıb ayaqlarına

özünü qərib saydığını bu məmləkətdə
buludlar suzür başının üstündə,
kölgəni qovacaq
buludlar

GECƏ YOLÇUSU

Bu gecə tək qaldım bu tək otaqda.
Yatağı divara bənd olan evdə.
Alıb olanları, alıb qoynuna
mənimlə birlikdə yol gedir ev də.

Bu kupe otaqlar, vaqon otaqlar,
yeriyir gecənin qaranlığında.
Gedir-silkəleyir günləri bir-bir
təkliyin xatirə toranlığında.
Ləngər vura-vura gedən bu qatar
rəngsiz xəyallara sarı yol alır.
Mənim hislərimin, duyğularımın
tutub əllərindən hara aparır?

Bu gecə xəyalım hardadı, harda?
Bu zülmət gecənin dar otağında.
Qolların gecənin boynuna salıb
bitirdi məni də öz yatağında.

Soyunub əynini təzə gəlintək
töküb paltarını ayaqlarına,
gecə yağışında yuyunub, təmiz,
əlində xinası qurumamış qız...
mən səni sevirəm, sevirəm payız,,,

NARGİS



—
S-1-4
2015-2

NEMƏTULLAH NAXÇIVANI; AYDINLANMAĞA GEDƏN YOL

“Muhabbet ehlinin görüşüne göre, Hak Teâlâ'nun, varlık mertebelelerinin her birinde özel bir ruhuru (görüntüsü) vardır”

Nemətullah Naxçıvani



Bilmirəm bura haradır? Mən niyə gəlib çıxdım bu torpaqlara, hərarət də çox yüksəkdir. Dözə bilməmişəm heç vaxt belə çılgın istilərə. Mənim aydınlanmağıma bu torpaqlar vəsilə olacaqmış. Qupquru çöllər. Ehtiraslı günəş...

Əməkçi qarını xatırladır bu torpaq, cadar-cadardı əlləri...

Yox, mən qayıtmalıyam geriyə...

Mənə nə vəd edə bilər bu torpaq? Məlhəmi varsa, öz yaralarını sağaltsın öncə. Şeyx səhv edib, atam da ona uyub. Şeyxlər səhv etməzmi? Edərlər, əlbəttə, edərlər. Məni niyə seçdi, bilmirəm. Kaş maraq üçün də olsa, o zaviyənin qapısında dolanmazdım. Hər kəs nəslimdəkilər kimimi olmalıdır? Məncə, yox. Bu, irsi deyil ki? Niyə də olsun?

Susuzluqdan dodaqlarım qupqurudur. Bircə bulaq yox. Səhradır, səhra!

"O torpaqlar ruhundakı yaralara şəfa olacaq, sən onu tapacaqsan!" – Şeyxin bu sözlərini xatırladıqca lap əsəbiləşirəm. Bilmədiyim di-yarlarda ac-susuz öləcəyəm.

Aydınlığa gedən yoldamı durur əzəmətli Nəşəva?

Üst-başım qəribə bir narahatlığın pəncəsində, bədənim narahat, ruhum rahat. Qəribə təzad yaranıb ruhumda. Ağlım qayıt deyir, ruhum davam...

Ağlımı dinləyib qayıtsam, gecənin bu vaxtında qurda-quşa yem olacağam. Bu dəfə ürəyimi dinləyim gərək.

– Salam, karvansaray axtarıram gecələmək üçün.

– Salam, bir az qabağa get, görəcəksən qarşında.

– Bu insanlar hara gedir belə?

– Deyəsən, gəlməsən buralara, günün bu vaxtı Baba Nemətullahın aydın fikirləri cəmləyə bilər ancaq hamını!

Adam məni qəribə bir ədayla süzüb qələbəliyin ardınca yeyin addımlarla getdi.

Gözdən uzaqlaşanadək arxalarınca baxdım. Acliq və yorğunluq bədənim əsir almışdı. Qalsın sonraya bu görüş! Öncə istirahət lazımdır mənə!

Üz tutdum Naxçıvanın məşhur karvansaraylarından birinə.

Karvansarayın sahibi ilə çox danışmamağa cəhd etdim. Onsuz da işlərim ərəb saçı kimi qarışq idi. Gözlədiyimdən daha boğucu idi bu torpaq.

...Səhər tezdən qalxıb geriyə qayıdacağam. Bura mənim düşüncələrimə tamam zidd bir yerdir. Ürəyimə yatan heç nə görmədim. Tələsik bir künçə yixilib gözlərimi yurdum.

– Bu nə iş idi açdırılar başıma? Lənətə gəlsin hər şey. Kömək edinnnnnn!

– Nə olub, ay bala?

– Çor olub, nə olacaq, mən hara gəlmışəm bələ. Pullarım yoxdu. Müflisləşdim.

– Bala, qışkırmış, indi məsələni aydınlaşdırarıq.

– Mən nə edəcəyəm? Pulsuz hara gedəcəyəm?

– Təəssüf ki, sənin pullarını heç kim görməyib.

– Bəlkə, yalan deyirsən, hardan inanım mən sənə? Bilmirəm kimsən? Karvansarayın gecəlik haqqını necə ödəyəcəksən, yolcu?

– Mən, mən bilmirəm başıma nə oyun açmısınız burada? Amma bu belə qalmayacaq, cavab verməli olacaqsan, qoca!

Başıma gəlməyən qalmadı. Hər şey tərs gedir həyatımda. Atama xəbər göndərməliydim. Bu torpaq qasılarını çatıb qarşılıdı məni. Qəddar torpaq!

Kor-peşman günortaya qədər şəhəri dolaşdım. Kölğə oyunudur həyat. Gəldiyim zaman gördüküm Naxçıvandan (Nəşəvadan) fərqli bir torpaqla qarşılaşdım səhər mən. İnsan, həqiqətən də, görmək istəməlidir. İnsan görmək istəmədikcə heç nəyi görə bilmir. Atamın məni bura göndərməkdə məqsədi nədir, görəsən?

Niyə Baba Nemətullahdan dərs almalıyam, bilmirəm? O boyda Suriyada bir Nemətullah yoxdur mu bəyəm?!

"Sən onu tapacaqsan" – deyirdi atam. Bilmirdim onu tapmaq belə asan olacaq? Şeyxin və atamın sinağı, deyəsən, çox asan olacaq. Ancaq öncə burda mənə iş lazımdır və qalacaq yer.

Karvansaraya tərəf üz tutdum.

– Qoca, salam, gəldim sənə öz borcumu ödəyim.

Son bir aydır ki, karvansarayda çalışıram. Beləliklə, buradakı kiçik mətbəxdə Məhəmməd kişiyyə kömək edir, qalacaq yer və qida əldə edirəm. Özümə gələndən sonra Baba Nemətullahın yanına getməyi düşünürəm.

Hər şey mənə asan gəlirdi. Ancaq, bəlkə də, bunlar hamısı sadəcə düşüncə yanlışmasıdır, bilmirəm.

Baba Nemətullahın qapısına nə vaxt getsəm, adamlı dolu olurdu. Mənə sıra gəlib çatanda gecə yetişirdi. Hər dəfəsində kor-peşman karvan-

saraya qayıdirdim. Deyəsən, asan olmayacaq idi, nəsə məni ondan saxlayırdı.

Saçım-saqqalım uzanıb. Dərvışanələşmiş ruhum, içimdə tanımadığım təlatüm.

Məhəmməd kişi əvvəlcə əsəbiləşirdi hər gün işdən çıxıb getməyimə. Ancaq son zamanlar məni mərhəmətlə izləyir. Günü-gündən əriyir bu uşaq, - deyir ətrafdakılara.

Mən isə eşitməzliyə vururam qocanın narahatlığını. Çünkü bu narahatlıq narahatlığıma narahatlıq qatır. Bu işin sonu nə olacaq, bilmirəm. Qərara gəldim, Baba Nemətullahın məscidə getdiyi və moizə dediyi bir vaxt gedəcəyəm ora.

Həqiqətən də, dediyim kimi etdim. Qərarım-dan üç gün sonra məscidə gedənlər içərisində mən də var idim. Məscidə iynə atsan, yerə düşməzdi. İnsanlar bir-birini itələyə-itələyə qabağa getməyə çalışırdılar. Nə qədər boylangsama da, qarşıya baxa bilmirdim. Mən gözlədim ki, hər kəs çölə çıxanda Nemətullah Naxçıvanıyə yaxınlaşım. İki saatlıq moizədən sonra məsciddə tərpənmə başladı. Dağlışan camaat məni itələyib çölə saldı. Nə qədər etdimsə, təkrar içəri keçə bilmədim. Axırda müqəddəratımla barışib, keçib oturdum bir daşın üzərində. Əsəbimdən gözlərimdən yaş axındı. Şeyxdən dərs almalı idim. Bu sonsuzluğun başlanğııcı olacaqdı. Məscid yavaş-yavaş boşalırdı. Şeyx ətrafındaki insanlardan uzaqlaşmaqdı idı. Bilirdim ki, ona nə fiziki, nə də mənəvi təmas edə bilərəm. Çünkü fiziki təmas üçün insan izdihamını yarib gedəcək gücüm yox idi, mənəvi təmas üçünsə ruhsal aydınlanması az idi. Yadıma bu torpaqlara qədəm qoyduğum və narazı qaldığım günlər gəldi. İndi isə buraya qəribə daxili bağ ilə bağlı idim. Bir gün Nemətullah Naxçıvani ilə mütləq görüşəcəkdir, buna əmin idim.

Kor-peşman karvansaraya qayıdanda artıq gec idi. Qocanın paslı qapıya bənzər səsi ilə etdiyi narazılıqları dinləmədən otağıma çəkildim. Buranın ab-havası məni boğurdu. Solğun divarlar, yorğan-döşək və yerə qoyulmuş mizin üzərində qalaq-qalaq kitablar. Yadıma düşdü ki, otağı aylardır təmizləməyiblər. Kitablarına biri toxunanda gərginlik yaşayırdı. Bunları atama yazdığını namədən sonra Nəşəvaya gələn tacirlə mənə gəndərmisidilər. Kitablarım mənim varım-dövlətim idi.

Səhər yuxudan qalxanda qəribə əhval içərisində idim. Aşağı düşdüm. Səssizlik qulağıma yad gəldirdi. Qoca! Qoca...

Səsimə səs verən yox idi, həmişə ağızına qədər dolu karvansarayda indi mənə ancaq öz

səsim cavab verirdi. Tələsik çölə çıxdım. Uzaqdan səslər gəlirdi. Ayaqlarımı marağımın ardınca süründüm. Qələbəliyi yarib qabağa keçdim. Çox sevinirdim, elə bilirdim ki, Şeyx də burdadi. İnsanların arasında burda, elə burdaca...

Ancaq onun yerinə bir-biri ilə dalaşan iki şəxsi ayırmağa çalışan insanlar gördüm.

- Yaxşı ki, getdi. Burda yeri yox idi.

- Sən bilmirsən necə qıymətli incini itirdiyimizi.

- Sənə görə inci idi, bizə görə isə sadəcə başğrısı.

- Kəs səsini!

- Sən kəs səsini! Qocaldıqca lap ağlinı qaçırırsan, o qədər narahatsansa, sən də get arxasınca. Necə də gərəkli imiş Nəşəvaya Baba Nemətullah!

Səslər getdikcə uzaqlaşırırdı, sonra birdən hər yer qaranlıqlaşdı.

- Mən hardayam?

- Sakit ol, ay yazıq.

- Qoca! Baba Nemətullah haradadır?

- Ay bədbəxt, sən öz halına yan birinci, öz əhvalını soraqlaş.

Dəli kimi yatağımdan qalxdım. Qapıya tərəf qaçdım...

Konya şəhəri çox maraqlı və özünəməxsus bir şəhərdir. Mifik ab-havası ilə Naxçıvana çox bənzəyir. Alımların və sirli kimsələrin qərar tutduğu torpaqdır Konya!

Konyanın tarixi çox qədimdir. Anadolu, Asiya ilə Avropanı bir-birinə bağlayan körpü rolunu oynayan Konya şəhəri bir çox mədəniyyətlərin beşiyi olmuşdur. Anadolu Səlcuqlu dövlətinin paytaxtı, Bəylik və Osmanlıların başda gələn mərkəzlərindən olmuşdur. Tarix kitabları bu şəhər haqda yazır ki, antik dövrlərdə ən məş-hur adı "Iconium" olub. Bu "müqəddəs rəsm, heykəl" mənası verən "icon" kəlməsindən gəlir. Danaia şəhərini və xalqını böyük fəlakətlərə uğradan qorxunc əjdahani Perseus öldürür. Onun qəhrəmanlığını əbədiləşdirmək məqsədi ilə şərəfinə daşdan abidələr düzəldilir. Bu dikili daşların üzərində müqəddəs rəsmlər vardır. O dövrün pullarında Perseus və Gorgo (əjdaha) kimi fiqurlar vardır.

Şəhər, Roma dövrünün ilk illərində “iconium”, imperator Kladius zamanında (b.e. 41-54) da onun adıyla birlikdə “Claud iconium” olaraq adlandırılmışdır. Bizansın zamanında isə “Tokonion” deyə adlandırılmışdır. Daha sonrakı qaynaqlarda da bəzi kiçik fərqliliklərlə “ykonium”, “conium” “Conia” “Koniyeh”, “Konia” şəklinde adlandırılmışdır. Ərəblər “Kuniyə” adlandırmışlar. Şəhər Səlcuq dövründən “Konya” olaraq adlandırılmışdır.

Ruminin vətəni, Şəmsin pənah yeri olan Konya, məni də qəbul et özünə. Şəhərin darvazasından içəri girdikdə qəribə bir halət hiss edirdim özümdə. Bu hiss məni həm həyəcanlandıır, həm də qorxudurdu. Ürəyim göyərçin ürəyi kimi çirpinqirdi. Soyuq tər damcıları toplaşmışdı ovularımda. Harda idi, görəsən, Baba Nemətullah?

İki sırlı şəhəri tərk edib üzümü tutmuşdum Konyaya. Ayağımı içəri qoyandan bəri ruhumda dərin təlatümlər yaranmışdı. Övliyaların məskəni. Kimsəsizlərin üz tutduğu torpaq idimi Konya?

Şəhərin içərilərinə doğru addımladım. Səs-küy çox idi. Buraya uzaq ellərdən gələn tacirlər, sahib olduqları qiymətli əşyaları xüsusi avazla satmağa cəhd edirdilər. Mən onlara baxmadan dar bir yolla Konyanı tanımaq arzumun arxasında sürdüüm cismimi. Mən bilmirdim ayaqlarım hara gedir. Çünkü beynim qarışmışdı. Məntiqim bilmədiyim bir enerji axınında itmişdi. Burda o qədər məntiqlər var idi ki, özümüñkünyü ayıra bilmirdim digərlərindən.

Ötəkiləşirdim. Əvvəlcə daldalanacaq yer lazım idi mənə. Küçələr elə bil getdikcə daralırdı. Nəhayət, bir arxin yanına çatdım. Salxım söyüdlərin baş-başa verib səhbətləşdiyi, iydə ağaclarının öz füsunkarlığıyla bəzədiyi bir məkan idi burası. Ağacların altına oturmaq üçün taxtadan düzəldilən bir neçə oturacaq düzülmüşdü. Ətrafa boylandım. Səssizlik idi. Uzaqdan görünən insanlar xaricində yaxınlarda əllə tutulası heç kim yox idi. Oturacaqlardan birinə söykəndim. Gözlərim arxin sakit və şəffaf suyunu ilişib qaldı. Neçə saat belə dayandığımı bilmirəm, amma günorta azanının səsi məni oyadtı. Naxçıvanda olarkən azan səsini çox dinləyirdim. Bu müsiqidəki həzinlik mənə doğma torpaqlarımı, Suriyanı xatırladırdı. Hələbdən bura gəlmək, həqiqəti tapmaq gərəkli idi.

Tarixi eradan 3000 il əvvələ uzanan Hələb qalasında müxtəlif Mesopotamiya dövlətləri, Roma İmperatorluğu, Bizans İmperatorluğu, Ərəb hakimiyyəti, Əməvilər, Abbasilər, Hamdanilər,

Mirdasilər, Ukaylilər çox qısa bir müddətə Böyük Səlcuqlu Dövləti və Osmanlı imperatorluğu dövrleri yaşamışdır. I Dünya Müharibəsində Osmanlı İmператорluğunun dağılmışından sonra bir müddət fransızların hakimiyyəti altında qalmış, Suriya dövləti qurulmuşdur. Suriyanın davamlı ticarət və istehsal mərkəzlərindən biri olmuşdur. O məşhuri-cahanı buraxıb buraya gəlmək... Nə bilmə!

Ancaq Şah-ı Nəqşibəndi həzrətlərinin tələbəsinin yetişdirdiyi Baba Nemətullahı tapmaq həqiqətə gedən yolda mənə olacaqdı kömək.

Baba Nemətullah bizə müəlliminin kəlamlarını söylədi.

– Bu gün mən gələ bilmədim ora. Bilirəm ki, illərcə peşman olacağam. Ağşəhir pək uzaq. Hər gün gitmək mümkün deyil. Nə buyurdu Nemətullah?

...İslamın dərkindəki fəzilətlərdən danışındı böyük alim bizlərə.

Hocasının mürşidi Şah-ı Nakşibend hazretlerinden naklederek buyururdu: “Dili, Allah-Təalanın adını zikr etməkdən başqa işlərlə məşğul olmaqdan və başqa şeylər danışmaqdan qoru. Nəfsini hesaba çek. Elmə yapış və ədəbi mühafizə et. Haqq və hüquqa riayət et. İbadətdən ayrılma. Gözəl əxlaqlı, mərhəmət sahibi və yumşaq ol. Allah-Təaləmi unutduracaq hər şeydən uzaq dur və onlara qapılma.

Havada uçan birini gördünüz zaman dərhal o kimsənin fəziləti, kəramət sahibi birisi olduğunu hökm verməyin. Xəta edə bilərsiniz. O kimsənin həqiqətən fəzilət və kəramət sahibi olduğunu anlamaq üçün, islamiyətin əmrlərinə uymaqdakı həssaslığına, peygəmbər əfəndimizin əxlaqı ilə əxlaqlanması və sünne-səniyyəyə uymasına, həqiqi islam alımlarınə olan məhəbbət və bağlılığına baxın. Bunlar tam isə, o kimsə fəzilət və kəramət sahibidir. Bunlara uyğun gəlməkdə ən kiçik bir zəiflik olsa, o şəxs barəsində fəzilət və kəramət sahibidir demək mümkün olmaz”.

– Bərəkallah, Nemətullah, bərəkəllah... Onu pek ayrı sevəriz bizlər.

Bu dialoqa bütün diqqətimi toplayıb qulaq asdım. Məni torpağa mismarlaşmışdır sanki. Dilimə isə paslı qılılı bənd etmişdir elə bil. Dinib-danışa bilmirdim. Kök atacaqdı ruhum sanki torpaqda.

Təfsir elmindən savayı, cümlə daxili və batini elmlərə bələd idi Nemətullah.

— “Fevātih-ul-İlāhiyye vel-Mefātih-ul-Gaybiyye isimli tefsiri ve Beydāvî Tefsirine Ayrıca Muhyid-dīn-i Arabî'nin Füsûs-ül-Hikem isimli eserine ve Gūlşen-i Râz isimli manzûm esere hâsiyeleri çok kıymetlidir. Bunlardan başka, Hidâyet-ül-İhvân ve Risâlet-ül-Vücûd isminde tasavvufla ilgili iki risâlesi vardır.

Belə ustaddan dərs almaq fərz oldu. Yol məni Ağşəhərə aparır. Rüzgar! Duyğularımı və salamımı yetir Baba Nemətullahha.

Rüzgar söylə o alımə ki, qəbul etsin bu dərviş... Daha nə dizlərimdə güc qalıb, nə də ümidi. Mən onun ziyyəsi ilə aydınlanmağa layiqəmmi, bilmirəm. Amma onun elminin nuruna məcburdur ruhum, bunu dərk etmişəm.

Ağşəhər məni yaxşı qarşılımadı. Yolda bir yiğin oğru tərəfindən hər şeyim oğurlandı. Açıq və pulsuzluq, bir də yorğunluq məni elə əsir almışdı ki, qarşıma çıxan ağacın gözəlliyyinə və sərin kölgəsinə aludəliyim məni, görünür, təslim etmişdi qəzavü-qədərə. Ağşəhərə gələndə hara gedəcəyimi bilmədim. Başımı itirmişdim.

Düşünürdüm. Nədir həqiqət? Həqiqətə gedən yolda lazımlı insan adlı pillələr?

Niyə məni belə yorucu imtahana məcbur edib Yaradan? İçimdəki mənə məğlub olur bütün məntiqli düşüncələr. Məni tapmaq uğruna çıxmışam həqiqət ovuna. Həqiqətə gedən yolda, görəsən, niyə dayanıb Baba Nemətullah?

Vukûf-ı zamanımı yoxsa? Gecikməli bir arzumu yoxsa məndəki? Elm istəyirəm, elm, sadəcə, elm. Onu onlardan ayıran elmə verdiyi dəyər deyilmi?

Beynimdə bağırın səsə qulaq verirdim. Bu səs mənə deyirdi: “Vukuf-ı qəlbim! Sefer der-vatan!!! Sefer der-vatan!!!

Yoluna davam et, İbrahim, at qəlbindən zərərli düşüncələrini, Nigah-daşt!!! Nigah-daşt!!!” Ruhum dalgalanırdı bilmədiyim mənalarlarla.

Tozlu yollarla arabir qucaqlaşan yağış damaları imkan verirdi ki, ciyərlərinə sərin bir meh dəysin. Bundan başqa qızmar günəşin şüaları lap zəhləmi tökürdü.

Mən Ağşəhərə çatanda artıq qaş qaralırdı. Özümü birtəhər bir karvansaraya saldım. Səhərədək yatmaq üçün mübarizə apardım. Sağa-sola dönməkdən əldən düşmüştüm. Beynim o qədər məsələni şərh edirdi ki, mən beynimi toplayıb yuxuya getməyə adaptasiya ola bilmirdim.

Səhər ətəyimi toplayıb oranı tərk etdim. Gedib Baba Nemətullahın yaşadığı yeri tapdım. Sadə görünüşlü dairəvi bir məkan idi bura. Qapının üzərindəki ulduzabənzər dəmiri taqqildatdım. Qapı paslı bir qışkırtıyla açıldı. Ağ geyimli, çəlimsiz bir uşaq qapıda dayanıb mənə baxırdı. Bir-birimizə dəqiqələrcə baxdıq. Ağzını açmırı.

— Baba Nemətullahı görməliyəm.

— Şeyx sizi gözləyirdi.

— Yox, səhv salmışınız, yəqin. Mən şəhərə dünən gəlmisəm. Şeyxiniz məni tanımır.

— İbrahim, Şeyx sizi gözləyir.

Əlim ayağıma dolaşdı. Dilimin sözlərini itirdim birdən. Nə deyəcəyimi bilmədən içəri keçdim, necə addım atacağımı belə unutdum. Heykəl ədasi ilə çəlimsiz gəncin arxasına düşdüm.

Adımı bilirdilər!

Böyük bir evin qarşısında dayandıq.

— Buyurun, — dedi.

Qarşımda Baba Nemətullahı görsəm nə edəcəkdir? Nə deyəcəkdir? Mən bura nə üçün gəlmisədim?

Çaşqın baxışlarımın müşayiəti ilə qapını itələdim. Qarşımdakı mənzərə məni təəccübəndirdi. Maraqlı bir məbədə bənzəyirdi bura. Arxamca içəriyə həmin gənc daxil oldu.

— Buyurun, bu, sizin otağınız olacaq, — soldakı otağı mənə işarə etdi.

Dimməz-söyləməz otağıma keçdim.

Görünür, Şeyx məni hələ qəbul etməyəcəkdi. Ya da məni qəbul etməsi üçün nəsə ayrı rituallar mövcud idi. Mən hər şeyə hazır idim. Aylarca, illərcə yol qət etmişdim. Və bu aydınlıq sabahın ümidi ilə çox gecəmi ibadətə həsr etmişdim. Doğrudan, nə idi ibadət etmək?

Mən heç bir dinin nümayəndəsi deyildim. Mənim ibadətim nə idi, nə ola bilərdi? Niyə özüm də bilmədən gözəl düşüncələrimi ibadət adlandırdım?

— Azan səsi bütün şəhərin üzərini örtdü. Bu tilsimli səsin məna xəzinəsini dərk etmək qərarına gəlmisədim. Səhər qapının taqqıltısı ilə oyandım. Bir nəfər ağ geyimli kişi məni başıyla salamlayıb, əlindəki geyim dəstini ehmalca yatağımın yanına qoydu. Sonra isə “hamam tam qarşılıdı” – deyərək otağı tərk etdi. Tələsik yataqdan qaixdım. Ətrafi yığışdırıldıqdan sonra geyimləri götürüb hamama üz tutdım. Suyun təmizləyə bilmədiyi heç nə yoxdu, deyəsən, ruh və qəlbdən savayı. Mən isti suyu soyuqla qarışdırırdım. Tası əlimə aldım və sudan xahiş etdim ki, məni təmizləsin məndən.

Mənimdəki mənanı dərk etməkdə kömək etsin mənə suyun aydınlığı. Geyinib çölə çıxanda məni orda tanımadığım başqa ağ geyimli bir şəxs gözləyirdi.

– Salam, İbrahim. Mən Mustafa. Yemək bu tərəfdə yeyilir həmişə. Bunları yavaş-yavaş öyrən. Sonra sənin üçün asan olacaq.

– Salam, – deyib udqundum. Və onu izlədim. İçəridən səs-küy gəldi.

Əlləri ilə mənə süfrədə yer göstərdilər, keçib oturdum. Hamı burda olsa da, heç kim süfrəyə əl uzatmamışdı. Az sonra hamı səssizləşdi. Elə bil bütün bu ağ libaslılar topa buludlara döndülər. Gurlaşan leysan anidən kəsdi. Yerini lal-dinməz buludlara buraxdı. Az sonra bir ağısaçlı nurani kişi astadan içəri keçdi. Gəlib süfrənin başında əyləşdi. Yaşını təxmin edə bilmədiyim bu şəxs Baba Nemətullahın özü idi. Hər kəs kimi sadə geyimdə idi. Siması təlatümsüz idi. Başımı qaldıranda mənə baxdığını gördüm.

– İbrahim, xoş gəlmisinə. Nəhayət, səninlə görüşmək qismət oldu.

Mən ayağa qalxmaq istədim. Əli ilə işarə etdi ki, əyləşim. Mən də salam verdim. Sonra üzünü ordakılara tutub dua etməyə başladı. Dua sədaları musiqiyə çevrildi. Bir anda mənə elə gəldi ki, bu dua səsləri süzülüb günəş işığına qarışdı, ərşə çatdı, buludlardan süzüldü, təkrar torpaqla qovuşdu.

Süfrədə heç kim heç nə danışmirdi. Duadan sonra hər kəs sakitcə təamini nuş etdi. Mən də qarşımıdakı sudan içərək onları yamsılamağa başladım. Süfrə zəngin idi. Ət, yumurta, süd və sair kimi qidalara bol idi. Ancaq nədənsə heç kim bu qidalara əl uzatmadı. Bir bardaq sadə su, bir tikə yavan çörək bəs etdi hər kəsə. Acliq məni əldən salsa da, mən də ağ geyimlilərin hərəkətini təkrarladım. Su və yavan çörəklə kifayətləndim. Bu sirri kim mənə faş edəcəkdi axı? Bu sırlı süfrədəki mənə nə idi, görəsən? Öyrənəcəyim şeylərin həddi-hüdüdü yox idi. Mən hikmət dəryasına birbaşa baş vuracağımın xəyalındaykən, indi qarşında açılmış adicə sübh yeməyi süfrəsinin sırrını açmaqdə acız idim.

Anidən hər kəs əl saxladı. Baba Nemətullahla birlikdə əllər göyə qalxdı. Dodaqlardan tökülen həzin dualar mənim yarımcıq yuxumu qamçılamağa başladı. Qeyri-ixtiyari əsnədəm. Ağ geyimlilərdən bircə Mustafanın adını bilirdim. Süfrədən qalxdıqda hər şeyi ondan xəbər alacaq idim. Dua bitdikdə öncə Şeyx, sonra bütün ağ geyimlilər

qalxdılar. Mən də onların arxasında kölgəvari süzüldüm.

Mən burada yoxmuşam kimi münasibətlər var idi. Sadəcə, yemək vaxtlarında səslənirdilər mənə. Günorta yeməyinə qədər bu maraqlı binada dolaşib durdum. Diqqətimi binadakı əsas otaqlardan biri kimi görünən kitablarla dolu yer çəkdi. Ağ geyimlilərdən bir qismi burada əyləşmiş, mütləci ilə məşğul idilər. Otağa girdiyimdən heç kimin xəbəri olmadı. Gözlərim Mustafanı axtardısa da, bir nəticə əldə edə bilmədim. Kor-peşman bu darıxdıcı mühiti anlamağa – baş yormaşa başladım. Gözümün ucu ilə kitab oxuyanlara baxsam da, onlar mənə tərəf üz çevirmədilər. Kitabların olduğu səmtə yönəlmək istədikdə isə bir nəfər (daha əvvəl bu şəxsin burada olduğunu görmədiyimə əminəm) işarə ilə geri çəkilməyimi işaret etdi. Əsəb ruhumu elə əsir aldı ki, qapını itələyib çölə çıxdım. Buradan getməli idim. Mənə yarımcıqşam kimi münasibət vardi.

Otağıma dönüb yatağıma uzandım. Gözlərimi yumub hər şeydən qaçmağın yolunu axtarmağa başladım zehnimdə. Hardan-hara, deyə düşündüm. Bu qədər əziyyətlərimin nəticəsi mənə görünməzəm kimi davranılmaq, yarımcıq insanmışam kimi baxılmaqdan ötürü imiş. Örtüyü başıma çəkdirdim. Dərin yuxu məni ağuşuna çəkdi.

Kimsə örtüyü əsəblə üzərimdən dartanda diksinib oyandı.

– Tənbəl adam, qalx ayağa! Ömür boyu yatmışan, qalan həyatında oyan, bəsdir yatdır. Mən nə qədər çalışımsa, cavab verə bilmədim. Baba Nemətullahın acıqli surəti dilimi tutulmasına səbəb olmuşdu. Tələsik ayağa qalxdım.

– Məni izlə, – dedi.

Arxasında düşüb getdim. Məni daha öncə diqqətimi çəkməyən balaca palçıqdan suvaq edilən otağa apardı. Otağın görüntüsü zehnimdə ikrah hisi yaratса da, dinməz-söyləməz izlədim Şeyxi. Qapını açdı. İçəri keçdi. Mən qapının astanasında dayanmışdım. Otağın içərisindən yayılan hüzur, rahatlıq, mələklərin zümrüdməsini xatırladın musiqi məni bihuş etmişdi. Burnuma dolurdu dağ lalələrinin əsrarəngiz rayihəsi.

– Izlə məni, İbrahim!

Nə qədər çalışırdımsa, astanadan içəri addım ata bilmirdim. Taqətim tükənmüşdi. Astanada oturub zülüm-zülüm ağlamağa başladım. Diksinib yuxudan ayıldım.

Durum görün yaşamışdım? Ətrafıma baxdım, hələ də yatağında idim. Tələsik ayağa qalxdım.

“İbrahim” – dedim. Səsim yerində idi. Otaq boş idi. Bu yuxudaki hikmət nə idi, görəsən?..

Üst-başıma əl gəzdirib, otaqdan çölə çıxdım. Hava qaranlıqlaşmışdı. Gözlərim isə həmin palçıq suvaqlı otağı axtarırdı...

– İbrahim!

– Mustafa!

– Otağına gəlmışdım. Dərin yuxuda olduğunu gördükdə qayıdır ibadət çöldə oyanlığını gözlədim.

– İbrahim, zaviyədə yatmaq, yemək kimi şeylər insanın vaxtını oğurlayan illüziyalardır.

– Anlamadım. Saydıqların bədənin tələbatıdır, Mustafa!

– Elədir, İbrahim. Ancaq hər şeyin müəyyən bir ölçüsü mövcuddur. Bax təbiətə, yaradılanların belə ölçüsü vardır. “Qızıl ölçü” adlanır bu...

– Deyəsən, səni qavramağa başlayıram, Mustafa.

– Zaviyədə hər kəs müəyyən bir yolu qət edir ki, həqiqətə yaxınlaşa bilsin. Sən yenisən deyə, bir neçə gün buranı dərk etməyinə kömək etmək məqsədi ilə rahat buraxılıbsan. Buradakı hər şəxsin öz missiyası var, İbrahim!..

– Bilirəm, Mustafa, bu, bütün hekayələrdə sadaladığın kimi anlaılır. Ancaq, məncə, bu saydıqların səni və buradakı ağ geyimliləri maraqlandırır. Mən buraya öz ayağımla gəlmışəm. Dəvət edilməmişəm.

– Bax burada yanılırsan. Sən buraya gəlmədən öncə gələcəyin xəbəri yayılmışdı zaviyəyə. Şeyx yolunu gözləyirdi, İbrahim. Hələ şeyxi bu cür gözü yolda görməmişdik. Bu səbəbdən sən gəlməmişdən sənə qarşı içimizdə ehtiram alovu yüksəlmışdı.

– Öz adından danış, Mustafa, mənim qəlbimdə ona qarşı zərrə qədər ehtiram yox!

– Səlim! Kifayətdir. Burada səninlə bağlı söhbət getmir. Kinini içində saxla.

– Ha-ha-ha, sənin müsbət mülahizələrin İbrahim mi boş xülyalara qərq edəcək, unutma. Ehtiram ehtirama layiq şəxsə göstərilər. Bu tifil beyinli hardan biləcək ki, zaviyə nədir. Zaviyədə ehtiram kimlərə duyulur...

– Səlim, İbrahimə bunları öyrədəcək insanlar ikimiz də deyilik. Sən özün də gördün Şeyxin İbrahimini necə həsrətlə gözlədiyini...

– Mən heç bir zad görmədim, Mustafa, deyirəm axı sənin bu fikirlərin İbrahimə boş xülyalara qapıdıracaq...

– Sən ona fikir vermə, İbrahim, mən inanıram ki, bir gün Səlimin də qəlbində həqiqət şamı yanacaq. Vaxtdır, İbrahim, Şeyx səni gözləyir, ha-

zırlanmaq lazımdır. Öncə hamam, sonra yeni libas geyinmək gərək.

– “Allahın nur vermədiyi kimsənin nuru Olmaz”. (Nûr, 24/40).

– İbrahim, nə dedin sən?..

– Oxuduğum bir hikmət xəzinəsindən misal çəkdim sadəcə...

Mustafa vaxta var hələ, mənə bir az Baba Nemətullahdan danış.

– İbrahim, onu sən ondan daha yaxşı öyrənəcəksən, ancaq mən sənə Nemətullah Naxçıvanı haqda bir az məlumat verə bilərəm, əlbət: Naxçıvanı Təbriz də təsəvvüf təhsilini almış olan bir Nəqşibəndi şeyxidir. “Silsilənamə”ni oxusən əgər, Dərviş Əxi Xosrovşahinin müridləri arasında Mövlana Baba Naxçıvanı adında bir şəxs olduğunu da görəcəksən. Naxçıvanının əsərləri içərisində ən çox məşhuru “Əl-Fəvatihul-ilahiyyə vəl-məfatihul-qeybiyyədir”. Öncə buradan başla. Oxuduqca şeyxi və zaviyəmizin mənasını qavrayacaqsan.

İstədiyim heç nəyi danışmasa da, Mustafaya təşəkkürümü bildirib otağıma üz tutdum.

Bütün bu baş verənləri anlamaqda çətinlik çəkirdim. Dərk edə bilmirdim bu əhval-ruhiyyəni. Mustafanın məni tanımadığı ucbatından zaviyə yoldaşı Səlimlə qovğasını... anlamırdım. Mustafanın dediyi kimi etdim, öncə hamamlıdım, sonra yeni libas geyinib Şeyxin məni çağıracağı saatı gözlədim. Səlim otağıma izn almadan daxil olub, gedək, – dedi. Nəfəs hənirtisindən mənə olan mənfi duyğularını hiss edə bilirdim. Ancaq bütün bunların mahiyətini qavramaqda ağlım çətinlik şəkirdi. Susmaqla verirdim cavabını. Susmağın fəzilətlərini dərk edirdim yavaş-yavaş. Fikirlərə münasibət bildirmirdim mühiti dərk etmədən. Çünkü hələ də zaviyə mühitinə və burada baş verənlərə bələdliyim yox idi. Susmaq mənə vaxt qazandırırdı həm də. Məni sadə palçıqla suvanmış bir otağa gətirdi Səlim. Yuxudakı otağa çox bənzəyirdi bura. Qapını döyüd iki dəfə. Gəl səsindən sonra xəfifcə qapını itəldi Səlim. Və geri çəkilib yolu mənə göstərdi. Mən bir Səlimə, bir də qapının astanasına baxdım. Daha əvvəl yuxudaykən yaşadığım o anın narahatlığıyla ilk addımımı atdım. Otağa daxil olduqda şeyx məni ayaq üstə qarşılıdı. Şeyxin qarşısında nə edəcəyimi, onu necə salamlayacağımı bilmədiyim üçün ayaq üstə dayanıb azca əyilib onu salamladım.

– Xoş gördük, İbrahim.

– Salamlar, böyük Şeyx Baba Nemətullah, nəhayət ki, sizinlə tək qala bildim.

– Yanılırsan, İbrahim, insan oğlu heç bir məkanda, heç bir zamanda tək deyildir. Sadəcə tək olduğunu düşünür.

– Böyük şeyx, buraya gəlməkdə məqsədimi sizə şərh etməyimə icazə verin...

– Öncəliklə doğrul və əyləş, İbrahim.

– Buraya gəlmə məqsədin sənin beynində qəbul edib, özünü inandırdığın məqsəddən daha yüksəkdir. Mən özünə təlqin edib inandırıqların gərək deyil. Mən onlara vaqifəm. Sənin dərk etmədiyin məqsədə də həmçinin.

Şeyxin nə dediyini anlamırdım. Yaşlaşmışdı Baba Nemətullah. Görünür, nə dediyindən xəbərdar deyildi.

– İbrahim, insan tələffüz etdiyi sözlər üçün məsuliyyət daşıyır. Əgər ağlında yoxsa qüsür, nə dediyinə, əlbəttə, hakimdir.

Şeyxin nə düşündüyümü anlaması məni sarsıtdı, həm də utandırdı. Gözlərim otağa sızan günəş şüasının arxasında süründü...

– İbrahim, öncə “Quran-i Kərim”dən başla...

Unutma “Quran-i Kərim” ağlın icra etməli olduğu ayələrdən ibarətdir, bəsirət və oyanmaq üçün diqqətlə baxmaq lazım. Hüquqi-İlahiyyə nəfsi çirkərdən islah etmək, nəfsani şübhə və şeytani vəsvəsələrdən təmizləmək, ürəkləri və könüllərini təşviq etmək üçündür. İnsan bu ali mövqeyə çatmadığı müddətcə ondan mərifət və şuhud iddiası dinlənilməz. Nə zaman insan bu mövqeyə çatar və bir istək olmadan bu mövqeni əldə edər, o zaman özü üçün Allahın ən böyük qapısı açılar.

Zaviyədə qaldığım günlər ruhumun aydınlanmasına xidmət edirdi. Doğrudur, hələ də burada nə üçün olduğum tam fərqində deyildim. Zaman məni o qədər dəyişdirmişdi ki, ailəmdən bir kimsənə tanımadı artıq məni. Zaman keçdikcə səssizliyimə səssizlik əlavə olmuşdu. Baba Nemətullahın göstərdiyi istiqamətdə irəliləyirdim dostlarla birlikdə. Aradan beş il keçmişdi. Bu illərdə ən yaxın sirdəsimə çəvrilmişdi Mustafa. Bəzən insan həqiqətləri, haqsızlıqları görür. Belə anlarda qışkırmış, qarşı gəlmək istəyir. İnsan elə zənn edir ki, qışkırmışla, mübarizə aparmaqla nələrisə dəyişə bilər. Ancaq elə deyil. Qu-laqbətirici elani-həqiqətdir səssizlik. Sadəcə, susmaq gərək düşüncələrin bağırtısını duymaq üçün. Həqiqət gizlənibdir haqsızlıqların illüziyalarında. Sadəcə, susmaq gərək, baxmamaq gərək. Həyatın gerçəkliliklərinə qəlbin gözləri ilə baxmaq gərək...

Baba Nemətullah mənə həyatımı geri qaytardı. Dünyaya heç bir insanın boşuna gəlmədiyini öyrətdi. Onunla birlikdə işığın xidmətçilərinə çevrildik. Həqiqət işığında yanıb, yenidən bədən tapdı ruhumuz.

– Mustafa, bu gün hava çox tutqundur. Ürəyim nəsə sixintilidir.

– İbrahim, Baba Nemətullahın vəziyyəti yenə pisləşib. Ancaq ibadətindən qalmır böyük Ustad. Sizlər üçün etməli olduğum missiyalarım qalıb hələ də, deyir.

– Mən onu görməliyəm, Mustafa.

– O, səni görmək istəmədiyi müddətcə bu mümkün deyil, bilirsən.

– Bilmirəm, Mustafa... Səlim imkan vermir qapiya yaxınlaşım. Nə sulayır ondakı bu nifaq toxumlarını, bilmirəm...

– Şeyxin sənə bağlılığı rəğbəti cürcədir Səlimin qəlbindəki nifaq toxumlarını. Yuxuda belə sənin ismini sayıqlayır. Niyə məni yox, niyə İbrahimimi seçdin, Şeyx – deyir...

– Anlamıram səni, Mustafa, niyə mən yox, İbrahim deyir? Mənə ondan artıq nə verilib ki?

– İbrahim! Şeyx hər kəsə eyni elm şərabını verib, səninkiləri yaradan yağmur damlalarıyla çoxaldıb sanki... Yadındadı, nə demişdin bura gələndə? “Allahın nur vermədiyi kimsənin nuru Olmaz. Yaradan nurunu artıq edib. Bu isə sənin daha çox çalışmağınla və cəsarətinlə daha da alovlanıb, çoxalıb. Ziyan neçə qəlbin zülmətini aydınlaşdır, görmürsənmi? Sən çox təvəzükarsan, İbrahim. Ancaq bunu dostların qiymətləndirdiyi kimi, düşmənlərin də lənətləyirlər...

Şeyxin sənə məhəbbətinin miqdarı yox. Bu isə Səlimin qəlbini qaraldıb. Xatırla Mövlana ilə Şəmsin hekayəsini, İbrahim...

Bəzən nifaq birçagi elə iti olur ki, mərhəməti doğrayır asanca. Bu səbəbdən diqqətli olmaq gərək.

– Nə olacaqsə, olsun, Mustafa, qorxum yox. Mən Şeyxi görməliyəm mütləq.

– Bir yolunu axtaracağam, İbrahim. Səndən ricam təmkinini əldən verməməyindir.

– Mustafa, bilmirsən...

– Nəyi bilmirəm, İbrahim?

– Vaxt yoxdur. Az qalıb lap az, hiss edə bilirəm bunu...

– Nəyi, İbrahim, qanım çəkildi... Düşündüyü məmi az qalıb yoxsa...

– Bəli, Mustafa... Nemətullah Naxçıvani yaxında nurlu bir səyahətə çıxacaq... Bu səbəbdən onu ziyanət etməyim vacibdir.

- Bir yolunu tapmağa çalışacağam, İbrahim... Vaxta lap az qalib. Bozumtul ab-hava sarıb zaviyənin ətrafini. Heç kim hiss etmirmi bunu məndən başqa. Yoxsa hər kəs üçün gərəkli elə bumu? Mən başımı itirirəm. Təmkinli olmaq üçün çabalayıram. Görəsən, yerimdə Nemətullah Naxçıvani olsa, nə edərdi? Mənim ailəm nurlu səyahətə çıxacaq... Bəli, Nemətullah Naxçıvani mənim gerçek ailəmdir. Mən insan olmanın zərafətini onun öyüdlərində tapdım, var olmanın dərkini onun aydın elmi sayəsində öyrəndim. Aydınlanmağa gedən yolda dururmuş şanlı Nəşəvanın övladı Baba Nemətullah...

Onun ziyasının zərrələri ilə vücud buldu mənim. Fiziki məndən içəridə varlığı təsdiqləndi gerçek mənin.

Onu görməliyəm, çarə düşün, İbrahim. "Qonşuya ümid olan şamsız qalar" – deyib atalar, bəzi işlər zamana buraxılmaz. Zaman çox vaxt xeyir gətirsə də, bəzən sadəcə təssüflərlə dolub-daşar. Bir yolu olmalıdır. Ax, Səlim, Səlim... Niyə imkan vermirsen keçim içəri... Görməliyəm ustadı...

Nəfəs ala bilmirəm belə zamanlarda. Min cür əziyyətə düşər olub ruhum. İndikitək çarəsizliyi dadmamışam fəqət. Ax, Səlim... Sən də bizimtək aydınlanma yolunda addımlayırdın, bu qədər ziya niyə qova bilmədi qəlbindəki zülməti?

Bu gün hava çox bozumtuldu. Gecənin göz yaşları süzülüb təbiətə... Nəm kirpiklərini açıb-qapadıqca gecə ildirimlər çaxır zehnimdə... Düşün, İbrahim, düşün, bu gecə bu iş həll olmalıdır...

- İbrahim.

- Kim var orda? Mənəm, Mustafa.

- Mustafa, nədir, ürəyimi niyə qırırsan, pis xəbərlə gəlibsənsə, gəldiyin kimi qayıt!

- İbrahim, Şeyx səni görmək isteyir, loğmanla mənə namə göndərib.

- Nə edəcəyik, Mustafa, Səlim qapıdan ayrılmır. Özü bəs deyil kimi, adamları da orada ...

- Bu gün oraya getməlisən. İbrahim, unutma, bəzən qapı deyə gördüyüümüz qapı olmaya bilər. Bəzən görünməz qapılar da olurmuş. Yəni varmış başqa qapı gecə oradan gedəcəksən Şeyxin hüzuruna. Hazırlaş, getməliyik ... Sənə çox insan yardım edəcək. Sən dərk etmirsən, görürəm. Ancaq Baba Nemətullah agah edəcək sənə niyə səni çağırığının hikmətini... Buyur, gedək, İbrahim...



O gecənin ağırlığını izah edə bilmərəm sizlərə. Şeyx elə həmin gecə qədəm qoydu nurlu yola. Mən də onun kimi torpağıma gedə bilmədim. Burada qalib onun yolunu davam etdim. Şeyxin məndən son istəyi bu oldu. İndi də onun mübarək məzarı mənim evimdir. Hər zaman onun yanında olmaqdan qürur duyuram. Bu vaxtlarda Mustafa daima mənimlə oldu. Səlim isə zaviyəni tərk etdi. Gözəl günlərimiz oldu orada. Məni Şeyxləri kimi qəbul etdilər. Nemətullah Naxçıvanının istəyinə hər kəs gözüyumu əməl edirdi. İndi isə getməliyəm Ustadın yanına... Qocalıq məni lap əldən salıb, görünür, yaxında mənə də qucaq açacaq aydın yol...

Xatırlayıram, piçıldadı o vaxt müdrik Şeyx:

"Ruh, gaflet ve unutma uykusundan uyandıktan sonra, fitri meyli gereğince aslı vatanını ve hakiki mebdeini düşünmeye başladı"...

Şeyx haqlı idi, haqlı idi o ... Açı mənə qollarını, şanlı Nəşavanın övladı, böyük Şeyx!

Əlahbər
Ağasılıyevin
Fotoları



Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,
Bu, quş dilidir, bunu Süleyman bilir ancaq...



“Ulduz” ədəbi dərgisi və
“Vektor” Beynəlxalq Elmlər Akademiyası
böyük Azərbaycan şairi
İmadəddin Nəsiminin 650 illik
yubileyi ilə əlaqədar şeir müsabiqəsi keçirir.
Müsabiqədə 35 yaşa qədər gənclər martın 31-nə kimi
yalnız bir şeirlə iştirak edə bilərlər.
Mövzu sərbəstdir.

I yer - 200 azn
II yer - 150 azn
III yer - 100 azn

Elektron poçtumuz:
dursul@mail.ru